

TEST: 2501#01#Y15#01 (500TEST)

| | |
|-----------------------|-------------------------------------|
| Test | 2501#01#Y15#01 (500test) |
| Fənn | 2501 - Firmanın iqtisadiyyatı |
| Təsviri | |
| Müəllif | Rəhmani F.P. |
| Testlərin vaxtı | 80 dəqiqə |
| Suala vaxt | 0 Saniyə |
| Növ | İmtahan |
| Maksimal faiz | 500 |
| Keçid balı | 170 (34 %) |
| Suallardan | 500 |
| Bölmələr | 50 |
| Bölmələri qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Köçürməyə qadağa | <input checked="" type="checkbox"/> |
| Ancaq irəli | <input type="checkbox"/> |
| Son variant | <input type="checkbox"/> |

BÖLMƏ: 0101

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0101 |
| Suallardan | 14 |
| Maksimal faiz | 14 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: «Firmanın iqtisadiyyatı» kursu aşağıdakılardan hansına aiddir: (Çəki: 1)

- Makroiqtisadiyyat
- Mezoiqtisadiyyat
- Məqoiqtisadiyyat
- Mikroiqtisadiyyat
- Makro və mezoiqtisadiyyat

Sual: İqtisad elmi aşağıdakı elm sahələrinin hansına aiddir? (Çəki: 1)

- təbiət elmləri
- texniki elmlər

- ictimai elmlər
 - siyasi elmlər
 - dəqiq elmlər
-

Sual: «Firmanın iqtisadiyyatı» kursunun obyekti hansıdır? (Çəki: 1)

- Firmada baş verən iqtisadi proseslərin qanuna uyğunluqlarının öyrənilməsi
 - Firma birlikləri, sənaye sahələri
 - Firmalar, onların istehsal təsərrüfat fəaliyyəti
 - Firmaların dövlət tənzimlənməsi, məşğulluq problemləri
 - Mövjud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların müəssisənin təsərrüfat fəaliyyətindəki təzahür formalarının öyrənilməsi
-

Sual: Aşağıdakılardan hansında tədqiqat və təhlil işinin bütünlükdə milli iqtisadiyyat səviyyəsində aparılır? (Çəki: 1)

- Makroiqtisadiyyat
 - Mikroiqtisadiyyat
 - Müəssisənin iqtisadiyyatı
 - Firmanın iqtisadiyyatı
 - Ev təsərrüfatının iqtisadiyyatı
-

Sual: Aşağıdakılardan hansı istehsalın resurs təminatını müəyyən edən amillərə aid deyil? (Çəki: 1)

- binalar;
 - iş maşınları;
 - iş qüvvəsi;
 - idarəetmə;
 - xammal.
-

Sual: Neoklassik nəzəriyyəyə görə firma (Çəki: 1)

- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir;
 - istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai təlabatı ödəmək kimi şərtləndirilir;
 - bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
 - bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
 - mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışısı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;
-

Sual: İnstitutsional nəzəriyyəyə görə firma (Çəki: 1)

- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir;
- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai təlabatı ödəmək kimi şərtləndirilir;
- bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu

təşkilatdır;

- bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən, məqsədi isə mənfəət əldə etmək olmayan mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
 - mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışını ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;
-

Sual: İnstítutsional nəzəriyyəyə görə firma (Çəki: 1)

- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir;
 - istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai tələbatı ödəmək kimi şərtləndirilir;
 - müxtəlif səviyyələrdə baş verən sahibkarlıq funksiyalarının qarşılıqlı fəaliyyəti sistemidir;
 - sövdələşmə (transaksiya) xərclərinə qənaəət və resurs sahiblərinin təsərrüfat qərarlarının koordinasiyası ilə əlaqədar olan xərclərin nisbətini optimallaşdırın təşkilatdır
 - mütəhərrlik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışını ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;
-

Sual: Davranma nəzəriyyəyə görə firma (Çəki: 1)

- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir;
 - istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai tələbatı ödəmək kimi şərtləndirilir;
 - bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
 - sövdələşmə (transaksiya) xərclərinə qənaəət və resurs sahiblərinin təsərrüfat qərarlarının koordinasiyası ilə əlaqədar olan xərclərin nisbətini optimallaşdırın təşkilatdır
 - mütəhərrlik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışını ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;
-

Sual: İtalyan sözü olan “firma” sözü azərbaycan dilində hansı sözlərə uyğun gəlir? (Çəki: 1)

- “imza”, “birlik”
 - “xidmət”. “nişan”
 - “imza”, “fond”
 - “imza”, “nişan”
 - “nişan”, “kollektiv”
-

Sual: Aşağıdakılardan hansı firmaya aiddir, müəssisəyə aid deyil? (Çəki: 1)

- hüquqi şəxs statusunu almaq
 - məhsul istehsal etmək
 - kommersiya fəaliyyətini həyata keçirmək
 - məqsədi mənfəət əldə etmək
 - işçilərlə əmək müqaviləsi bağlamaq
-

Sual: Aşağıdakı ifadələrdən hansı səhvdir? (Çəki: 1)

- firma innovasiya fəaliyyətini və qiymət siyasetini həyata keçirən şəxsdir
 - firmanın tərkibi bir vəya bir neçə müəssisədən ibarətdir
 - firma kommersiya fəaliyyəti ilə məşğul olan müəssisədir, təşkilatdır
 - firma məhsul istehsal edən, sənaye xarakterli iş görən vəxidmətlər göstərən hüquqi şəxsdir
 - firma yalnız koomersiya fəaliyyəti həyata keçirir
-

Sual: "Firmanın iqtisadiyyati" kursunun predmeti hansıdır? (Çəki: 1)

- firmalar, onların istehsal-təsərrüfat fəaliyyəti və dövlət büdcəsinin gəlirlərinin araşdırılması
 - firmaların, sənaye sahələri, milli iqtisadiyyatın davamlıə inkişaf məsələlərini öyrənilməsi
 - firmaların dövlət tənzimlənməsi, məşgulluq problemləri
 - istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların firmanın təsərrüfat fəaliyyətindəki təzahür formaları, mövcud olan ümumi qanuna uyğunluqlar, istehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər göstərilməsinin iqtisadiyyatı və idarə edilməsi məsələlərinin öyrənilməsi
 - istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların firmanın təsərrüfat - kommersiya fəaliyyətindəki təzahür formaları, mövcud olan ümumi qanuna uyğunluqlar, istehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər göstərilməsinin iqtisadiyyatı və idarə edilməsi məsələlərinin öyrənilməsi
-

Sual: "Firmanın iqtisadiyyati" kursunun məqsədi nədir? (Çəki: 1)

- firmaya aid iqtisadi terminləri öyrənmək
 - firmaların ölkənin iqtisadi inkişafındakı rolunu öyrənmək
 - firmaların ölkənin sosial inkişafındakı rolunu öyrənmək
 - firmanın iqtisadiyyatının nəzəri və praktiki məsələlərini, onun iqtisadiyyatının səmərəli idarə edilməsinin qayda və metodlarını öyrənməkdir
 - mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların firmanın təsərrüfat fəaliyyətindəki təzahür formalarının, mövcud olan ümumi qanuna uyğunluqların öyrənmək
-

BÖLMƏ: 0102

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0102 |
| Suallardan | 10 |
| Maksimal faiz | 10 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Firmanın iqtisadi məsələlərinin öyrənilməsində hansı elmi metodlardan istifadə edilir? (Çəki: 1)

- amortizasiyanın amortizasiyanın hesablanmasının açıq metodundan
- statistik müşahidə, müqayisəli təhlil metodlarından
- inzibati, iqtisadi və sosial-psixoloji metodlardan

- «korta xərclər üstəgəl mənfəət», "hiss edilən faydalılığı" əsasında qiymətin müəyyən olunması metodlarından
 - analitik-hesablama, təcrübi-eksperimental və statistik metodlardan
-

Sual: Aşağıdakılardan hansı müəssisənin iqtisadi məsələlərinin öyrənilməsində istifadə edilən tədqiqat metodu deyilir? (Çəki: 1)

- müqayisəli təhlil, statistik müşahidə və sistemli yanaşma metodları
 - iqtisadi-riyazi metodları
 - inzibati, iqtisadi və sosial-psixoloji metodları
 - induksiya və deduksiya metodları
 - analiz və sintez
-

Sual: Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil (Çəki: 1)

- Sənayenin iqtisadiyyatı
 - Aqrar sənaye kompleksinin iqtisadiyyatı
 - Tikintinin iqtisadiyyatı
 - Nəqliyyatın iqtisadiyyatı
 - Menecment
-

Sual: Mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil (Çəki: 1)

- Marketing
 - Maliyyə
 - Müəssisənin iqtisadiyyatı
 - Əməyin iqtisadiyyatı
 - Biznesin təşkili
-

Sual: Aşağıdakılardan hansı müəssisənin iqtisadi və texniki səviyyəsini müəyyən edən amillərə aid deyil? (Çəki: 1)

- maddi-texniki təminat;
 - elmi-texniki tərəqqi;
 - əməyin təşkili;
 - istehsalın təşkili;
 - innovasiya fəaliyyəti.
-

Sual: Aşağıdakılardan hansı sahibkarlığın əlamətinə aid deyil? (Çəki: 1)

- təşəbbüskarlıq
 - kommersiya riski və təsərüfatçılıq məsuliyyəti
 - istehsal amillərinin kombinələşdirilməsi
 - yenilikçilik
 - ictimai tələbatın ödənilməsi
-

Sual: Aşağıdakılardan hansı sahibkarlığın təşkilati-iqtisadi formalarına aid deyil? (Çəki: 1)

- assosiasiya
- kartel

- konsorsium
 - sindikat
 - maliyyə-istehsal qrupları
-

Sual: Assosiasiya nədir? (Çəki: 1)

- konkret və həm də miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyidir; banklar və sənaye müəssisələri arasındaki razılaşmadır
 - iqtisadi təyinati, konstruksiyası və hazırlanma texnologiyasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqidır
 - məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahəsindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir
 - müəyyən məqsədə satmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqidır
 - istehsal rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və programlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşməsidir
-

Sual: Kartel nədir? (Çəki: 1)

- konkret və həm də miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyidir; banklar və sənaye müəssisələri arasındaki razılaşmadır
 - iqtisadi təyinati, konstruksiyası və hazırlanma texnologiyasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqidır
 - məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahəsindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir
 - müəyyən məqsədə satmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqidır
 - istehsal rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və programlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşməsidir
-

Sual: Konsorsium nədir? (Çəki: 1)

- konkret və həm də miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyidir; banklar və sənaye müəssisələri arasındaki razılaşmadır
 - iqtisadi təyinati, konstruksiyası və hazırlanma texnologiyasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqidır
 - məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahəsindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir
 - müəyyən məqsədə satmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqidır
 - istehsal rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və programlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşməsidir
-

BÖLMƏ: 0103

| | |
|----------------------|-------------------------------------|
| Suallardan | 3 |
| Maksimal faiz | 3 |
| Sualları karşıdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisənin iqtisadi və texniki səviyyəsini müəyyən edən amillərə aiddir. (Çəki: 1)

- elmi-texniki tərəqqi, istehsalın və əməyin təşkili, innovasiya fəaliyyəti
- əmək kollektivinin sosial inkişafı, fiskal siyaset, monetar siyaset
- müəssisələrin səmərəli yerləşdirilməsi və dövlət budçəsinin gəlirlərinin artırılması
- müəssisələrin dövlət tənzimlənməsi, məşğulluğun artırılması və makroiqtisadi tarazlığın təmin edilməsi
- investisiya fəaliyyəti, əmək haqqının yüksəldilməsi və sosial müdafiə sisteminin inkişafı

Sual: «Firmanın iqtisadiyyatı» kursunun tədrisi prosesində öyrənilmir: (Çəki: 1)

- marketinq və məhsulun satışı məsələlərini
- maliyyə məsələlərini və müəssisənin ödədəyi vergiləri
- innovasiya və investisiya fəaliyyəti ilə əlaqədar məsələləri
- Firmada istehsalın texniki məsələlərini
- xariji iqtisadi fəaliyyətlə əlaqədar məsələləri

Sual: Aşağıdakılardan hansının firmaya aidiyyəti yoxdur? (Çəki: 1)

- Firmada iqtisadiyyatın istehsal və təşkilati strukturunu əmələ gətirir;
- Firmada əsas iqtisadi proseslər baş verir
- Firmada istehsalın texnologiyası və keyfiyyəti problemləri kəsişir
- Firmada iqtisadi münasibətlər formallaşır
- Firmada siyasi münasibətlər formallaşır

BÖLMƏ: 0201

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0201 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları karşıdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Buraxılan məhsulun iqtisadi təyinatına görə firmalar bölünürlər: (Çəki: 1)

- kiçik və orta müəssisələrə
- istehsal və kommersiya müəssisələrinə
- əl əməyinə əsaslanan və avtomatlaşdırılmış müəssisələrə
- istehlak şeyləri və istehsal vasitələri istehsal edən müəssisələrə

ixтисасlaşdırılmış və universal müəssisələrə

Sual: Firmanın təşkilati-hüquqi formalarına nələr daxildir? (Çəki: 1)

- kiçik, orta və iri müəssisələr
 - istehsal, kommersiya və xidmət müəssisələri
 - məhdud məsuliyyətli müəsisi və səhmdar cəmiyyət
 - özəl müəssisə və müştərək müəssisə
 - dövlət müəssisəsi və xarici müəssisə
-

Sual: İstehsalın təşkili tipinə görə sənaye müəssisələri bölünürülər: (Çəki: 1)

- kiçik, orta və iri müəssisələrə
 - istehsal, kommersiya və xidmət müəssisələrinə
 - əl əməyinə əsaslanan, mexanikləşdirilmiş və avtomatlaşdırılmış müəssisələrə
 - kütləvi, seriyalı və fərdi müəssisələrə
 - axınılı, dəstəli və fərdi müəssisələrə
-

Sual: Qapalı tipli səhmdar cəmiyyətlərdə səhmdarların maksimum sayı nə qədər olmalıdır? (Çəki: 1)

- 55 nəfər;
 - 40 nəfər;
 - 50 nəfər;
 - 49 nəfər;
 - 100 nəfər;
-

Sual: Adı səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının: (Çəki: 1)

- 25 faizindən çox ola bilməz
 - 100 faizini təşkil etməlidir
 - 50 faizindən çox ola bilməz
 - 75 faizindən az ola bilməz
 - hədd yoxdur
-

Sual: İmtyazlı səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının: (Çəki: 1)

- 25 faizindən çox ola bilməz
 - 100 faizini təşkil etməlidir
 - 50 faizindən çox olmalıdır
 - 75 faizindən az ola bilməz
 - hədd yoxdur
-

Sual: Məhsulun istehsalında iştirak etməyən bölmə hansıdır? (Çəki: 1)

- əsas sex
 - yardımçı sex
 - sosial-məişət bölməsi
 - köməkçi sex
 - xidmətedicili sex
-

Sual: Nizamnamə kapitalının (fondunun) həcmi: (Çəki: 1)

- dövlət qeydiyyatına alındıqdan sonra müəyyən edilir
 - müəssisə yaradılarkən müəyyən edilir
 - müəssisə fəaliyyət göstərərkən onun rəhbərliyi tərəfindən müəyyən edilir
 - vergi orqanı tərəfindən müəyyən edilir
 - Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir
-

Sual: Fəaliyyət miqyasına görə sənaye müəssisələri bölünürülər: (Çəki: 1)

- kiçik, orta və iri müəssisələrə
 - kiçik, böyük, qarışq müəssisələrə
 - xırda, böyük və transmilli müəssisələrə
 - kütləvi, seriyalı və fərdi müəssisələrə
 - axınlı, dəstəli və fərdi müəssisələrə
-

Sual: İxtisaslaşdırılma dərəcəsinə görə müəssisələr müəssisələr bölünürülər: (Çəki: 1)

- ixtisaslaşdırılmış, ixtisaslaşdırılmış, kombinələşmiş müəssisələrə
 - istehsal, kommersiya və xidmət müəssisələrinə
 - ixtisaslaşdırılmış, universal və qarışq müəssisələrə
 - kütləvi, seriyalı və fərdi müəssisələrə
 - ixtisaslaşdırılmış, axınlı və fərdi müəssisələrə
-

Sual: Müəssisənin tərkibinə daxil olan struktur bölmələr aşağıdakı hansı vəhdətliyə malik olurlar? (Çəki: 1)

- texnoloji;
 - sosial;
 - psixoloji;
 - təşkilati;
 - fiziki.
-

BÖLMƏ: 0202

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0202 |
| Suallardan | 15 |
| Maksimal faiz | 15 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Firmanın hansı təşkilati-hüquqi formasında bütün iştirakçılar (müəssisənin təsisçiləri və ya sahibləri) müəssisənin öhdəliklərinə görə öz öz emlakları ilə tam məsuliyyət daşıyırlar? (Çəki: 1)

- qapalı tipli səhmdar cəmiyyət
- açıq tipli səhmdar cəmiyyət
- məhdud məsuliyyətli müəssisə

- tam ortaqlıq
 - komandit ortaqlıq
-

Sual: Firmanın hansı təşkilati-hüquqi formasında bütün iştirakçılar (müəssisənin təsisçiləri və ya sahibləri) müəssisənin öhdəliklərinə görə yalnız müəssisənin nizamnamə fonduna qoymuşları pay həcmində məsuliyyət daşıyırlar? (Çəki: 1)

- tsərərrüfat ortaqlıqları
 - əlavə məsuliyyətli müəssisə
 - məhdud məsuliyyətli müəsisiə
 - tam ortaqlıq
 - komandit ortaqlıq
-

Sual: Müəssisənin ölçüsünü təyin etmək üçün istifadə olunan əsas göstərici hansıdır? (Çəki: 1)

- sahə mənsubiyəti;
 - satışın həcmi;
 - aktivlərin dəyəri;
 - işçilərin sayı və illik dövriyyəsinin həcmi;
 - mənfəətin həcmi;
-

Sual: Müəssisənin quruluşunun formallaşmasına aşağıdakı amillərdən hansı təsir göstərmir? (Çəki: 1)

- istehsalın həjmi
 - istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi səviyyəsi
 - məhsulun nomenklaturası
 - müəssisənin nizamnamə fondu
 - məhsulun konstruktiv quruluşu və onun hazırlanması texnologiyası
-

Sual: Müəssisənin əlaltı sexləri nə ilə məşğul olurlar? (Çəki: 1)

- müəssisədə istehsal tullantılarından təkrar emalını həyata keçirirlər;
 - əsas sexlərin normal işləmələri üçün şərait yaradırlar;
 - köməkçi sexlərin normal işləmələri üçün zəruri şərait yaradırlar;
 - xidmətedici sexlərin normal fəaliyyəti üçün şərait yaradırlar;
 - müəssisədə profil məhsulların istehsalını həyata keçirirlər.
-

Sual: Müəssisənin istehsal quruluşu, (Çəki: 1)

- onun təsərrüfat fəaliyyətinin idarə edilməsi mexanizmidir;
 - onun idarəetmə strukturudur;
 - onun daxili bölmələrinin tərkibi və nisbətlərini əks etdirir;
 - onun kapitalının strukturunu əks etdirir;
 - onun dövriyyə vəsaitlərinin strukturunu əks etdirir.
-

Sual: Firma ləğv edilmiş: (Çəki: 1)

- onun təsisçilərinin (iştirakçılarının) ümumi yığıncağının qərarı ilə;
- onun yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar;

- o, qanunla qadağan edilmiş fəaliyyət həyata keçirdikdə;
 - onun təsisçiləri (iştirakçıları) dəyişdikdə;
 - lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət göstərdikdə.
-

Sual: Firmanın ləğ edilməsi prosesinə aid deyil, (Çəki: 1)

- onun kreditorlarının tələblərini bildirməsi qaydası və müddəti haqqında məlumatın dərj edilməsi;
 - onun kreditorlarının irəli sürdükləri tələblərin siyahısının müəyyən edilməsi;
 - onun əmlakının tərkibinin müəyyən edilməsi;
 - onun kadrlarının tərkibinin müəyyən edilməsi
 - onun kreditorlarını aşkar edilməsi və debitor borclarının alınması;
-

Sual: Müəssisənin hüquqi şəxs kimi xüsusiyyətlərinə aid deyil, (Çəki: 1)

- müəssisə, iştirakçılarının tərkibindən asılı olmayaraq, prinsipcə, müddətsiz mövcud olur;
 - müəssisə, müstəqil iradəyə malik olur;
 - müəssisə, iştirakçılarının mülkiyyətindən fərqli olan, xüsusiləşmiş mülkiyyətə malik olur;
 - müəssisənin bağlılığı əqdlərə görə yaranan öhdəlikdə onun rəhbərinin şəxsi öhdəliklərinə çevrilir;
 - müəssisə öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır.
-

Sual: Sindikat nədir? (Çəki: 1)

- konkret və həm də miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyidir; banklar və sənaye müəssisələri arasındaki razılaşmadır
 - iqtisadi təyinati, konstruksiyası və hazırlanma texnologiyasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqidır
 - məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahəsindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir
 - müəyyən məqsədə şatmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqidır
 - istehsal rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşməsidir
-

Sual: Aşağıdakılardan hansı firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu amillərə aid deyil? (Çəki: 1)

- təbii demoqrafik amillər
 - sosial-mədəni amillər
 - psixoloji amillər
 - texnoloji amillər
 - hüquqi amillər
-

Sual: Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu iqtisadi amilə nələr daxildir? (Çəki: 1)

- firmanın yerləşdiyi regionun iqlim şəraiti, əmək qabiliyyətli əhalinin sayı, onların cins-yaş tərkibi və s.
 - ölkə sənayesinin, elm və texnikasının inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun mükəmməllik dərəcəsi
 - təsərüfat hüququnun inkişaf səviyyəsi, dövlətin sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanunvericilik aktlarının mövcudluğu və s.
 - bazarların inkişaf səviyyəsi, ölkənin maliyyə, pul-kredit və vergi siyaseti, rəqabətin dərəcəsi, gəlirlərin bölgüsünün xarakteri və s.
 - ölkədaxili siyasi sabitlik, dövlətlə cəmiyyətin qarşılıqlı münasibətləri
-

Sual: Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu sosial-mədəni amilə nələr daxildir? (Çəki: 1)

- firmanın yerləşdiyi regionun iqlim şəraiti, əmək qabiliyyətli əhalinin sayı, onların cins-yaş tərkibi və s.
 - ölkə sənayesinin, elm və texnikasının inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun mükəmməllik dərəcəsi
 - təsərüfat hüququnun inkişaf səviyyəsi, dövlətin sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanunvericilik aktlarının mövcudluğu və s.
 - bazarların inkişaf səviyyəsi, ölkənin maliyyə, pul-kredit və vergi siyaseti, rəqabətin dərəcəsi, gəlirlərin bölgüsünün xarakteri və s.
 - əhalinin əxlaqi-mənəvi səviyyəsi, dinə münasibəti, təhsil senzi (səviyyəsi)
-

Sual: Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu siyasi amilə nələr daxildir? (Çəki: 1)

- əhalinin əxlaqi-mənəvi səviyyəsi, dinə münasibəti, təhsil senzi (səviyyəsi)
 - ölkə sənayesinin, elm və texnikasının inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun mükəmməllik dərəcəsi
 - təsərüfat hüququnun inkişaf səviyyəsi, dövlətin sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanunvericilik aktlarının mövcudluğu və s.
 - ölkədaxili siyasi sabitlik, dövlətlə cəmiyyətin qarşılıqlı münasibətləri
 - firmanın yerləşdiyi regionun iqlim şəraiti, əmək qabiliyyətli əhalinin sayı, onların cins-yaş tərkibi və s.
-

Sual: Müəssisinin firmaya çevriləməsi hansı mərhələlərdən ibarətdir? (Çəki: 1)

- a) müəssisənin kommersiyalaşdırılması və b) müəssisənin özəlləşdirilməsi
 - a) müəssisənin səhmdar cəmiyyətə çevriləməsi və b) müəssisənin yenidən strukturlaşdırılması
 - a) marketinq şöbəsinin yaradılması və b) müəssisənin yenidən strukturlaşdırılması
 - a) müəssisənin kommersiyalaşdırılması və b) müəssisənin yenidən strukturlaşdırılması
 - a) müəssisənin kommersiyalaşdırılması və b) müəssisənin başqa müəssisə ilə birləşdirilməsi
-

BÖLMƏ: 0203

| | |
|---------------|------|
| Ad | 0203 |
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |

Sualları karışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Müəssisənin istehsal potensialı nədir? (Çəki: 1)

- müəssisəyə dövlətin icazə verdiyi maksimum istehsal imkanı və istehsal gücü;
- müəssisə məhsullarının satıla biləcək maksimum həcmi və ;
- müəssisənin kadrları, istehsal vasitələri, informasiya və maliyyə vəsaitlərinin məcmusudur;
- müəssisənin illik istehsal həcmi;
- bazarın yerli məhsul tutumu;

Sual: Müəssisənin istehsal quruluşuna aid deyil (Çəki: 1)

- istehsal bölmələrinin işçilərinin onların ümumi syaında payları
- istehsal bölmələrinin əsas fondlarının onların ümumi həcmində payları
- istehsal bölmələrinin istehsalın ümumi həcmində payları
- müəssisənin istehsal bölmələrində işləyənlərin sayında ayrı-ayrı kateqoriyalı işçilərin payları
- müəssisənin məhsul buraxılışında ayrı-ayrı istehsal bölmələrinin paylarını

Sual: Müəssisə ləğv edilərkən hansı kreditorların tələbləri ilk növbədə ödənilir? (Çəki: 1)

- Birinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən müəssisə onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır
- Birinci növbədə işdənçixma müavinətlərinin verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi və müəl-lif-lilik müqavilələri üzrə haqların ödənilməsi üzrə hesablaşdırılır;
- Birinci növbədə ləğv edilən müəssisəin əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödənilir
- Birinci növbədə büdcəyə məcburi ödənişlər üzrə borc ödənilir;
- Birinci növbədə qalan kreditorlar ilə hesablaşmalar aparılır.

Sual: Müəssisə bölündükdə onun öhdəlikləri: (Çəki: 1)

- mövcud öhdəliklər ləğv edilir
- onun öhdəlikləri müəssisələrdən birinə keçir
- onun öhdəlikləri bölgüşdürücü akt üzrə uyğun hissələrdə yaranan yeni müəssisələrə keçir
- onun öhdəlikləri əmlakı hesabına ödənir
- yaranan müəssisələrdən biri kreditorlara verilməklə öhdəliklər ödənir

Sual: Müəssisənin xarici mühitini formalaşdırın subyektlərə aid deyil, (Çəki: 1)

- dövlət orqanları;
- onun məhsulunun potensial və mövcud istehlakçıları;
- onun kadrları;
- onun təhcizatçıları;

- borc verən qurumlar.
-

Sual: Müəssisələrin qarşısında duran əsas vəzifələrə aid deyil, (Çəki: 1)

- ən az xərjlə daha yüksək iqtisadi nətijələr əldə etmək;
 - buraxılıjaq məhsulların keyfiyyətini yaxşılaşdırmaq;
 - əmək məhsuldarlığının yüksəldilməsinə və fondveriminin artırılmasına nail olmaq;
 - müəssisənin maliyyə resurslarından səmərəli istifadə etmək;
 - dövlət büdcəsinə ödənilən vergilərin həcmi artırmaq.
-

Sual: Müəssisənin istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar qərarların qəbul edilməsində nəzərə alınmayan amillər: (Çəki: 1)

- müəssisənin qarşısına qoyulan məqsədlər;
 - müəssisənin istehsal potensialı;
 - müəssisənin istehsal gücü;
 - müəssisənin fəaliyyət göstərəmədiyi aid sahədə olmadığı sahədə əsas fondların qurluşu;
 - potensial və mövcud alıcıların zövqlərinin dəyişməsi.
-

Sual: Törəmə müəssisə nədir? (Çəki: 1)

- bir müəssisə digərinin nizamnamə kapitalında üstün iştirakına və ya onlar arasında bağlanmış müqaviləyə görə onun qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olursa, onda ikinci müəssisə birincinin törəmə müəssisəsi hesab edilir;
 - bir müəssisə digərinin nizamnamə kapitalının 49 faizinə malikdirsə və ya onlar arasında bağlanmış müqaviləyə görə onun istehsal etdiyi məhsulun 75 faizini alırsa, onda ikinci müəssisə birincinin törəmə müəssisəsi hesab edilir;
 - bir müəssisə digərinin istehsal etdiyi məhsulların hamısını alırsa və bağlanmış müqaviləyə görə onun istehsal etdiyi məhsulun hamısını yaxın iki ildə almalıdırısa, onda birinci müəssisə ikincinin törəmə müəssisəsi hesab edilir;
 - bir müəssisə digərinin nizamnamə kapitalında 10 faizə malikdirsə və bu iştirak payı müəssisənin ümumi yiğincağını istənilən vaxi çağırmağa imkan verirsə, onda ikinci müəssisə birincinin törəmə müəssisəsi hesab edilir;
 - bir müəssisə digərinin nizamnamə kapitalında 25 faizə malikdirsə, onda ikinci müəssisə birincinin törəmə müəssisəsi hesab edilir.
-

Sual: Asılı müəssisə nədir? (Çəki: 1)

- bir müəssisə digərinin nizamnamə kapitalında üstün iştirakına və ya onlar arasında bağlanmış müqaviləyə görə onun qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olursa, onda ikinci müəssisə birincinin asılı müəssisəsi hesab edilir;
 - bir müəssisə digərinin nizamnamə kapitalının 100 faizinə malikdirsə, onda ikinci müəssisə birincinin asılımüəssisəsi hesab edilir;
 - bir müəssisə digərinin istehsal etdiyi məhsulların hamısını alırsa, onda birinci müəssisə ikincinin törəmə müəssisəsi hesab edilir;
 - bir müəssisə digərinin nizamnamə kapitalında 10 faizə malikdirsə, onda ikinci müəssisə birincinin asılı müəssisəsi hesab edilir;
 - bir müəssisə digərinin nizamnamə kapitalında 20 faizdən çox paya malikdirsə, onda ikinci müəssisə birincinin asılı müəssisəsi hesab edilir.
-

BÖLMƏ: 0301

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0301 |
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Aşağıdakı prinsiplərdən hansı istehsalın təşkili prinsiplərinə aid deyil? (Çəki: 1)

- fasılısızlıq prinsipi;
- mütanasiblik prinsipi;
- bərabərlik prinsipi;
- ahəngdarlıq prinsipi;
- paralellik prinsipi;

Sual: İstehsal tsikli nədir? (Çəki: 1)

- xammalın istehsala daxil olduğu andan hazır məhsula çevrilməsinə qədər olan vaxt intervalıdır;
- xammalın istehsala daxil olduğu andan onun istehlakına qədər olan vaxt intervalıdır;
- xammalın əsas sexdə olma vaxtıdır;
- xammalın əsas və köməkçi sexdə olma vaxtıdır;
- xammalın əsas köməkçi və xidmətedici sexlərdədə olma vaxtıdır;

Sual: Məhsulun hazırlanmasında maşınqayırma müəssisəsində aşağıdakı sexlərindən hansı əsas sex hesab edilir? (Çəki: 1)

- təmir sexi
- alət sexi
- yiğma sexi
- enerji sexi
- tara sexi

Sual: Müəssisənin hansı struktur bölməsi onun ilk əsas inzibati-istehsal vahididir? (Çəki: 1)

- istehsal sahəsi
- iş yeri
- sex
- briqada
- idarəetmə aparatı

Sual: Kiçik seriyalı istehsallar üçün təhkimetmə əmsalı neçəyə bərabərdir? (Çəki: 1)

- 10-15;
- 16 -20;
- 1 – 10;

- 21 – 40;
 - 11 – 20;
-

Sual: Əməliyyatın tempi: (Çəki: 1)

- vaxt vahidi ərzində istehsal edilmiş detallara sərf olunan əməhin kəmiyyətini əks etdirir;
 - vaxt vahidi ərzində istehsal edilmiş detalların sayını əks etdirir;
 - vaxt vahidi ərzində əməliyyata daxil olan detalların sayını əks etdirir;
 - vaxt vahidi ərzində əməliyyatda iştirak edən işçilərin sayını əks etdirir;
 - materialın və ya materiallar partiyasının əməliyyatda qaldığı vaxtı özündə əks etdirir.
-

Sual: Əməliyyatın taktı: (Çəki: 1)

- vaxt vahidi ərzində əməliyyata daxil olan detalların sayını əks etdirir;
 - materialın və ya materiallar partiyasının əməliyyatda qaldığı vaxtı özündə əks etdirir;
 - əməliyyata daxil olan materialların sayını özündə əks etdirir;
 - əməliyyatda iştirak edən işçilərin sayını əks etdirir;
 - müəssisədə bir gündə istehsal edilmiş detalların sayını əks etdirir.
-

Sual: Məhsulun hazırlanmasındaki roluna görə istehsal prosesi: (Çəki: 1)

- fərdi, dəstəli və axınlı istehsal proseslərinə ayrıılır;
 - fərdi, kütləvi və seriyalı istehsal proseslərinə ayrıılır;
 - əsas, köməkçi və xidmətediji istehsal proseslərinə ayrıılır;
 - əmək, təbii və fərdi istehsal proseslərinə ayrıılır;
 - normal, cari və perspektiv istehsal proseslərinə ayrıılır.
-

Sual: İstehsal prosesinə nə daxi deyil? (Çəki: 1)

- əsas əmək prosesi;
 - köməkçi əmək prosesi;
 - xidmətedici əmək prosesi;
 - tədavül prosesi;
 - təbii proseslər.
-

BÖLƏM: 0302

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0302 |
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |
| Sualları qarşıdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisədə istehsalın təşkili nədir? (Çəki: 1)

- iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrinin artırılmasına yönəldilmiş texniki-təşkilati tədbirlər kompleksini əhatə edir;

- iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrinin zaman və məkan baxımından düzgün əlaqələndirilməsinə yönəldilmiş texniki-təşkilati tədbirlər kompleksini əhatə edir;
 - iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrini ilə müəssisənin səmərəli təminatına yönəldilmiş təşkilati tədbirlər kompleksini əhatə edir;
 - iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrinin zaman baxımından keyfiyyətlərinin artırılmasına yönəldilmiş texniki-təşkilati tədbirlər kompleksini əhatə edir;
 - iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrinin ərazi baxımından düzgün yerləşdirilməsinə yönəldilmiş texniki-təşkilati tədbirlər kompleksini əhatə edir.
-

Sual: Əmək cisminin hansı hərəkət formasında istehsal tsikli daha qısa olur? (Çəki: 1)

- paralel
 - ardıcıl
 - qarışışq
 - paralel-qarışışq
 - ardıcıl-qarışışq
-

Sual: İstehsal prosesləri təşkili üsuluna görə necə qruplaşdırılır? (Çəki: 1)

- dəstəli, seryalı, axınlı;
 - fərdi, dəstəli, axınlı;
 - dəstəli, fərdi, kütləvi;
 - kütləvi, fərdi, axınlı;
 - kütləvi, fərdi, seryalı;
-

Sual: İstehsalın təşkilinin hansı üsulu iqtisadi cəhətdən daha səmərəlidir? (Çəki: 1)

- dəstəli
 - fərdi
 - axınlı
 - dəstəli-fərdi
 - avtomatlaşdırılmış çevik istehsal
-

Sual: İstehsal prosesləri təşkili tipinə görə necə qruplaşdırılır? (Çəki: 1)

- fərdi, seryalı, kütləvi;
 - fərdi, dəstəli, axınlı;
 - fərdi, dəstəli, kütləvi;
 - fərdi, kütləvi, axınlı;
 - dəstəli, kütləvi, seryalı.
-

Sual: Aşağıdakılardan hansı istehsal tsiklinin azaldılmasının əsas istiqamətlərinə aid deyil? (Çəki: 1)

- texnologiyanın təkmilləşdirilməsi;
- nəqliyyat və nəzarət əməliyyatlarının texnoloji əməliyyatlarla səmərəli şəkildə əlaqələndirilməsi;
- təbii proseslərin süni üsulların köməyi ilə sürətləndirilməsi;
- növbələrarası fasılələrin azaldılması məqsədilə müəssisənin iş reciminin təkmilləşdirilməsi;

- məhsulun fondtutumunun azaldılması.
-

Sual: İstehsal prosesləri mürəkkəblik dərəcəsinə görə necə təsnifləşdirilir? (Çəki: 1)

- əsas, köməkçi və xidmətedici istehsal prosesləri;
 sintetik, analitik və birbaşa istehsal prosesləri;
 mexaniki və fiziki-kimyəvi istehsal prosesləri;
 dəstəli, fərdi və əsas istehsal prosesləri;
 əsas, köməkçi və fərdi istehsal prosesləri;
-

Sual: İstehsalın təşkilinin formalarına nə aid deyil ? (Çəki: 1)

- texnologici forma;
 predmet forması;
 analitik forma;
 fərdi forma;
 düzxətli forma.
-

Sual: Dəstəli istehsalda zadelin həcimi necə hesablanır? (Çəki: 1)

- zadellərə orta günlük təlabatın həciminin istehsal tsiklinin uzunluğuna nisbəti kimi;
 zadellərə orta günlük təlabatın həcimi ilə istehsal tsiklinin uzunluğunun hasilii kimi;
 zadellərə orta günlük təlabatın həcimi ilə istehsal tsiklinin uzunluğunun cəmi kimi;
 zadellərə orta günlük təlabatın həcimindən istehsal tsiklinin uzunluğunun çıxılması ilə;
 zadellərə illik təlabatın həcimi ilə istehsal tsiklinin uzunluğunun hasilii kimi.
-

BÖLƏM: 0303

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0303 |
| Suallardan | 12 |
| Maksimal faiz | 12 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisə miqyasında istehsalın təşkili hansı aspektlərdə həyata keçirilir? (Çəki: 1)

- məkan, zaman və beynəlxalq aspektlərdə;
 məkan, qarışq və funksional aspektlərdə;
 universal, zaman və funksional aspektlərdə;
 universal, qarışq və funksional aspektlərdə;
 məkan, zaman və funksional aspektlərdə;
-

Sual: Aşağıdakı amillərdən hansı müəssisənin ahəngdar işləməsində əsas rol oynayır? (Çəki: 1)

- əməyin təşkili
 istehsalın təşkili

- təchizatın təşkili
 - alət təsərrüfatının təşkili
 - texnoloji maşın və avadanlıqların təmirinin təşkili
-

Sual: Aşağıdakı əlamətlərdən hansı istehsalın təşkilinin axındır üsuluna aid deyil? (Çəki: 1)

- istehsal prosesinin böyük sayıda əməliyyatlara bölünməsi;
 - ayrı-ayrı əməliyyatların icrası üçün iş yerlərinin dəqiq ixtisaslaşması;
 - avadanlıqların texnoloji xəritəyə müvafiq olaraq yerləşdirilməsi;
 - istehsal prosesinin fasılısızlığının səviyyəjə yüksək olması;
 - yalnız universal avadanlıqlardan istifadə;
-

Sual: Aşağıdakı əlamətlərdən hansı istehsalın təşkilinin dəstəli üsuluna aid deyil? (Çəki: 1)

- emal olunajaq materialın istehsala partiyalarla buraxılması;
 - ayrı-ayrı əməliyyatların icrası üçün iş yerlərinin dəqiq ix-ti-sas-laşması;
 - eyni tip avadanlıqların əsasən qrup halında yerləşdirilməsi;
 - bir iş yerinə bir neçə əməliyyatın təhkim edilməsi;
 - bir neçə növ materialın eyni zamanda emalı.
-

Sual: Aşağıdakı əlamətlərdən hansı istehsalın təşkilinin fərdi üsuluna aiddir? (Çəki: 1)

- istehsalı təkrar olunmayan geniş nomenklaturalının olması;
 - ayrı-ayrı əməliyyatların icrası üçün iş yerlərinin dəqiq ixtisaslaşması;
 - avadanlıqların texnoloji xəritəyə müvafiq olaraq yerləşdirilməsi;
 - emal olunajaq materialın istehsala partiyalarla buraxılması;
 - istehsal prosesinin fasılısızlığının səviyyəcə yüksək olması.
-

Sual: Təhkimetmə əmsalı necə hesablanır? (Çəki: 1)

- iş yerlərinin vaxt vahidi ərzində yerinə yetirilən və ya yetirilməli olan texnoloji əməliyyatların sayına nisbəti kimi;
 - birqərarlıq göstəricisinin ahəngdarlıq göstəricisinə nisbəti kimi;
 - vaxt vahidi ərzində yerinə yetirilən və ya yetirilməli olan ahəngdarlıq göstəricisinin birqərarlıq göstəricisinə nisbəti kimi;
 - vaxt vahidi ərzində yerinə yetirilən və ya yetirilməli olan vaxt vahidi ərzində qurulmuş avadanlıqların işçilərin sayına nisbəti kimi;
 - vaxt vahidi ərzində yerinə yetirilən və ya yetirilməli olan texnoloji əməliyyatların iş yerlərinin sayına nisbəti kimi.
-

Sual: Əmək predmetlərinin texnoloji prosesə ardıcıl verilməsi zamanı istehsal tsiklinin uzunluğu necə hesablanır? (Çəki: 1)

- dəstədəki detalların sayının bütün əməliyyatlarda bir detalın emalına faktiki vaxt sərfinə hasili kimi;
- dəstədəki detalların emalı zamanı təbii proseslərə sərf olunan vaxtin cəmi kimi;
- dəstədəki detalların daşınması üçün sərf onunan vaxtin ölçüməsi kimi;
- dəstədəki detalların sayının bir detalın sexlərarası daşınmasına faktiki vaxt sərfinə hasili kimi;

dəstədəki detalların sayının bir detalın sexdə qalma vaxtına hasili kimi.

Sual: Dəstəli istehsalda zadelin həcmi: (Çəki: 1)

- zadellərə günlük maksimum tələbatın istehsal tsiklinin uzunluğuna hasili kimi müəyyən olunur;
 - zadellərə günlük maksimum təlabatla minimum tələabat arasındaki fərqli istehsal tsiklinin uzunluğuna hasili kimi müəyyən olunur;
 - zadellərə orta günlük tələbatın istehsal tsiklinin uzunluğuna hasili kimi müəyyən olunur;
 - zadellərə günlük minimum tələbatın istehsal tsiklinin uzunluğuna hasili kimi müəyyən olunur;
 - zadellərə günlük minimum tələbatın sexlərin sayına hasili kimi müəyyən olunur.
-

Sual: Dövriyyə zadelini nə vaxt yaradılır? (Çəki: 1)

- bir iş yerində əməliyyata sərf olunan vaxtin başqasına nisbətən fərqləndiyi halda yaradılır;
 - ayrı-ayrı iş yerlərində, istehsal sahələrində istehsalın həcminin artırılması üçün yaradılır;
 - bir iş yerində əməliyyata sərf olunan vaxtin başqasına bərabər olduğu halda yaradılır;
 - iş yerlərinin əvvəlcədən nəzərdə tutulmamış boşdayanmalar yarandığı və zay məhsulların buraxıldığı təqdirdə sığortalanmaq üçün yaradılır;
 - zadellərə olan günlük minimum tələbatı ödəmək üçün yaradılır.
-

Sual: İstehsal tsiklinin uzunluğu göstəricisindən: (Çəki: 1)

- müəssisənin istehsal edilən məhsulların keyfiyyətini qiymətləndirərkən istifadə olunur;
 - bitməmiş istehsalın həcmini hesablayarkən istifadə olunur;
 - məhsulun maliyyə vəziyyətini qiymətləndirərkən istifadə olunur;
 - kollektivin sosial inkişafını planlaşdırarkən istifadə edilir;
 - satış kanallarını müəyyən etmək üçün istifadə edilir.
-

Sual: Axınlı istehsallı müəssisədə əgər bir iş yerində mövcud olan zadellərin miqdarı 2000 kq, iş yerlərinin sayı 3, sexdaxili və sexlərarası nəqliyyat vasitələrinə yüklənmiş zadellərin miqdarı 800 kq və nəqliyyatı (nəqletməni) gözləyən əmək predmetlərinin miqdarı 700 kq olarsa onda normal zadelin həcmi nə qədər olar? (Çəki: 1)

- 7200 kq;
 - 5100 kq;
 - 4900 kq;
 - 7500 kq;
 - 4500 kq.
-

Sual: Müəssisədə daha çox məhsul buraxmaq qabliyyəti olan iş yerlərində orta saatlıq məhsuldarlıq 200 kq, daha az məhsul buraxmaq qabliyyəti olan iş yerlərində orta saatlıq məhsuldarlıq 120 kq məhsul və iki əlaqəli iş yerinin birgə, üst-üstə düşən (sinxron) fəaliyyət vaxtı isə 3 saat olarsa onda dövriyyə zadelinin həcmi nə qədər olar? (Çəki: 1)

- 160 kq;

- 560 kq;
 - 720 kq;
 - 960 kq;
 - 240 kq.
-

BÖLMƏ: 0401

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0401 |
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə hansı kateqoriyalara bölnürlər? (Çəki: 1)

- fəhlələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafizə işçiləri
 - sahibkarlar, səhmdarlar, menecerlər, fəhlələr, mühəndis-texniki işçilər, şagirdlər, qulluqçular;
 - menecerlər, marketoloqlar, mühasiblər, mühəndislər, yardımçı təsərrüfat işçiləri, payçılar;
 - baş mühəndis, ixtisaslı fəhlələr, qulluqçular, servis xidməti göstərənlər, satıcılar, klub işçiləri;
 - mühəndis-texniki işçilər, fəhlələr, şagirdlər, mühafizə işçiləri, vergi orqanlarının əməkdaşları.
-

Sual: Sənaye fəhlələri ixtisas dərəcələrinə görə neçə qrupa bölnürlər? (Çəki: 1)

- 5
 - 3
 - 2
 - 6
 - 4
-

Sual: İşlərinin xarakterinə görə fəhlələr qrupuna aid deyil: (Çəki: 1)

- məhsulun keyfiyyətinə nəzarət edənlər;
 - müəssisə ərazisinə nəzarət edənlər;
 - əmək predmetini emal edənlər;
 - xammal və hazır məhsulu nəql edənlər;
 - təmir işini həyata keçirənlər.
-

Sual: Müəssisələrdə kadrların strukturu necə müəyyən edilir? (Çəki: 1)

- əsas fəhlələrin sayında heyətin orta siyahı sayının xüsusi çəkisinə görə
- köməkçi fəhlələrin sayının əsas fəhlələrin sayına nisbətinə görə
- heyətin orta siyahı sayının rəhbər və mütəxəssislərin sayına nisbətinə görə

- mühafizə işçilərinin sayının əsas və köməkçi fəhlələrin ümumi sayında xüsusi çəkisinə görə
 - heyətin orta siyahi sayında müxtəlif kateqoriyalı işçilərin xüsusi çəkisinə görə
-

Sual: Sənaye-istehsal heyətinə daxil edilmir: (Çəki: 1)

- əsas fəhlələr
 - köməkçi fəhlələr
 - mütəxəsislər
 - mənzi-kommunal təsərrüfatının işçiləri
 - mühafizə işçiləri və yanğın söndürənlər
-

Sual: Əmək haqqı nədir? (Çəki: 1)

- iş qüvvəsinin kəmiyyəti və keyfiyyətinə görə işçiyə müəssisə tərəfindən ödənilən pul vəsaitidir;
 - vaxtilə müəssisədə işləyib, lakin indi təqaüddə olan işçilərə müəssisələrin ödədiyi vəsait;
 - işçinin ixtisas dərəcəsi əsasında ödənilən vəsait;
 - işəgötürənin işçi ilə bağladığı müqaviləyə görə onun işdən çıxdığı halda ödədiyi vəsait;
 - müəssisədə işçilərə yaxşı işlədiklərinə görə ödənilən mükafatlar;
-

Sual: Əməyin ödənilməsinin tarif sisteminə daxildir: (Çəki: 1)

- tarif ixtisas məlumat (sorğu) kitabı, əmək haqqı təlimatı, əmək məcəlləsi;
 - iş yerlərinin təşkilinə qoyulan tələblər, işçilərin ixtisasına qoyulan tələblər, işçinin əmək haqqı ;
 - əməyin ödənilməsi qaydası və əmək şəratinə qoyulan tələblər;
 - tarif cədvəli, tarif dərəcəsi, tarif ixtisas məlumat (sorğu) kitabı;
 - işçilərin mükafatlandırılması sistemi, əmək haqqının minimum səviyyəsi;
-

Sual: Əməyin ödənişinin işəmuzd formasına aid deyil: (Çəki: 1)

- birbaşa işəmuzd;
 - dolayı işəmuzd;
 - mütərəqqi işəmuzd;
 - intensiv işəmuzd;
 - mükafatlı işəmuzd.
-

Sual: Əməyin ödənişinin vaxtamuzd formasına aiddir: (Çəki: 1)

- birbaşa vaxtamuzd;
 - dolayı vaxtamuzd;
 - mütərəqqi vaxtamuzd;
 - akord sistemi;
 - mükafatlı vaxtamuzd.
-

BÖLME: 0402

| | |
|----------------------|-------------------------------------|
| Suallardan | 15 |
| Maksimal faiz | 15 |
| Sualları karşıdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisədə əsas fəhlələrin sayı necə müəyyən edilir? (Çəki: 1)

- işçinin faydalı iş vaxtı fondunun istehsal ediləcək cəmi məhsulun əmək tutumuna nisbəti kimi
 - istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun fərqi kimi
 - istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun cəmi kimi
 - istehsal ediləcək cəmi məhsulun əmək tutumunun işçinin faydalı iş vaxtı fondu nisbəti kimi
 - istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fonunun hasili kimi
-

Sual: Müəssisə işçiləri işləyirlər ki: (Çəki: 1)

- əmək məhsuldarlığı artsın;
 - rentabellik yüksəlsin;
 - əmək haqqı yüksəldilsin;
 - istehsal xərcləri azaldılsın;
 - kreditlərə görə faizlər aşağı salınsın;
-

Sual: Əmək məhsuldarlığının ölçülülmə üsulları hansıdır? (Çəki: 1)

- məhsul vahidi istehsalına sərf olunan fərdi və ictimai əmək;
 - məhsul vahidi istehsalına sərf olunan iş vaxtı və vaxt vahidi ərzində məhsul istehsalının həcmi;
 - məhsul vahidinə düşən əmək haqının kəmiyyəti və əmək haqqı vahidinə düşən məhsulun həcmi;
 - məhsul vahidi istehsalına sərf olunan iş vaxtı və vaxt vahidinə düşən əsas fondların dəyəri;
 - hər bir işçinin əmək haqqı və məhsul vahidinə düşən əmək haqqı.
-

Sual: Əmək məhsuldarlığının yüksəldilməsi amilləri hansılardır? (Çəki: 1)

- intensiv, ekstensiv, dəyişən, qarışiq;
 - analitik, statistik, eksperimental, qarışiq;
 - fəhlələrin iş vaxtının artırılması, növbələrin fasiləsizliyi və istirahət müddətinin qısaltılması;
 - müəssisədə inzibati idarə heyvətinin sayının artırılması, fəhlələr arasında rəqabət, əmək haqının artırılması;
 - maddi-texniki, sosial, iqtisadi və təşkilati;
-

Sual: Vaxt norması nədir? (Çəki: 1)

- vaxt vahidində müvafiq ixtisaslı bir fəhlənin (icraçının), yaxud bir neçə icraçının müəyyən şəraitdə istehsal etməli olduğu məhsulun (işin) miqdarıdır;
 - məhsul (iş) vahidi istehsalın sərf olunan iş vaxtının elmi əsaslandırılmış, planlaşdırılmış həcmi;
 - növbə ərzində bir aqretata xidmət etmək üçün lazım olan fəhlələrin maksimum sayı və yaxud müəyyən təşkilati-texniki şəraitdə bir işçinin xidmət etdiyi mexanizmləri, cihazların və digər avadanlıqların miqdarıdır;
 - verilən işin həcmini yerinə yetirmək üçün işə çıxan fəhlələrin zəruri miqdarının müəyyən edilməsidir;
 - əsas işin yerinə yetirilməsində fəhlənin köməkçi xarakter daşıyan işlərə sərf etdiyi vaxta deyilir;
-

Sual: Aşağıdakı ünsürlərdən hansı vaxt normasına aid deyil? (Çəki: 1)

- əsas vaxt;
 - iş yerinə xidmət vaxtı;
 - mənzuniyyət vaxtı;
 - köməkçi vaxt;
 - hazırlanma vaxtı;
-

Sual: Vaxtamuzd formada fəhlənin əməyi ödənilir: (Çəki: 1)

- təqvim vaxtına görə
 - faktiki iş vaxtına görə
 - hazırlanmış məmulatın sayına görə
 - göstərilən xidmətin həcminə görə
 - materialtutumuna görə
-

Sual: Müəssisədə kadrların idarə olunmasına aid deyil: (Çəki: 1)

- kadrlara tələbatın planlaşdırılması;
 - kadrların seçilməsi;
 - əməyin fondla silahlanma səviyyisinin artırılması;
 - əmək haqqının və güzəştərin müəyyən olunması;
 - əmək fəaliyyətinin qiymətləndirilməsi.
-

Sual: Müəssisədə əməyin normalaşdırılması nəyi təmin etmir? (Çəki: 1)

- peşə və ixtisas üzrə işçilərin zəruri sayını hesablamağı;
 - əmək məhsuldarlığının yüksəldilməsi tapşırığını əsaslan-dır-ma-ri-yi;
 - istehsal olunan detal, qovşaq və məmulatın plan əmək-tu-tu-mu-ri-nu müəyyən etməyi;
 - əməyin nəticələrini qiymətləndirməyi;
 - istehsal olunan məhsulların satış imkanlarını müəyyən etməyi.
-

Sual: Vaxt norması nədir? (Çəki: 1)

- müəyyən işin yerinə yetirilməsi üçün zəruri olan müəyyən peşə-ixtisas tərkibdə işçilərin sayının plan ölçüsüdür;
- əmək məhsuldarlığının yüksəldilməsi tapşırığının plan ölçüsüdür;
- məhsul vahidinin hazırlanması və ya müəyyən həcm-də işin yerinə yetirilməsi üçün

zəruri olan iş vaxtının plan ölçüsüdür;

- fəhlənin avadanlıqların və iş yerinin işçi vəziyyətdə saxlanması ilə əlaqədar sərf etdiyi vaxtin plan ölçüsüdür;
 - qurulmuş avadanlıqların miqdarının plan ölçüsüdür.
-

Sual: Əmək məhsuldarlığının qiymətləndirilməsi zamanı əməyin nəticəsini xarakterizə edən göstəricilərə aid deyil: (Çəki: 1)

- natural göstəricilər;
 - texnolojilik göstəriciləri;
 - şərti-natural göstəricilər;
 - əmək göstəriciləri;
 - dəyər göstəriciləri.
-

Sual: Aşağılıklardan hansı əmək haqqı sis-tem-lərinə aid deyil? (Çəki: 1)

- birbaşa işəmuzd
 - sadələşdirilmiş işəmuzd
 - dolayı işəmuzd
 - mütərəqqi işəmuzd
 - mükafatlı işəmuzd
-

Sual: Müəssisədə normalaşdırılan işlərin icrası üçün fəhlə kadrlara tələbat necə hesablanır? (Çəki: 1)

- bir məmulatın istehsalına vaxt normasını, istehsal programı üzrə məmulatların sayını 1 fəhlənin faydalı iş vaxtı fonduna vururlar;
 - bir məmulatın istehsalına vaxt normasını istehsal programı üzrə məmulatların sayına vurub 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür;
 - bir məmulatın istehsalına vaxt normasını 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür;
 - istehsal programı üzrə məmulatların sayını 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür;
 - bir məmulatın istehsalına vaxt normasını istehsal programı üzrə məmulatların sayına vururlar.
-

Sual: Aşağıdakılardan hansı işəmuzd əmək haqqı formasının tətbiq olunma şərtlərinə aid deyil? (Çəki: 1)

- əməyin normalaşdırılmasının mümkünluğu, sadəliyi və istehsalın həcmiin uçota alına bilməsi;
 - iş yerlində əmək məhsuldarlığının və istehsalın həcmi yüksək sürətlə artırmaq zəruriyyəti;
 - icra edilən işin məzmunu, habelə fəhlələrin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsi;
 - məhsul istehsalında fəhlənin əmək fəaliyyətinin son nəticələrinin əks oluna bilməsi;
 - iş vaxtı itkilərinin aradan qaldırılmasına imkan verən əməyin təşkilinin müvafiq səviyyəsinin təmin olunması.
-

Sual: Aşağıdakılardan hansı vaxtamuzd əmək haqqı formasının tətbiq olunma şərtlərinə aid deyil? (Çəki: 1)

- fəhlə tərəfindən işlənilmiş iş vaxtının ciddi uçota alınması və ona nəzarət;
 - istehsal olunan məhsula fəhlənin fəal təsir edə bilmə imkanı;
 - fəhlələr üçün xidmət normalarının və işçilərin sayı normativlərinin düzgün müəyyən olunması;
 - fəhlələr üçün tarif dərəcələrinin düzgün verilməsi;
 - mükafatlandırma amilləri və göstəricilərinin düzgün müəyyən edilməsi..
-

BÖLƏM: 0403

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0403 |
| Suallardan | 10 |
| Maksimal faiz | 10 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Əməyin təşkilinə və müəssisə kollektivinin idarə edilməsinə aid olmayan nədir?
(Çəki: 1)

- işçilərin işə qəbul olunması
 - işçilərin arasında iş bölgüsünün aparılması
 - kadrların hazırlanması və yenidən hazırlanması
 - istehsalın texniki səviyyəsinin yüksəldilməsi
 - əməyin stimullaşdırılması
-

Sual: Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövchrə-jud avadanlıqların modernlaşdırılması, istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi;
 - istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövchrə-jud avadanlıqların modernlaşdırılması, yəni texnoloci proseslərin işlənməsi və tətbiqi;
 - yəni texnoloci proseslərin işlənməsi və tətbiqi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin sərvətəli təşkili;
 - istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik jəhətdən əlverişli əmək şəraitinin yaradılması, məhsulun keyfiyyətinin yüksəldilməsi;
 - mövchrə-jud avadanlıqların modernlaşdırılması, istehsalın fasılısızlık, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
-

Sual: Əmək məhsuldarlığını yüksəltməyin təşkilati amillərinə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- istehsalın mexanikləşdirilməsi və mövchrə-jud avadanlıqların modernlaşdırılması, kadrların mədəni-texniki və mənəvi səviyyəsinin yüksəldilməsi, istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi artırılması;
- istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövchrə-jud avadanlıqların modernlaşdırılması;

- yə-ni texnoloci proses-iə-rin iş-lən-məsi və tətbiqi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin sə-dimərəli təşkili, kollektivin əmək məhsuldarlığını yüksəltməsi üçün əlve-rış-li maliyyə və di-gər iqtisadi stimulların yaradılması;
 - istehsalın təmərküzləşmə və ixtisas-laş-ma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik jəhətdən əl-verişli əmək şəraitinin yaradılması, istehsalın fasılısızlıq, ahəngdarlıq və proporsionallıq dərəcə-jənsinin yüksəldilməsi;
 - möv-rid-jud avadanlıqların modern-iəş-di-tril-məsi, məhsulun keyfiyyətinin yüksəldilməsi, yə-ni texnoloci proses-iə-rin iş-lən-məsi və tətbiqi;
-

Sual: Əmək məhsuldarlığını yüksəltməyin iqtisadi amillərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- əmək məhsuldarlığının artırılması məqsədilə elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi;
 - əmək məhsuldarlığının artırılması məqsədilə istehsalın idarə edilməsinin təkmilləşdirilməsi;
 - əmək məhsuldarlığının artırılması məqsədilə işçilər üçün əlve-rış-li maliyyə və di-gər iqtisadi stimulların yaradılması;
 - əmək məhsuldarlığının artırılması məqsədilə istehsalın təmərküzləşmə və ixtisas-laş-ma səviyyəsinin yüksəldilməsi;
 - əmək məhsuldarlığının artırılması məqsədilə yə-ni texnoloci proses-iə-rin iş-lən-məsi və tətbiqi;
-

Sual: Əmək haqqının səviyyəsinə təsir göstərməyən amil hansıdır? (Çəki: 1)

- fərdi əmək müqaviləsinin şərtləri;
 - əmək bazarının konyukturası;
 - dövlətin sosial siyaseti;
 - müəssisənin yaşayış yerinə yaxınlığı;
 - işin xarakteri;
-

Sual: Əməyin ödənilməsinin işəmuzd formasının tətbiqi şərti hansıdır? (Çəki: 1)

- görülən işlərin dəqiq hesablanmasıının mümkünluğu;
 - texnoloji qaydaların pozulması;
 - avadanlıqlara xidmətin təşkilinin birqada üsulunun tətbiqi;
 - materiallardan israfçılıqla istifadə olunması;
 - əməliyyatların ardıcılıqla yerinə yetirilməsi;
-

Sual: Kimlər üçün əməyin ödənilməsinin dələyi işəmuzd formasından istifadə olunur? (Çəki: 1)

- əsas fəhlələr;
 - köməkçi fəhlələr;
 - mütəxəssislər;
 - xidmətçilər;
 - rəhbərlər.
-

Sual: Kadr axıcılığının motiv-lərinə aid deyil: (Çəki: 1)

- əmək şəraitinin əlverişsiz və əmək haqqının səviyyəsinin aşağı olması ;

- ixtisasın artırılması im-kanlarının yoxluğu;
 - xidməti vəzifə üzrə inkişaf im-kanlarının yoxluğu;
 - istehsalın təmərküzləşmə səviyyəsi yüksəldilməsi;
 - işin möv-süm-lü olması.
-

Sual: Növbədaxili iş vaxtı itkilərinə aiddir: (Çəki: 1)

- üzürsüz səbəbədən işdə olmama;
 - xəstəlik üzəndən boşdayanma;
 - materialın emal üçün gecikməsi;
 - müdürüyyətin icazəsinə görə işdə olmama;
 - bütün günü boşdayanma.
-

Sual: İş yerinə xidmət vaxtı norması nədir? (Çəki: 1)

- müəyyən müddət ərzində bri-qada tərəfindən yerinə yetirilməli olan zəruri çəşid və həjmdə iş-lərin plan ölçüsüdür;
 - rəhbərə bilavasitə tabe olan işçilərin sayının plan ölçüsüdür;
 - məhsul vahidinin hazırlanması və ya müəyyən həjm-də işin yerinə yetirilməsi üçün zəruri olan iş vaxtının plan ölçüsüdür;
 - fəhlənin avadanlıqların və iş yerinin işçi vəziyyətdə saxlanması ilə əlaqədar sərf etdiyi vaxtin plan ölçüsüdür;
 - müəyyən işin yerinə yetirilməsi üçün zəruri olan müəyyən peşə-ixtisas tərkibdə işçilərin sayının plan ölçüsüdür.
-

BÖLƏM: 0501

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0501 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: İstehsalın əsas fondları nədir? (Çəki: 1)

- öz formasını istehsal prosesində dəyişəcək hazır məhsula çevrilən material qiymətliləridir.
 - istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
 - istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə bir il ərzində tamamilə keçirən əmək vasitələri və predmetləridir
 - yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
-

Sual: İstehsalın əsas fondlarının tərkibinə nələr daxildir? (Çəki: 1)

- bina və nəqliyyat vasitələri
 - qurğu və materiallar
 - nəqliyyat vasitələri və istehsal tullantıları
 - binalar və yanacaq ehtiyatları
 - ötürücü mexanizmlər və tara materialları
-

Sual: İstehsalın əsas fondlarının quruluşu necə hesablanır? (Çəki: 1)

- aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti
 - ünsürlərdən hər birinin ümumi dəyərdəki xüsusi çəkisi
 - binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti
 - texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti
 - əsas fondların dəyərinin istehsal gücündə xüsusi çəkisi
-

Sual: Aşağıda göstərilən istehsal vasitələrindən hansı əsas fond deyil? (Çəki: 1)

- bina
 - dəzgah
 - məmulat
 - qurğu
 - nəqliyyat vasitəsi
-

Sual: Əsas fondların qiymətləndirmə üsulları hansılardır? (Çəki: 1)

- ilkin dəyərinə və təzələnmə əmsalına görə
 - qalıq və satış dəyərinə görə
 - ilkin və bərpa dəyərinə görə
 - köhnəlmə və amortizasiya dəyərinə görə
 - işləmə müddəti və satış dəyərinə görə
-

Sual: Əsas fondların aşınma növləri hansılardır? (Çəki: 1)

- fiziki, mənəvi, sosial, iqtisadi
 - fiziki, texniki, mənəvi, sosial
 - texniki, texnoloji, fiziki, mənəvi
 - mənəvi, psixoloji, sosial, iqtisadi
 - texniki, mənəvi, sosial, siyasi
-

Sual: Əsas fondların amortizasiyası nədir? (Çəki: 1)

- əsas fondların dəyərindəki artım
 - mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
 - əsas fondların yeniləri ilə əvəz olunma faizi
 - aşınma ilə əlaqədar, əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keçən dəyər
 - əsas fondların satışından gələn gəlirdir
-

Sual: Müəssisədə əsas fondların təmiri hansı mənbədən maliyyələşdirilir? (Çəki: 1)

- amortizasiya fondundan;

- təmir fondundan;
 - nizamnamə fondundan;
 - ehtiyat fondundan;
 - istehsalın inkişafı fondundan;
-

Sual: Avadanlıqlarda təmir işi nə vaxt həyata keçirir? (Çəki: 1)

- avadanlıq satıldıqda
 - avadanlıq yeni alınanda
 - avadanlıq fiziki köhnələndə
 - avadanlıqların yerini dəyişdikdə
 - avadanlıqların yerləşdirilməsində
-

Sual: Müəssisəsinin əsas fondlarına nə aid deyil? (Çəki: 1)

- Binalar
 - Hazır məhsul anbarında olan avadanlıq
 - Sexdə qurulmuş avadanlıq
 - Nəqliyyat vasitələri
 - Zavoddaxili su kəmərləri
-

Sual: İstehsal gücü nədir? (Çəki: 1)

- müəssisəyə dövlətin icazə verdiyi maksimum istehsal imkanı
 - müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul satmaq imkanı
 - müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul buraxa bilmə qabiliyyətidir
 - müəssisənin illik istehsal həcmi
 - müəssisənin bazardakı payıdır
-

BÖLMƏ: 0502

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0502 |
| Suallardan | 16 |
| Maksimal faiz | 16 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Binalar, qurğular və tikililər üçün amortizasiya norması nə qədərdir. (Çəki: 1)

- 25 faizədək
 - 20 faizədək
 - 7 faizədək
 - 10 faizədək
 - 15 faizədək
-

Sual: İnsan orqanizminə təsir edən əsas fondların köhnəlmə növü hansıdır? (Çəki: 1)

- fiziki
 - sosial
 - iqtisadi
 - ictimai
 - mənəvi
-

Sual: Əsas fondların istifadə müddəti bilinməyən qeyri-maddi ünsürləri üçün amortizasiya norması nə qədərdir? (Çəki: 1)

- 25 faizədək
 - 20 faizədək
 - 7 faizədək
 - 10 faizədək
 - 15 faizədək
-

Sual: Maşın və avadanlıqlar üçün amortizasiya norması nə qədərdir? (Çəki: 1)

- 25 faizədək
 - 20 faizədək
 - 7 faizədək
 - 10 faizədək
 - 15 faizədək
-

Sual: Əsas fondlardan istifadənin ümumi və xüsusi göstəriciləri hansılardır? (Çəki: 1)

- əsas fondların dəyərinin artım tempi və köhnəlmə müddəti
 - iqtisadi və sosial
 - fondverimi və köhnəlmə müddəti
 - fondtutumu və təzələnmə əmsalı
 - fondverimi və növbəlilik əmsalı
-

Sual: Fondverimi göstəricisi necə hesablanır? (Çəki: 1)

- il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsidə həcminin əsas fondların dəyərinə nisbəti kimi;
 - il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsidə həcminin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
 - il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsidə həcminin əsas fondların bərpə dəyərinə nisbəti kimi;
 - əsas fondların orta illik dəyərinin il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsidə həcminə nisbəti kimi;
 - il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsidə həcminin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
-

Sual: Müəssisənin əsas fondlarının strukturuna hansı amil təsir göstərmir? (Çəki: 1)

- elmi-texniki tərəqqi
- istehsal edilən məhsulun mürək-kəblik dərəcəsi
- kadrların idarə edilməsinin təkmiləşdirilməsi
- istehsalın təmərküzləşmə səviyyəsi
- istehsalın ixtisaslaşma səviyyəsi

Sual: Müəssisədə istehsal əsas fondlarının qiymətləndirilməsinin natural göstəricilərindən hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları və fond tutumunu müəyyən etmək
 - kadrlara olan tələbatı və istehsal gücünü müəyyən etmək
 - əsas fondların texniki tərkibini və amortizasiya ayırmalarını müəyyən etmək
 - əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
 - avadanlıq balansı tərtib etmək və fond verimini müəyyən etmək
-

Sual: Müəssisədə istehsal əsas fondlarının qiymətləndirilməsinin dəyər göstəricilərindən hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- avadanlıq balansı tərtib etmək
 - istehsal gücünü müəyyənləşdirmək
 - istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları müəyyən etmək
 - əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
 - amortizasiyanı hesablamaq və fond verimini müəyyən etmək
-

Sual: Müəssisə 1200 manatlıq kompyuter alır. Bu nəyə aiddir? (Çəki: 1)

- ehtiyat fonduna
 - dövriyyə fondlarına
 - nizamnamə fonduna
 - amortizasiya fonduna
 - əsas fondlara
-

Sual: İstehsal güclərindən istifadənin ekstensiv göstəricisi hansıdır? (Çəki: 1)

- istehsal güclərindən istifadə əmsali
 - fond verimi
 - növbəlilik əmsali
 - avadanlıqlardan istifadə əmsali
 - əsas fondların rentabelliyi
-

Sual: Əsas fondların sıradançixma əmsalı necə hesablanır? (Çəki: 1)

- köhnəlmə məbləğinin əsas fondların ilkin dəyərinə nisbəti kimi;
 - köhnəlmə məbləğinin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
 - baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin sonuna olan əsas fondların dəyərinə nisbəti kimi;
 - baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi;
 - yeni işə salınmış əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbəti kimi;
-

Sual: Müəssisədə ilin əvvəlinə əsas fondların dəyəri 600 min manat, ilin sonuna 900 min manat və bir il ərzində 150 min manatlıq əsas fond istifadədən çıxarılmışsa onda əsas fondların sıradançixma əmsalı necə faiz olar? (Çəki: 1)

- 16,7 %;

- 10 %;
 - 50 %;
 - 40 %;
 - 25 %.
-

Sual: Əsas fondların artma əmsalı necə hesablanır? (Çəki: 1)

- yeni işə salınmış əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbəti kimi;
 - köhnəlmə məbləğinin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
 - baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin sonuna olan əsas fondların dəyərinə nisbəti kimi;
 - baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi;
 - yeni işə salınmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi;
-

Sual: Müəssisədə ilin əvvəlinə əsas fondların dəyəri 500 min manat, ilin sonuna 800 min manat və bir il ərzində 300 min manatlıq əsas fond yeni işə salınmışsa onda əsas fondların artma əmsalı necə faiz olar? (Çəki: 1)

- 37,5 %;
 - 23,07 %;
 - 100 %;
 - 60 %;
 - 15 %.
-

Sual: Sürətləndirilmiş amortizasiya metodunun tətbiqi nəticəsində aşağıdakılardan hansı baş vermir? (Çəki: 1)

- müəssisənin əsas fondları tez-tez yeniləşir;
 - müəssisədə təmir xərclərinin həcmi azalır;
 - əsas fondların fiziki köhnəlmə səviyyəsi dəfələrlə artır;
 - istehsal olunan məhsulun maya dəyəri artır;
 - müəssisənin rəqabətqaliyyətlilik səviyyəsi yüksəlir;
-

BÖLMƏ: 0503

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0503 |
| Suallardan | 7 |
| Maksimal faiz | 7 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisədə avadanlıqlardan intensiv istifadə yollarına aid deyil: (Çəki: 1)

- avadanlığın birdəfəlik yükünün artırılması
- material emalının sürətinin artırılması

- xammal və materialları istehsala hazırlamaqla, onların keyfiyyətinin texnoloji prosesin tələblərinə və hazırlanan məhsulun keyfiyyətinə uyğun gəlməsinin təmin edilməsi
 - avadanlığa səriştəli texniki qulluq olunması, onun vaxtında və keyfiyyətlə təmir edilməsi, iş yerinin materiallarla fasiləsiz təc-hizi, texnoloji prosesin düzgün təşkil edilməsi
 - istehsal prosesinin qrafik üzrə sabit və müntəzəm, boşda yanma hallarına yol vermədən ahəngdar və birqərarda getməsini təmin edilməsi
-

Sual: Aşağıdakılardan hansı avadanlıqlardan ekstensiv istifadənin yaxşılaşdırılması yollarına aid deyil? (Çəki: 1)

- avadanlıqların boşdayanma vaxtının azaldılması
 - növbəlilik əmsalinin artırılması
 - avadanlıqların ümumi sayında fəaliyyət göstərməyənlərin xüsusi çəkisinin azaldılması
 - il ərzində avadanlıqlardan istifadə müddətinin artırılması
 - xammal və materialların keyfiyyətinin texnoloji prosesin tələblərinə uyğun gəlməsini təmin etməklə
-

Sual: Müəssisənin istehsal gücünü müəyyən edən amil hansıdır? (Çəki: 1)

- avadanlıqların məhsuldarlığı
 - amortizasiya norması
 - dövretmə əmsali
 - məhsulun əməktutumu
 - ümumzavod xərcləri
-

Sual: Müəssisənin istehsal gücünü müəyyən edən amillərə aid deyil: (Çəki: 1)

- qurulmuş avadanlıqların sayı
 - istehsal meydancalarının sahəsi
 - avadanlığın texniki cəhətdən əsaslandırılmış məhsuldarlıq norması
 - avadanlıqlardan istifadə səviyyəsi
 - avadanlığın vaxt fondu
-

Sual: Əsas fondların sıradan çıxma və yeniləşmə əmsalının yüksək olması göstərir ki: (Çəki: 1)

- əsas fondlar sürətlə könəlir
 - fondverimi artır
 - müəssisədə yenidənqurma işləri aparılır
 - əsas fondların amortizasiyası artır
 - əsas fondlardan istifadə səmərəliliyi yüksəlir
-

Sual: Əsas fondlardan ekstensiv istifadə əmasalı: (Çəki: 1)

- əsas fondlardan vaxta görə istifadəni göstərir
- fondlasılıhlığın artmasını göstərir
- əsas fondlardan gücə görə istifadəni göstərir
- əsas fondların mənəvi köhnəlməsini göstərir

- əsas fondlardan yeniləşmə səviyyəsini göstərir
-

Sual: Əsas fondların təzələnmə əmsalı necə hesablanır? (Çəki: 1)

- köhnəlmə məbleğinin əsas fondların ilkin dəyərinə nisbəti
- köhnəlmə məbleğinin əsas fondların qalıq dəyərinə nisbəti
- bərpa dəyərinin əsas fondların ilkin dəyərinə nisbəti
- ilkin dəyərin əsas fondların qalıq dəyərinə nisbəti
- yeni işə salınmış əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbəti
-

BÖLMƏ: 0601

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0601 |
| Suallardan | 19 |
| Maksimal faiz | 19 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisənin dövriyyə fondları nədir? (Çəki: 1)

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır
- öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
-

Sual: Dövriyyə fondlarının tərkib ünsürləri hansılardır? (Çəki: 1)

- tə davül fondları, gələcək dövrün xərcləri və pul vəsaitləri
- yanacaq, təmir ehtiyatları və hazır məhsul
- istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri
- pul vəsaitləri, azqiyəmətli tezköhnələn əşyalar, debitor borcları
- gələcək dövrün xərcləri, tə davül fondları, pul vəsaitləri
-

Sual: Dövriyyə vəsaitlərinə nələr aiddir? (Çəki: 1)

- istehsal ehtiyatları və qurğuları
- dövriyyə fondları və əsas fondlar
- gələcək dövrün xərcləri və ötürücü qurğular
- dövriyyə fondları və tə davül fondları
- pul vəsaitləri və çoxillik əkmələr
-

Sual: Müəssisədə materiallardan ehtiyat növləri hansılardır? (Çəki: 1)

- cari, mövsümü, müddətli, hazırlıq
 - uzun müddətli, qısamüddətli, cari, hazırlıq
 - cari, hazırlıq, sıgorta, mövsümü
 - cari, istehsal, satış, sıgorta
 - istehsal, satış, xidmət, cari
-

Sual: Məsrəf normasına daxil olmayan nədir? (Çəki: 1)

- texnoloji tullantılar
 - texnoloji itkilər
 - xalis məsrəf
 - təchizat itkiləri
 - texniki-təşkilati itkilər
-

Sual: Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir: (Çəki: 1)

- istehsal ehtiyatları;
 - bitməmiş ehtiyatlar;
 - gələcək dövrün xərcləri;
 - hazır məhsul;
 - pul vəsaitləri.
-

Sual: Material məsrəf normasının tərkibinə nələr daxildir? (Çəki: 1)

- dəstləşdirici məmulatlar, texnoloji tullantılar və itkilər, təşkilati-texniki tullantı və itkilər
 - xammal və yanacaq, material və dəstləşdirici məmulatlar, xalis (faydalı) məsrəf
 - xammal, təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf
 - təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf, texnoloji tullantılar və itkilər
 - xalis (faydalı) məsrəf, xammal, material və dəstləşdirici məmulatlar
-

Sual: Məsrəf normaları tətbiq miqyasına görə necə qruplaşdırılır? (Çəki: 1)

- fərdi və kütləvi normalar
 - fərdi və qrup normaları
 - müfəssəl və fərdi normalar
 - kütləvi və iriləşdirilmiş normalar
 - perspektiv və müfəssəl normalar
-

Sual: İki məhsulgöndərmə arasındaki vaxt intervalında müəssisənin normal işini təmin etmək üçün hansı növ ehtiyat yaradılır? (Çəki: 1)

- sıgorta ehtiyatı
 - cari ehtiyat
 - hazırlıq ehtiyatı
 - mövsümü ehtiyat
 - müəssisədaxili ehtiyat
-

Sual: Aşağıdakılardan hansı müəssisənin tə davül fondlarına aid deyil? (Çəki: 1)

- anbardakı hazır məhsul

- az qiymətli və tez köhnələn əşyalar
 - yola salınmış, lakin haqqı ödənilməmiş məhsullar
 - pul vəsaitləri
 - debtor borcları
-

Sual: Aşağıdakılardan hansı müəssisənin istehsal ehtiyatlarına aid deyil? (Çəki: 1)

- xammal, əsas material və satın alınmış yarımfabrikatlar
 - yola salınmış, lakin haqqı ödənilməmiş məhsullar
 - köməkçi materiallar
 - tara və tara materialları
 - alətlər, təsərrüfat əşyaları və digər azqiymətli, tezköhnələn əşyalar
-

Sual: Gələcək dövrün xərclərinə daxildir: (Çəki: 1)

- hazırkı dövrdə çəkilmiş, lakin gələcəkdə gəlir kimi məhsulun reallaşdırılmasından əldə edilən vəsaitlər;
 - hazırkı dövrdə satılmış, lakin gələcəkdə ödəniləcək məhsullar;
 - hazırkı dövrdə çəkilmiş, lakin gələcəkdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclər;
 - gələcəkdə çəkilmiş, lakin həzırkı dövrdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclər;
 - hazırkı dövrdə maya dəyərinə daxil edilmiş və xərc kimi geri qaytarılmış xərclər;
-

Sual: Tədavül fondlarına daxildir: (Çəki: 1)

- bitməmiş istehsal;
 - hazır məhsul;
 - maşın və avadanlıqlar;
 - gələcək dövrün xərcləri;
 - istehsal ehtiyatları.
-

Sual: Hansı göstəricilər dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- fondverimi və fond tutumu göstəriciləri;
 - növbəlilik əmsali;
 - dövriyyə vəsaitlərinin dövretmə və yüklənmə əmsali;
 - dövriyyə vəsaitlərinin məhsuldarlığı və ehtiyatı göstəriciləri;
 - dövriyyə vəsaitlərinin orta qalığı və fondverimi göstəriciləri.
-

Sual: Müəssisədə bitməmiş istehsala aşağıdakılardan hansı aidir? (Çəki: 1)

- hazır məhsulun dəyəri;
 - istehsal prosesinə daxil olmamış xammal və materialların dəyəri;
 - yeni məhsulun layihələndirilməsi və nümunəsinin yaradılması ilə əlaqədar xərclər;
 - əsas fondların yaradılması ilə əlaqədar xərclər;
 - istehsal prosesinə daxil olmuş və emal prosesində olan xammal və materialların dəyəri.
-

Sual: Hazır məhsul: (Çəki: 1)

- normalaşdırılan dövriyyə fondlara aiddir
 - istehsal ehtiyatlarına aiddir
 - normalaşdırılmayan tədavül fondlarına aiddir
 - normalaşdırılan tədavül fondlarına aiddir
 - əsas fondlara aiddir
-

Sual: Müəssisənin dövriyyə vəsaitləri nədir? (Çəki: 1)

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
 - müəssisənin dövriyyə fondları və tədavül fonlarının hasilidir;
 - müəssisənin öz pul vəsaitinin fasiləsiz dövranını təmin etmək məqsədilə dövriyyə və tədavül fonlarının yaranmasına avans edilmiş pul vəsaitinin məcmusudur.
-

Sual: Adətən gələcək dövrün xərcləri dövriyyə fondlarının neçə faizini təşkil edir? (Çəki: 1)

- 25;
 - 20;
 - 15;
 - 10;
 - 5
-

Sual: Maddi resursların təfsilləşdirmə dərəcəsinə görə məsrəf normaları necə qruplaşdırılır? (Çəki: 1)

- iriləşdirilmiş və kütləvi normalar
 - müfəssəl və qrup normaları
 - iriləşdirilmiş və müfəssəl normalar
 - qrup və iriləşdirilmiş normalar
 - perspektiv və müfəssəl normalar
-

BÖLMƏ: 0602

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0602 |
| Suallardan | 7 |
| Maksimal faiz | 7 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Dövriyyə vəsaitlərinin dövretmə əmsalı necə hesablanır? (Çəki: 1)

- dövrüyyə fondlarının həcmiin tədavül fondlarının həcmində nisbəti kimi

- topdansatış qiymətində realizə olunmuş məhsulun həcminin tədavül fondlarının həcmində nisbəti kimi
 - dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
 - topdansatış qiymətində realizə olunmuş məhsulun həcminin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
 - dövriyyə vəsaitlərinin orta illik qalığının dövriyyə fondlarının həcmində nisbəti kimi
-

Sual: Dövriyyə vəsaitlərinin yüklenmə əmsali necə hesablanır? (Çəki: 1)

- topdansatış qiymətində realizə olunmuş məhsulun həcminin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
 - dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisinin tərsi kimi
 - dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
 - dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi
 - istehsal edilmiş məhsulun həcminin tədavül fondlarının həcmində nisbəti kimi
-

Sual: Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslıdır? (Çəki: 1)

- istehsal tsiklinin uzunluğundan, əsas fondların yeniləşmə əmsalından və məhsulun maya dəyərindən
 - istehsal olunan məhsulun həcmi və tərkibindən, reallaşdırılmış məhsulun həcmindən;
 - istehsal olunan məhsulun həcmi, işçilərin sayı və istehsal tsiklinin uzunluğundan;
 - istehsal prosesində xərclərin artma xarakterindən, məhsulun maya dəyərindən və əməyin təşkilindən;
 - istehsal tsiklinin uzunluğundan, məhsulun maya dəyərindən və istehsal prosesində xərclərin artma xarakterindən.
-

Sual: Aşağıdakılardan amillərdən hansı dövriyyə vəsaitlərinin dövretmə sürətinə təsir göstərir? (Çəki: 1)

- işçilərin sayı
 - əsas fondların orta illik dəyəri
 - mənfəətin həcmi
 - işçilərin axını
 - istehsal tsiklinin uzunluğu
-

Sual: Dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi necə hesablanır? (Çəki: 1)

- topdansatış qiymətində realizə olunmuş məh-su-lun həcminin dövriyyə vəsaitlərinin orta illik qa-li-ğına nisbəti kimi;
 - dövrdəki günlərin sayının dövr-et-mə əmsa-lına nisbəti kimi;
 - dövriyyə vəsaitlərinin orta illik qa-li-ğının topdansatış qiymətində realizə olunmuş məh-su-lun həcmində nisbəti kimi
 - dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi;
 - istehsal edilmiş məhsulun həcminin tədavül fondlarının həcmində nisbəti kimi.
-

Sual: Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslı deyil? (Çəki: 1)

- istehsal təklinin uzunluğundan;
 - reallaşdırılmış məhsulun həcmindən;
 - istehsal olunan məhsulun həcmindən;
 - istehsal prosesində xərclərin artma xarakterindən;
 - məhsulun maya dəyərindən
-

Sual: İstehsal müəssisələrində materiallara qənaət necə hesablanır? (Çəki: 1)

- məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasının hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcminə nisbəti kimi;
 - məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasını hesabat ilində materialın faktik məsrəfinə vurub ondan hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcmi çıxılır;
 - məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasının hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcminə hasili kimi;
 - məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasını hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcminə vurub ondan hesabat ilində materialın faktik məsrəfi çıxılır;
 - məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasının və hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcminin cəmindən hesabat ilində materialın faktik məsrəfi çıxılır.
-

BÖLƏM: 0603

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0603 |
| Suallardan | 7 |
| Maksimal faiz | 7 |
| Sualları qarşıdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisədə pul vəsaiti saxlanılmasının hansı motivi yolverilməzdir? (Çəki: 1)

- sövdələşmə
 - cərimələr
 - xəbərdarlıq
 - əmək haqqının ödənilməsi
 - möhtəkirlik
-

Sual: Müəssisədə bitməmiş istehsalın həcminə hansı amil təsir göstərmir? (Çəki: 1)

- istehsal olunan məhsulun həcmi və tərkibi;
 - debitor borclarının həcmi və tərkibi;
 - istehsal təklinin uzunluğu;
 - məhsulun maya dəyəri;
 - istehsal prosesində xərclərin artma xarakteri.
-

Sual: Büyük miqdarda və müntəzəm istifadə olunan köməkçi materiallara avans edilmiş dövriyyə vəsaitlərinin normativi necə hesablanır? (Çəki: 1)

- analitik metodla, keçmiş illərin məlumatları əsasında hesablanır;
 - cari, sığorta və hazırlıq ehtiyatı kimi hesablanır;
 - əsas xammal və materiallar üzrə hesablandığı kimi hesablanır;
 - gələcək dövrün xərclər üzrə hesablandığı kimi hesablanır;
 - bitməmiş istehsal üzrə hesablandığı kimi hesablanır.
-

Sual: Dövriyyə vəsaitlərinin ayın əvvəlinə qalığı 200 min man, ayın axırına qalığı 300 min man-a, reallaşdırılmış məhsulun həcmi 1200 min manatdırsa, onda ay üzrə dövriyyə vəsaitlərinin dövretmə əmsalı nəyə bərabərdir? (Çəki: 1)

- 2,4;
 - 4;
 - 4,8;
 - 6;
 - 12.
-

Sual: Dövriyyə vəsaitlərinin ayın əvvəlinə qalığı 360 min man, ayın axırına qalığı 120 min man-a, reallaşdırılmış məhsulun həcmi 1200 min manatdırsa, onda ay üzrə dövriyyə vəsaitlərinin yüklənmə əmsalı nəyə bərabərdir? (Çəki: 1)

- 0,1;
 - 0,2;
 - 0,3;
 - 0,4;
 - 0,6.
-

Sual: I rübdə dövriyyə vəsaitlərinin orta qalığı 240 min man, reallaşdırılmış məhsulun həcmi 1200 min manatdır, II rübdə dövriyyə vəsaitlərinin dövretmə əmsalı 1,2 dəfə artırırsa, onda II rübdə 1200 min manat məbləğində məhsulu satmaq üçün tələb olunan dövriyyə vəsaitlərinin orta qalığı nəyə bərabərdir? (Çəki: 1)

- 150 min man;
 - 160 min man;
 - 180 min man;
 - 200 min man;
 - 260 min man.
-

Sual: Dövriyyə vəsaitlərinin ayın əvvəlinə qalığı 200 min man, ayın axırına qalığı 300 min man-a, reallaşdırılmış məhsulun həcmi 1200 min man-a, dövrdəki günlərin sayı 30 gündürsə onda dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu nəyə bərabərdir? (Çəki: 1)

- 4;
 - 5,6;
 - 5;
 - 6;
 - 6,25.
-

BÖLMƏ: 0701

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0701 |
| Suallardan | 10 |
| Maksimal faiz | 10 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Məhsulun maya dəyəri: (Çəki: 1)

- məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların orta illik dəyərini əks etdirir;
- məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş material və əmək haqqı xərclərinin, əsas fondlardan amorti-zasiya ayırmalarının və s. xərclərin məcmu-sunu əks etdirir;
- məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların və dövriyyə vəsaitlərinin dəyər ifadəsində məcmu-sunu əks etdirir;
- məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş xammal, yanacaq, enerji, materiala çəkilən xərclərin və əsas fondlardan amorti-zasiya ayırmalarının məcmu-sunu əks etdirir;
- rəqiblərlə qiymət mübarizəsində müəssisənin məhsula qoya biləcəyi ən optimal qiymətdir.

Sual: İstehsal məsrəfləri iqtisadi elementlər üzrə necə qruplaşdırılır? (Çəki: 1)

- xammal, material, enerji, gələcək dövrün xərcləri, reklam xərcləri, zavoddaxili və zavoddan kənar nəqliyyat, su, qaz, cərimə və vergi və sair xərclər;
- material xərcləri (geri qaytarılan tullantıların dəyəri çıxılmaqla), amortizasiya ayırmaları, fəhlələrin əsas və əlavə əmək haqqı, fəhlələrin əlavə əmək haqqı, sosial ehtiyaclarla ayırmalar və sair xərclər
- material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tul-lan-tı-ların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sigorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
- xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sigortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri;
- material, amortizasiya ayırmaları, nəqliyyat, satış və satışdan sonrakı servis xərcləri.

Sual: Hansı xərclər dəyişən xərclərə aiddir? (Çəki: 1)

- müəssisə direktorunun əmək haqqı
- təmir təsərrüfatında işləyən fəhlənin əmək haqqı
- əsas sexdə işləyən əsas fəhlənin əmək haqqı
- müəssisənin baş mühasibinin əmək haqqı
- əsas fondların amortizasiyası xərcləri

Sual: Hansı xərclər şərti sabit xərclərə aiddir? (Çəki: 1)

- əsas istehsal fəhlələrin əmək haqqı

- texnoloji ehtiyaj-lar üçün yanacaq xərcləri
 - satın alınmış dəstləşdirici məmulatlar və yarımfabrikatların alınması xərcləri
 - əsas xammal və materiala xərclər
 - əsas fondların amortizasiyası xərcləri
-

Sual: Xərclərin kalkulyasiya maddəleri üzrə təsnifləşdirilməsi nəyə xidmət edir? (Çəki: 1)

- əmətəlik məhsulun maya dəyərini müəyyən etməyə
 - konkret məhsul vahidinin maya dəyərini müəyyən etməyə
 - əmək haqqı xərclərini müəyyən etməyə
 - ümumi məhsulun maya dəyərini müəyyən etməyə
 - amortizasiya ayırmalarını müəyyən etməyə
-

Sual: Kompleks xərclərə hansı xərclər aiddir? (Çəki: 1)

- texnoloji məqsədlər üçün yanacağa çəkilən xərclər
 - texnoloji avadanlıqların amortizasiyası
 - əsas sexdə işləyən əsas fəhlənin əmək haqqı
 - xammal və əsas materiallara xərclər
 - ümum seö xərcləri xərcləri
-

Sual: Məhsulun sex maya dəyərinə daxil edilməyən xərc növü hansıdır? (Çəki: 1)

- əsas və köməkçi materiallar
 - əsas fəhlələrin əmək haqqı
 - inzibati idarə işçilərinin əmək haqqı
 - texnoloji avadanlıqların saxlanılmasına və istismarına çəkilən xərclər
 - köməkçi fəhlələrin əmək haqqı
-

Sual: Maya dəyəri hansı göctərcinin hesablanmasında baza rolu oynaya bilmir? (Çəki: 1)

- mənfəətin;
 - əmək məhsuldarlığının;
 - məhsul vahidi rentabelliyyinin;
 - qiymətin müəyyən edilməsində;
 - xalis mənfəətin
-

Sual: Müəssisədə tam maya dəyəri ilə istehsal maya dəyərini fərqləndirən xərc maddəsi: (Çəki: 1)

- avadanlığın işi ilə əlaqədar xərc;
 - xammal və materialın alınmasına çəkilən xərclər;
 - məhsulun satışı ilə əlaqədar olan xərlər;
 - sex xərcləri;
 - ümumizavod xərcləri.
-

Sual: Aşağıdakılardan hansı мясряфлярин формалашмасы мяр҃яляляриня эюря maya dəyərinin növlərinə aid edilmir? (Çəki: 1)

- təşkilati maya dəyəri;
- texnoloji maya dəyəri;

- məhsulun sex maya dəyəri;
 - istehsal maya dəyəri;
 - kommersiya maya dəyəri.
-

BÖLƏM: 0702

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0702 |
| Suallardan | 12 |
| Maksimal faiz | 12 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Məhsul vahidinin kalkulyasiyasının xərc maddələri hansılardır? (Çəki: 1)

- material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tul-lan-tır-ların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial siğorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
 - xammal və əsas materiallar, yanacaq, nəqliyyat xərcləri, amortizasiya ayırmaları, sex və ümumzavod xərcləri;
 - qeyri-istehsal xərcləri, sex xərcləri, idarəetmə xərcləri, sosial siğortaya ayırmalar, nəqliyyat və rabitə xərcləri;
 - icarə, nəqliyyat, rabitə, reklam, texniki və texnoloji xərclər, sair istehsal və qeyri-istehsal xərcləri;
 - xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial siğortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri.
-

Sual: Aşağıdakılardan hansı xərc maddəsi sex maya dəyərinin tərkibinə aid deyil? (Çəki: 1)

- xammal, material, yarımfabrikat və dəstləşdirici məmulatlara sərf edilən xərclər
 - istehsal fəhlələrinin əmək haqqı
 - texnoloji avadanlıqlar üzrə amortizasiya ayırmaları
 - ümum sex xərcləri
 - inzibai idarə işçilərinin əmək haqqı
-

Sual: Məhsulun tam maya dəyərinin müəyyən olunması aşağıdakı hansı məsələnin həlli üçün zəruri deyil: (Çəki: 1)

- marketing tədqiqatları və bunun əsasında ən az xərclə yeni məhsul istehsalına başlamaq haqqında qərarın qəbulu;
 - məhsulun maya dəyərinə ayrı-ayrı xərc maddələrinin təsirini müəyyən etmək;
 - qiymətin əmələgəlməsi;
 - müəssisədə əmək məhsuldarlığını və fondverimini hesablamaq;
 - işin maliyyə nəticələrini, uyğun olaraq vergini və mənfəəti düzgün müəyyən etmək.
-

Sual: Aşağıdakılardan hansı müəssisədə maya dəyərinin idarəedilməsi prosesinə aid olunmur? (Çəki: 1)

- maya dəyərinin proqnozlaşdırılması və planlaşdırılması;
 - məhsulun keyfiyyətinin yüksəldilməsi;
 - maya dəyərinin aşağı salınması yollarının müəyyən olunması;
 - məhsulun maya dəyərinin kalkulyasiyası;
 - məhsulun maya dəyərinin təhlili.
-

Sual: Məhsulun əməktutumluğunu nədir? (Çəki: 1)

- məhsul vahidinin istehsalına sərf edilən əməyin (adam-saatların) miqdarını göstərir;
 - məhsulun əməktutumunu göstərir;
 - müssisədə məsul istehsalında iştirak edən işçilərin sayını göstərir;
 - məhsulun maya dəyərində əmək haqqı xərclərinin nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir;
 - işçilərin əmək haqqının azalması hesabına məhsulun maya dəyərinin azalmasını göstərir.
-

Sual: Məhsulun fond tutumluğunu nədir? (Çəki: 1)

- məhsul vahidinin düşən istehsal fondlarının dəyərini göstərir;
 - əsas fondların orta illik dəyərinin məhsulun maya dəyərinə nisbətini göstərir;
 - istehsal edilmiş məhsulun 1 manatına düşən əsas fondların orta illik dəyərini göstərir;
 - əsas fondların 1 manatına orta illik dəyərini istehsal edilmiş məhsulun 1 manatına düşən istehsal edilmiş məhsulun həcmi göstərir;
 - məhsulun maya dəyərində amortizasiya ayırmalarının nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir.
-

Sual: Məhsulun material tutumluğunu nədir? (Çəki: 1)

- məhsul vahidinin istehsalına nə qədər material işlədildiyini göstərir;
 - müəssisə anbarının nə qədər material tutumu olduğunu göstərir;
 - müssisədə anbarların hazır məhsul tutma qabiliyyətidir;
 - məhsul vahidinə işlədilən material həcmindən tullantı həcmi çıxdıqdan sonra qalan hissədir;
 - məhsulun maya dəyərində material xərclərinin nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir.
-

Sual: Aşağıdakılardan hansı xərc maddəsi istehsal maya dəyərinin tərkibinə aid deyil? (Çəki: 1)

- əsas xammal və materiallara sərf edilən xərclər;
 - istehsal fəhlələrinin əmək haqqı;
 - texnoloji avadanlıqlar üzrə amortizasiya ayırmaları;
 - ümum sex xərcləri;
 - məhsulun satışı ilə əlaqədar xərclər.
-

Sual: Müəssisənin idarə edilməsi xərcləri hansı növ xərc maddəsinə daxildir? (Çəki: 1)

- texnoloji maya dəyərinə;
- sex maya dəyərinə;
- ümumzavod xərclərinə;

-
- ümum sex xərclərinə;
 - istehsaldankənar xərclərə.
-

Sual: Aşağıdakılardan hansı xərc maddəsi şərtidəyişən xərclərə aiddir? (Çəki: 1)

- ümum sex xərcləri;
 - ümumzavod xərcləri;
 - müəssisənin idarə edilməsi xərcləri;
 - istehsal fəhlələrinin əsas əmək haqqı;
 - sexin idarəetmə aparatının əmək haqqını.
-

Sual: Müəssisədə istehsal xərcləri smetası: (Çəki: 1)

- kalkulyasiya maddələri üzrə hesablanır və mahsul vahidinin istehsalına çəkilən xərcləri göstərir;
 - sex maya dəyrini hesablamaq üçün tərtib edilir;
 - istehsaldankənar xərcləri əhatə edir;
 - müəssisədə şərti-sabit xərcləri müəyyən etmək üçün tərtib edilir;
 - istehsal programını yerinə yetirmək üçün müəssisənin sərf edəcəyi xərclərin cəmini göstərir.
-

Sual: Müəssisədə məhsulun maya dəyərinin aşağı salınması ehtiyatlarına aid deyil: (Çəki: 1)

- müəssisədə işçilərin əmək haqlarının və onların sosial inkişafına xərclərin artırılması;
 - müəssisədə istehsaldankənar xərclərinin azaldılması;
 - müəssisədə əmək məhsuldarlığının artırılması;
 - müəssisədə məhsulun fondtutumunun aşağı salınması;
 - müəssisədə məhsulun istehsalına çəkilən material xərclərinin aşağı salınması.
-

BÖLƏM: 0703

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0703 |
| Suallardan | 6 |
| Maksimal faiz | 6 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Əmtəəlik məhsulun 1 manatına düşən xərclərin dəyişməsi aşağıda sadalanan amillərindən hansının təsiri altında olmur? (Çəki: 1)

- material resurslarına qiymətin dəyişməsi
 - müəssisənin debitor borclarının dəyişməsi
 - buraxılan məhsulların quruluşundakı dəyişiklik
 - məhsulun topdan satış qiymətinin dəyişməsi
 - məhsul istehsalına çəkilən xərclərə qənaət
-

Sual: Maya dəyərinin aşağıda sadalanan xərc maddələrindən biri müstəqim xərcdir. (Çəki: 1)

- ümumi zavod xərcləri
 - ümum sex xərcləri
 - texnoloji ehtiyaclar üçün elektrik enerjisinə sərf edilən xərclər;
 - sex binasının işıqlandırılması üçün elektrik enerjisinə sərf edilən xərclər;
 - inzibati idarə binasının işıqlandırılması üçün elektrik enerjisinə sərf edilən xərclər.
-

Sual: Müəssisədə məhsulun maya dəyərinin aşağı salınması amillərinə aid deyil: (Çəki: 1)

- müəssisədə məhsulun keyfiyyətinin yüksəldilməsi;
 - müəssisədə məhsulun həcminin artırılması;
 - müəssisədə məhsulun quruluşunun dəyişilməsi;
 - istehsalın və əməyin təşkilinin yaxşılaşdırılması;
 - istehsalın texniki səviyyəsinin yüksəldilməsi.
-

Sual: Hansı məqsədlə xərclər şərti-dəyişən və şərti sabit xərclərə bölürlər? (Çəki: 1)

- mənfəətin həcmini proqnozlaşdırmaq üçün;
 - sex, istehsal və tam maya dəyərini müəyyən etmək üçün;
 - müəssisədə istehsal həcminin zərərsizlik həddini müəyyən etmək üçün;
 - müəssisədə istehsal edilən məhsulun keyfiyyətini yüksəltmək üçün;
 - müəssisədə istehsalın texniki səviyyəsini yüksəltmək üçün.
-

Sual: Müəssisədə istehsal həcminin zərərsizlik həddi necə müəyyən edilir? (Çəki: 1)

- müəssisədə məhsul vahidinin satış qiymətindən məhsul vahidinə düşən dəyişən xərcləri çıxıb, şərti-sabit xərclərin ümumi məbləğini bu fərqə bölməklə;
 - müəssisədə məhsul vahidinin satış qiymətinin üzərinə məhsul vahidinə düşən dəyişən xərcləri gəlib, şərti-sabit xərclərin ümumi məbləğini bu cəmə bölməklə;
 - müəssisədə şərti-sabit xərclərin ümumi məbləğini məhsul vahidinə düşən dəyişən xərclərə bölməklə;
 - müəssisədə şərti-sabit xərclərin ümumi məbləğini məhsul vahidinin satış qiymətinə bölməklə;
 - müəssisədə şərti-sabit xərclərin üzərinə dəyişən xərcləri gəlib, bu cəmi məhsul vahidinin satış qiymətinə bölməklə.
-

Sual: Müəssisədə istehsal prosesinin xüsusiyyətindən asılı olaraq maya dəyəri hansı formalarda uçota alınır? (Çəki: 1)

- analitik, statistik və qarışiq formalarda;
 - statistik müşahidə, müqayisəli təhlil və qarışiq formalarda;
 - inzibati, iqtisadi, statistik formalarda;
 - proses üzrə, sifariş üzrə və qarışiq formalarda;
 - dəyərin çıxılması, dəyərin toplanması, eksperimental formalarda.
-

BÖLMƏ: 0801

| | |
|----------------------|-------------------------------------|
| Suallardan | 10 |
| Maksimal faiz | 10 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: İqtisadi səmərə nədir? (Çəki: 1)

- Ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyətə cəlb edilən resursların dəyər ifadəsində cəmi.
- Ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyəti ilə əlaqədar çəkilən xərclərin mütləq ölçüdə cəmi.
- Ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan nisbi ölçüdə iqtisadi nəticə.
- Ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan mütləq ölçüdə iqtisadi nəticə.
- Ölkə iqtisadiyyatının hər bir sahəsində və ya ayrılıqda hər bir müəssisədə il ərzində həyata keçirilən fəaliyyətlərin sayı.

Sual: Aşağıdakı əlamətlərdən hansı biri “səmərə” göstəricisinə xasdır? (Çəki: 1)

- nisbi göstəricidir.
- mütləq göstəricidir.
- müqayisəli göstəricidir.
- faiz göstəricisidir.
- xərc göstəricisidir.

Sual: Aşağıdakı əlamətlərdən hansı biri “səmərəlilik” göstəricisinə xasdır? (Çəki: 1)

- nisbi göstəricidir.
- mütləq göstəricidir.
- həcm göstəricisidir.
- ölçüyə gəlməyən göstəricidir.
- xərc göstəricisidir.

Sual: Səmərəlilik göstəricisi hansıdır? (Çəki: 1)

- səmərə.
- milli gəlir.
- səmərə ilə onun əldə edilməsinə çəkilən xərclərin kəmiyyət nisbəti.
- istehsala sərf olunan məsrəflər.
- ümumi milli məhsul.

Sual: Aşağıdakı fikirlərdən hansı yanlışdır? (Çəki: 1)

- İctimai istehsalın iqtisadi səmərəliliyini düzgün qiymət-lən-dir-mək üçün onun me-yarı və göstəriciləri elmi-nəzəri və metodoloji cə-hətdən dəqiq əsaslandırılmışdır.

- Hər hansı bir sosial-iqtisadi prosesin kəmiyyət və keyfiyyət cəhətlərini özündə tam və dəqiqliklə əks etdirən meyar və göstəricilər olmadan həmin prosesin qiymətləndirilməsi və idarə edilməsi mümkün deyildir.
 - Səmərəlilik göstəricisi—səmərə ilə xərclərin kəmiyyət nisbəti, ictimai istehsalın səmərəliliyinin keyfiyyət səciyyəsidir.
 - Səmərə öz-özlüyündə ictimai is-teh-salın səmərəliliyi haqqında təsəvvür yarada bilmir, çünki mütləq rə-qəmdir, onu yaradan xərc-lərlə əlaqəsizdir.
 - İctimai istehsalın səmərəlilik meyarı və ümumiləşdirirci (mə-yar) göstəricisi arasında heç bir əlaqə və bağlılıq yoxdur.
-

Sual: Səmərəlilik meyarı nədir? (Çəki: 1)

- İstehsal fəaliyyətinin aralıq nəticəsi olaraq məhsul istehsalına çəkilmiş xərclərin kəmiyyətidir.
 - İstehsal fəaliyyətinin nəticəsi olaraq istehsal edilmiş məhsulun ümumi həcminin dəyər ifadəsidir.
 - İstehsal fəaliyyətində istifadə edilən bütün resursların istehlak həcmidir.
 - İstehsal fəaliyyəti zamanı məhsul istehsalına çəkilmiş xərclərin faydalı hissəsidir.
 - İstehsal fəaliyyətinin son nəticəsi olaraq məhsul istehsalına çəkilmiş xərclərin gətirdiyi səmərədir.
-

Sual: İctimai istehsalın iqtisadi səmərəliliyinin meyarı aşağıda göstərilənlərdən hansıdır? (Çəki: 1)

- milli sərvət.
 - il ərzində yaradılmış milli gəlir.
 - il ərzində yaradılmış ümumi milli məhsul.
 - il ərzində yaradılmış xalis milli məhsul.
 - il ərzində yaradılmış ümumi daxili məhsul.
-

Sual: Müəssisə səviyyəsində istehsalın iqtisadi səmərəliliyinin meyarı aşağıda göstərilənlərdən hansıdır? (Çəki: 1)

- ümumi gəlir
 - istehsal olunan məhsulun dəyər ifadəsində həcmi
 - əmtəəlik məhsul
 - mənfəət
 - istehsal xərcləri
-

Sual: Nisbi (müqaisəli) səmərəlilik nədir? (Çəki: 1)

- səmərənin əsası vəsait qoyuluşunun məbləğinə nisbətidir.
 - variantlar üzrə cari xərclərin fərqiinin əsası vəsait qoyuluşlarının fərqi nə nisbətidir
 - səmərəliliyin orta göstəricisidir.
 - istehsaldaxili ehtiyatlardan istifadə göstəricisidir.
 - əsaslı vəsait qoyuluşu həcminin səmərəyə nisbətidir
-

Sual: İstehsal firmasının koomersiya işinin iqtisadi səmərəliliyi harada özünü bürüzə verir? (Çəki: 1)

- istehsalda

- bazaarda
 - sexdə
 - istehlakçının məkanında
 - qiymətli kağızlar bazarında
-

BÖLMƏ: 0802

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0802 |
| Suallardan | 16 |
| Maksimal faiz | 16 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Hər hansı təşkilati-texniki tədbirin həyata keçirilməsinin iqtisadi səmərəliliyi necə müəyyən olunur? (Çəki: 1)

- müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərənin onun isteh-sa-lına sərf edilmiş canlı və maddiləşmiş əməyin kəmiyyətinə nisbəti kimi.
 - müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərənin onun isteh-sa-lına sərf edilmiş canlı və maddiləşmiş əməyin kəmiyyətinə hasili kimi.
 - müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərə ilə onun isteh-sa-lına sərf edilmiş canlı və maddiləşmiş əməyin kəmiyyəti ilə cəmlənməsi kimi.
 - müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərədən onun isteh-sa-lına sərf edilmiş bütün xərclərin kəmiyyətinin çıxılması kimi.
 - müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərənin onun isteh-sa-lına sərf edilmiş yalnız canlı əməyin kəmiyyətinə nisbəti kimi.
-

Sual: Mütləq səmərəlilik nədir? (Çəki: 1)

- əldə olunan səmərənin kəmiyyətcə miqdarıdır.
 - əsaslı vəsait qoyuluşunun ümumi məbləğidir.
 - əldə olunmuş səmərənin keyiyətini xarakterizə edir.
 - səmərənin əsaslı vəsait qoyuluşunun həcmində nisbətidir.
 - əsaslı vəsait qoyuluşunun mənfəətə nisbətidir.
-

Sual: Müqayisəli (nisbi) səmərəlilik göstəricisi nə üçün hesablanır? (Çəki: 1)

- layihə variantları üzrə ayrı-ayrılıqda gözlənilən gəlirlərin hesablanması üçün tətbiq edilir.
 - layihə variantları üzrə sərf ediləcək investisiyanın həcmi hesablaşdırmaq üçün tətbiq edilir.
 - layihə variantlarından ən səflisinin seçilməsi məqsədilə hesablanılır və tətbiq edilir.
 - layihə variantları üzrə gözlənilən məsrəflərin müqayisəsi üçün tətbiq edilir.
 - müəssisənin mənfəətini hesablamaq üçün tətbiq edilir.
-

Sual: Müəssisələrdə əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəricisi kimi istifadə edilən rentabellik göstəricisi necə hesablanır? (Çəki: 1)

- illik mən-fəət artımının bu artımı təmin edən əsaslı vəsait qoyuluşuna nis-bəti kimi.
 - illik mənfəət artımının bu artımı təmin edən əsaslı vəsait qoyuluşuna hasili kimi.
 - illik mənfəətin bu mənfəəti təmin edən ümumi xərclərə nis-bəti kimi.
 - illik mənfəət artımının bu artımı təmin edən əsas fondlara nis-bəti kimi.
 - illik mənfəətin müəssisənin əsas və normalaşdırılan dövriyyə fondlarının orta illik dəyərinə nisbəti kimi.
-

Sual: Müəssisədə investisiya layhəsinin qəbul edilməsi üçün integrallı səmərəlilik göstəricisi: (Çəki: 1)

- sıfıra (0) bərabər olmalıdır.
 - mənfi kəmiyyət olmalıdır.
 - müsbət kəmiyyət olmalıdır.
 - mənfəətə bərabər olmalıdır.
 - xərclərdən çox olmalıdır.
-

Sual: Aşağıdakılardan hansıları istehsal amillərindən istifadənin səmərəliliyini xarakterizə edən göstəricilərdir? (Çəki: 1)

- ümumi milli məhsul, ümumi rentabellik, məhsul vahidinin maya dəyəri.
 - əmək haqqının səviyyəsi, mənfəət.
 - ümumi daxili məhsul, ümumi gəlir.
 - əsaslı vəsait qoyuluşunun həcmi, əmtəəlik məhsul.
 - əmək məhsildarlığı, fondverimi, dövriyyə vəsaitlərinin dövretmə əmsalı.
-

Sual: Əmək məhsildarlığı hansı istehsal amilindən istifadənin səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- torpaq
 - kapital
 - əmək (iş qüvvəsi)
 - sahibkarlıq qabiliyyəti
 - xammal
-

Sual: Materialtutumu göstəricisi aşağıdakı resurslardan hansılarının istifadəsinin səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- informasiya resurslarının;
 - əsas və tədavül fondlarının.
 - əmək resurslarının;
 - maliyyə resurslarının;
 - xammal və material resurslarının.
-

Sual: Əməyin səmərəlilik dərəcəsini hesablamaq üçün aşağıda verilənlərdən hansından istifadə edilir? (Çəki: 1)

- vaxt vahidi ərzində istehsal edilən məhsulun həcmi
- vaxt vahidi ərzində sərf edilən elektrik enerjisi
- vaxt vahidi ərzində sərf edilən materialların həcmi
- məhsul vahidinin istehsalına sərf edilən xərclər
- investisiya qoyuluşunun rentabelliyi

Sual: Aşağıdakılardan hansı istehsalın səmərəliliyini xarakterizə etmir? (Çəki: 1)

- vaxt vahidi ərzində is-təh-sal olunan məhsulun kəmiyyətcə çoxaldılması
 - məhsul vahidi istehsalına sərf olunan vaxtin azaldılması
 - məhsul vahidinin maya dəyərinin azaldılması
 - material məsrəflərinə qənaət eilməsi
 - işçilərin sayının artması
-

Sual: Aşağıdakılardan hansı istehsalın səmərəliliyini əks etdirir? (Çəki: 1)

- hazır məhsul anbarında məhsul ehtiyatlarının artması
 - avadanlıqların istifadəsiz qalma müddətinin artması
 - məhsulun əməktutumunun azaldılması
 - anbarında material ehtiyatlarının artması
 - məhsulun satış həcminin azalması
-

Sual: Fondverimi göstəricisi istehsalın təşkili ünsürlərinin hansından istifadənin səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- istehsal əsas fondlarının
 - istehsal dövriyyə fondlarının
 - müəssisənin tə davül fondlarının
 - müəssisənin pul fondlarının
 - müəssisənin ehtiyat fondlarının
-

Sual: Müəssisədə istehsal amillərindən istifadəni xarakterizə edən iqtisadi səmərəlilik göstəricilərinə aid deyil: (Çəki: 1)

- satışın rentabelliyi göstəricisi;
 - əmək məhsuldarlığı göstəricisi;
 - fondverimi göstəricisi;
 - dövriyyə vəsaitlərinin yüklənmə əmsali;
 - dövriyyə vəsaitlərinin dövretmə sürəti göstəricisi.
-

Sual: Əsas kapitalın rentabelliyi necə hesablanır? (Çəki: 1)

- ümumi məhsulun əsas kapitala nisbətinin faizlə ifadəsi kimi;
 - əmtəəlik məhsulun əsas kapitala nisbətinin faizlə ifadəsi kimi;
 - mənfəətin əsas kapitala nisbətinin faizlə ifadəsi kimi;
 - satışın həcminin əsas kapitala nisbətinin faizlə ifadəsi kimi;
 - əsas kapitalın əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi.
-

Sual: Xüsusi kapitalın rentabelliyi necə hesablanır? (Çəki: 1)

- ümumi məhsulun xüsusi kapitala nisbətinin faizlə ifadəsi kimi;
- əmtəəlik məhsulun xüsusi kapitala nisbətinin faizlə ifadəsi kimi;
- mənfəətin xüsusi kapitala nisbətinin faizlə ifadəsi kimi;
- satışın həcminin xüsusi kapitala nisbətinin faizlə ifadəsi kimi;

- xüsusi kapitalın əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi
-

Sual: Texnoloji səmərəlilik nədir? (Çəki: 1)

- texnoloji istehsal üsullarından özünün faydalılığına görə eləsinin tətbiqidir ki, o, istehsala cəlb edilmiş amillərin dəyərləri istehsalın planlaşdırılmış həcmi üçün optimal olsun
 - texnoloji istehsal üsullarından eləsidir ki, o, istehsal amillərindən heç olmazsa birinə qənaət etməklə, onun vasitəsilə istehsalın nəzərdə tutulmuş həcminə nail olmaq mümkün olsun
 - ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr ərzində fəaliyyətindən alınan nisbi ölçüdə iqtisadi nəticə
 - ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr ərzində fəaliyyətindən alınan mütləq ölçüdə iqtisadi nəticə
 - ölkə iqtisadiyyatının hər bir sahəsində və ya ayrılıqda hər bir müəssisədə il ərzində həyata keçirilən fəaliyyətlərin sayı
-

BÖLMƏ: 0803

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0803 |
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisədə il ərzində 750 min manatlıq əlavə investisiya həyata keçirilərək yeni istehsal gücləri istifadəyə verilmişdir. Bunun nəticəsində növbəti ildə müəssisə 225 min manat əlavə mənfəət əldə etmişdir. Bu məlumatlar əsasında müəssisədə əsaslı vəsait qoyuluşunun rentabelliyini hesablayın. (Çəki: 1)

- 35 faiz
 - 525 min manat
 - 25 faiz
 - 30 faiz
 - 975 min manat
-

Sual: Aşağıdakılardan hansı istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi amili hesab olunur? (Çəki: 1)

- istehsal prosesinin başlanması;
 - istehsal prosesindəki fasılələr;
 - iş yerlərində izafi ehtiyatların olması;
 - istehsal sahələrinin artıqlığı;
 - istehsalın ixtisaslaşması.
-

Sual: Müəssisədə fondtutumunun azalması istehsalın iqtisadi səmərəliliyinə necə təsir göstərir? (Çəki: 1)

- müəssisədə istehsal edilən məhsulun maya dəyərini artırır;
 - məhsul vahidinə düşən amorizasiya ayırmalarını azaldır;
 - investisiya qoyuluşlarına tələbatı artırır;
 - müəssisədə məhsul vahidinə düşən amorizasiya ayırmalarını artırır;
 - müəssisədə əsas fondlardan istifadə səviyyəsi aşağı düşür.
-

Sual: Müəssisədə satışın (dövriyyənin) rentabelliyi göstəricisi necə hesablanır? (Çəki: 1)

- ümumi məhsulun satışın həcminə nisbətinin faizlə ifadəsi kimi;
 - əmtəəlik məhsulun satışın həcminə nisbətinin faizlə ifadəsi kimi;
 - mənfəətin satışla əlaqədar xərclərin ümumi məbleğinə nisbətinin faizlə ifadəsi kimi;
 - mənfəətin satışın həcminə nisbətinin faizlə ifadəsi kimi;
 - mənfəətin əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi.
-

Sual: Müəssisədə əsaslı vəsait qoyuluşunun iqtisadi səmərəliliyini müəyyən edilərkən səmərə kimi hansı göstərici əsas götürülməlidir? (Çəki: 1)

- müəssisənin ümumi məhsulu;
 - müəssisənin reallaşdırılmış məhsulu;
 - müəssisənin əmtəəlik məhsulu;
 - müəssisənin mənfəəti;
 - müəssisənin ümumi mədaxili.
-

Sual: İvestisiya qoyuluşlarının səmərəliliyini xarakterizə edən göstəricilərə aid deyil: (Çəki: 1)

- integrəl səmərə (xalis cari dəyər) göstəricisi;
 - rentabellik norması (daxili rentabellik norması) göstəricisi;
 - dövriyyə vəsaitlərinin dövretmə sürəti göstəricisi;
 - rentabellik indeksi göstəricisi;
 - ödənmə müddəti göstəricisi
-

Sual: İstehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə hansı amil təsir göstərmir? (Çəki: 1)

- elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi;
 - istehsalın təmərküzləşməsi, kombinələşməsi, ixtisaslaşması və kooperativləşməsi;
 - istehsalın və idarəetmənin təşkilinin təkmilləşdirilməsi;
 - işçilərin günlük iş vaxtının və növbəlilik əmsalının azaldılması;
 - işçilərin ixtisas səviyyəsinin artırılması və əməyin təşkilinin yaxşılaşdırılması.
-

Sual: Müəssisədə ümumi (istehsal) rentabellik göstəricisi necə hesablanır? (Çəki: 1)

- ümumi məhsulun əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi;
- reallaşdırılmış məhsulun əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi;
- mənfəətin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi;
- mənfəətin dövriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi;

- mənfiətin əsas və normalaşdırılan dövəriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi.
-

Sual: Firmanın kommersiya fəaliyyətinin iqtisadi səmərəliliyi necə hesablanır? (Çəki: 1)

- istehsaldan kənar xərclərin cəminin nisbəti bazar qiyməti ilə satılmış məhsulun həcminə kimi
- bazar qiyməti ilə satılmış məhsulun həcminin istehsaldan kənar xərclərin cəminə hasılı kimi
- bazar qiyməti ilə satılmış məhsulun həcminin istehsaldan kənar xərclərin cəminə nisbəti kimi
- bazar qiyməti ilə satılmış məhsulun həcminin məhsulun kommersiya maya dəyəri ilə məhsulun istehsal maya dəyərinin cəminə nisbəti kimi
- bazar qiyməti ilə satılmış məhsulun həcminin məhsulun kommersiya maya dəyəri ilə məhsulun istehsal maya dəyərinin hasılınə nisbəti kimi
-

BÖLƏM: 0901

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0901 |
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Maddi-texniki təminat nədir? (Çəki: 1)

- müəssisəni zəruri həcmdə maliyyə resursları ilə təmin edilməsi prosesidir;
- müəssisədə istehsalın yüksək ixtisaslı karlarla təmin edilməsi prosesidir;
- müəssisədə istehsalın material resurslar və texniki vasitələrlə təmin edilməsi prosesidir;
- müəssisədə innovasiya prosesinin həyata keçirilməsinin təmin edilməsi prosesidir;
- müəssisədə inwestisiya fəaliyyətinin tələb olunan həcmdə maliyyələşməsinin təmin edilməsi prosesidir;
-

Sual: Aşağıdakılardan hansı maddi-texniki təminatın əsas vəzifələrinə aid deyil? (Çəki: 1)

- material resurslarını ən səmərəli yolla əldə etmək, istehsalı xammal və materiallarla birqərarda, tam və vaxtında təmin etmək;
- müəssisənin əmək resurslarına olan təlabatının təmin edilməsi;
- məhsulgöndərənlərlə səmərəli təsərrüfat əlaqələrini qurmaq;
- maddi-texniki təminat planlarını tərtib etmək;
- maddi-texniki təminat xidmətinin strukturunu təkmil-ləşdirmək;
-

Sual: Aşağıdakılardan hansı maddi-texniki təminatın əsas funksiyalarına aid deyil? (Çəki: 1)

- material resurslarının müəssisəyə gətirilməsi, qəbuğlu və qoşruq-nub saxlanması işləri üzrə nəzarətin təşkil edilməsi;
- müəssisənin idarəetmə aparatının işini təkmilləşdirmək;

- səmərəli təminat formasının seçilməsi və onun iqtisadi cəhətdən əsaslandırılması;
 - material resurslarına sifarişləri yoxlamaq üçün ümumi-işdiriji hesablamaların aparılması və yekun sifa-rışdırın tərtibi;
 - istehsal bölmələrində məhsul istehsalına lazım olan xam-mal və materiallara tələbatın – sifarişlərin müəyyən edilməsi;
-

Sual: Müəssisələrin maddi-texniki təminat işi başlanğıcından sonuna qədər neçə mərhələni özündə birləşdirir? (Çəki: 1)

- 3
 - 5
 - 4
 - 8
 - 7
-

Sual: Müəssisədə sexlərin materiallarla mərkəzləşdirilmiş üsulla təchiz edilməsində hansı sxemdən istifadə edilmir? (Çəki: 1)

- rəqqas;
 - şüa;
 - dairəvi;
 - tranzit;
 - zona-dairəvi;
-

Sual: Müəssisədə materiala təlabatı hesablaşdırılqda aşağıdakı hansı metoddan istifadə edilmir? (Çəki: 1)

- məmulat üzrə hesablama metodu;
 - materialtutumluğa görə hesablama metodu;
 - nümunəvi təmsilçiyyə (tipik nümayəndəyə) görə hesablama metodu;
 - hissə (detal) üzrə hesablama metodu;
 - oxşarlıqla görə hesablama metodu (analogi metod);
-

Sual: Müəssisənin avadanlığı ehtiyacı hansı hallarda yaranır? (Çəki: 1)

- avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəldikdər;
 - əməyin stimullaşdırılmasına ehtiyac yarandıqda-
 - müəssisənin buraxdığı məhsulun komplektləşdiril-məsi (dəst-iş-diril-məsi) zəruriyi yarandıqda-
 - avadanlıqlar mənəvi cəhətdən köhnəldikdər;
 - müəssisənin istehsal gücünü artırmaq zərurəti yarandıqda-
-

Sual: Müəssisənin maddi-texniki təminatının mərhələlərinə aid deyil: (Çəki: 1)

- sifarişlər zənbilinə (istehsal programına) və məs-rəf normallarına görə material resurslarına tə-ləbatın müəyyən edil-məsi;
- təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəru-ri materialların texniki xarakteristi-kasının hərtərəfli müəyyən olun-ması;
- potensial məhsul göndərənlərin siyahısının iş-iə-nib hazırlanması;
- seçilmiş məhsulgöndərənlə (və ya vasitəci ilə) da-nı-qıqların aparılması və

kontraktın bağlanması;

- məhsulun satış strategiyasının müəyyən olunması.
-

Sual: Dairəvi reyslər sxemində sexlərin xammal və materiallarla təminatı necə həyata keçirilir? (Çəki: 1)

- eyni zonada yerləşən bir neçə istehlakçı sex xammal və materiallarla bir reyslə təchiz edilir;
- nəqliyyatın hər bir sexə doğru sərfəri yüklə, anbara qayıdanda boş, yaxud tara ilə olur;
- anbar bir deyil, bir neçə sexlə fərdi şəkildə əlaqə saxlaşdırır və onları ayrı-ayrılıqda xammal və materiallarla təchiz edilir;
- müxtəlif zonalarda yerləşən istehlakçı sexlər xammal və materiallarla ayrı-ayrı reyslərlə təchiz edilir;
- anbar bir deyil, bir neçə sexlə fərdi şəkildə əlaqə saxlaşdırır və onlar xammal və materiallarla müxtəlif reyslərlə təchiz edilir.
-

BÖLƏM: 0902

| | |
|----------------------|-------------------------------------|
| Ad | 0902 |
| Suallardan | 8 |
| Maksimal faiz | 8 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Anbarların çox sayıda istehlakçı sexlərə xidməti zamanı hansı reyslərdən istifadə olunur? (Çəki: 1)

- zona;
- dairəvi;
- şüa;
- zona-dairəvi;
- rəqqas;
-

Sual: Maddi-texniki təminatın hansı forması seçilərkən tranzit və sıfariş normaları əsas götürülür? (Çəki: 1)

- Kontrakt sistemi;
- «Dəqiq vaxtında» sistemi;
- Tranzit forma;
- Anbar forma;
- Ənənəvi forma;
-

Sual: İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” üsulunda “A” qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin neçə faizi aid olunur? (Çəki: 1)

- 5 - 10 faizi;
- 15-20 faizi;
- 25-30 faizi;

-
- 40-55 faizi;
 - 70-80 faizi.
-

Sual: İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” üsulunda “B” qrupuna adətən bütün material nomenklaturunun sayca neçə faizi aid olunur? (Çəki: 1)

- 7 faizi
 - 23 faizi
 - 45 faizi
 - 25 faizi
 - 15 faizi
-

Sual: İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” üsulunda “B” qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin neçə faizi aid olunur? (Çəki: 1)

- 80 faizi
 - 20 faizi
 - 65 faizi
 - 35 faizi
 - 75 faizi
-

Sual: İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” üsulunda “S” qrupuna adətən bütün material nomenklaturunun sayja neçə faizi aid olunur? (Çəki: 1)

- 25-30 faizi
 - 40- 45 faizi
 - 60-65 faizi
 - 70-75 faizi
 - 80-85 faizi
-

Sual: İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” üsulunda “S” qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin neçə faizi aid olunur? (Çəki: 1)

- 30 faizi
 - 45-50 faizi
 - 55 faizi
 - 75-80 faizi
 - 5 faizi
-

Sual: İstehsal vasitələrinə tələbatın hesablanmasında hansı göstəricilərdən daha çox istifadə olunur? (Çəki: 1)

- əmək məhsuldarlığı və qəbul edilmiş sifarişlər portfelindən;
 - fondverimi və dövriyyə vəsaitlərinin dövretmə sürətindən;
 - işçilərin sayı və vaxt fondundan;
 - dövriyyə vəsaitlərinin yüklənmə əmsalı və materialın məsrəf normasından;
 - qəbul edilmiş sifarişlər portfeli və materialın məsrəf normasından.
-

BÖLMƏ: 0903

| | |
|----------------------|-------------------------------------|
| Suallardan | 10 |
| Maksimal faiz | 10 |
| Sualları karşıdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Aşağıdakılardan hansı "Dəqiq vaxtında" sisteminin üstünlüklerinə aid deyil? (Çəki: 1)

- təchizat prosesinə statistik nəzarətin mümkünülüyü;
- maddi-texniki təminat planına ehtiyacın olmaması;
- maddi-texniki təchizatın müntəzəm surətdə təkmil-ləşdirilməsi;
- göndərilən xammal və materialların və istehsal olunan məhsulların keyfiyyətinin kompleks idarə edilməsi imkanlarının ol-maçı;
- müəssisədə istehsal təsiklinin qısaldırılması.

Sual: Müəssisədə istehsal programının yerinə yertirilməsi üçün avadanlıqla ümumi tələbatı hesablaşdırarkən aşağıdakıların hansından istifadə edilmir? (Çəki: 1)

- iş vahidinin yerinə yetirilməsi üçün vaxt norması;
- plan ili üçün görüləcək işin həcmi;
- avadanlıqlıdan istifadə əmsali;
- avadanlığın keyfiyyət götəricisi (etibarlıq göstəricisi);
- növbələrin sayı (növbəlilik əmsali);

Sual: Cari ehtiyatın maksimum həcmi necə hesablanır? (Çəki: 1)

- orta günlük material məsrəfi norması iki məhsul göndərilməsi arasındaki vaxt intervalına nisbəti kimi;
- orta günlük material məsrəfi norması iki məhsul göndərilməsi arasındaki vaxt intervalına vurulur;
- iki məhsul göndərilməsi arasındaki vaxt intervalı orta günlük material məsrəfi normasına nisbəti kimi;
- orta günlük material məsrəfi norması istehsal programına vurulur;
- iki məhsul göndərilməsi arasındaki vaxt intervalı istehsal programına vurulur;

Sual: Hazırlıq ehtiyatının həcmi necə hesablanır? (Çəki: 1)

- istehsal programında nəzərdə tutulmuş istehsalın həcminin materialın kəmiyyət və keyfiyyətcə qəbuluna və is-həsal istehlakı üçün hazırlanmasına sərf edilən vaxta nisbəti kimi;
- materialdan orta günlük məsrəf norması istehsal programında nəzərdə tutulmuş istehsalın həcmində vurulur;
- materialın kəmiyyət və keyfiyyətcə qəbuluna və is-həsal istehlakı üçün hazırlanmasına sərf edilən vaxt-dövriyyə vəsaitlərinin orta qalığına vurulur;
- materialdan orta günlük məsrəf norması materialın kəmiyyət və keyfiyyətə qəbuluna və is-həsal istehlakı üçün hazırlanmasına sərf edilən vaxt-a nisbəti kimi;
- materialdan orta günlük məsrəf norması materialın kəmiyyət və keyfiyyətcə qəbuluna və is-həsal istehlakı üçün hazırlanmasına sərf edilən vaxt-a vurulur;

Sual: Məmulat üzrə hesablama metodu ilə materiala tələbat necə hesablanır? (Çəki: 1)

- məmulatın istehsal programında nəzərdə tutulmuş həcmnin həmin məmulat vahidi üzrə material məsrəfi normasıına nisbəti kimi;
 - məmulat vahidi üzrə material məsrəfi normasının həmin məmulatın istehsal programında nəzərdə tutulmuş həcminə nisbəti kimi;
 - məmulatın istehsal programında nəzərdə tutulmuş həcmi həmin məmulat vahidinin material tutumluğu göstəricisinə vurulur;
 - məmulatın istehsal programında nəzərdə tutulmuş həcmnin həmin məmulat vahidinin material tutumluğu göstəricisinə nisbəti kimi;
 - məmulatın istehsal programında nəzərdə tutulmuş həcmi həmin məmulat vahidi üzrə material məsrəfi normasıına vurulur.
-

Sual: Hissə (detal) üzrə hesablama metodu ilə materiala tələbat necə hesablanır? (Çəki: 1)

- hissənin (detalın) istehsal programında nəzərdə tutulmuş həcmi həmin hissə (detal) növünün vahidi üzrə material məsrəfi normasıına vurulur;
 - hissənin (detalın) istehsal programında nəzərdə tutulmuş həcmi həmin hissə (detal) növünün vahidinin material tutumluğu göstəricisinə vurulur;
 - hissənin (detalın) istehsal programında nəzərdə tutulmuş həcmnin həmin hissə (detal) növünün vahidinin material məsrəfi normasına nisbəti kimi;
 - hissənin (detalın) sayının həmin hissə (detal) növünün vahidinin material tutumluğu göstəricisinə nisbəti kimi;
 - hissənin (detalın) hər vahidi üzrə material məsrəfi norması hissənin (detalın) istehsal programında nəzərdə tutulmuş həcminə nisbəti kimi.
-

Sual: Oxşarlığa görə hesablama metodu ilə materiala tələbat necə hesablanır? (Çəki: 1)

- məsrəf norması hələlik olmayan məmulatın (hissənin) istehsal programında nəzərdə tutulmuş istehsal həcmi onun oxşar məhsuldan fərqləndirici cəhət-iəmələni nəzərə almaq üçün istifadə edilən düzəldici əməksala vurulur;
 - oxşar məmulatın (hissənin) istehsal programında nəzərdə tutulmuş istehsal həcmi onun material məsrəfi norması ilə yeni məhsulun oxşar məhsuldan fərqləndirici cəhət-iəmələni nəzərə almaq üçün istifadə edilən düzəldici əməksalın hasilinə vurulur;
 - məsrəf norması hələlik olmayan məmulatın (hissənin) istehsal programında nəzərdə tutulmuş istehsal həcmi oxşar məmulatın (hissənin) material məsrəfi normasına nisbəti kimi;
 - məsrəf norması hələlik olmayan məmulatın (hissənin) istehsal programında nəzərdə tutulmuş istehsal həcmini oxşar məmulatın (hissənin) material məsrəfi norması ilə yeni məhsulun oxşar məhsuldan fərqləndirici cəhət-iəmələni nəzərə almaq üçün istifadə edilən düzəldici əməksalının hasilinə vurulur;
 - məsrəf norması hələlik olmayan məmulatın (hissənin) həcmi oxşar məmulatın (hissənin) material məsrəfi normasına vurulur.
-

Sual: Nümunəvi təmsilçiyyə görə hesablama metodu ilə materiala tələbat necə hesablanır? (Çəki: 1)

- qrupa daxil olan məhsullar üzrə istehsal programında nəzərdə tutulmuş istehsalın həcmi nümunəvi təmsilçinin material məsrəfi normasına nisbəti kimi;
- qrupa daxil olan məhsullar üzrə istehsal programında nəzərdə tutulmuş istehsalın

həcmi yeni məhsulun oxşar məhsuldan fərqlən-dırıcı cə-hət-iər-iər-i-ni nəzərə almaq üçün isti-fa-də edi-lən düzəldici əm-sala vurulur;

- məsrəf norması hələlik olmayan məmulatın (his-sənin) istehsal programında nəzərdə tutulmuş istehsal həcmini oxşar məmulatın (hissənin) material məs-rəfi nor-ma-sı ilə yeni məhsulun oxşar məhsuldan fərqlən-dırıcı cə-hət-iər-iər-i-ni nəzərə almaq üçün isti-fa-də edi-lən düzəldici əm-salının hasilinə vurulur;
 - nümunəvi təmsilçinin material məsrfi -norması qrupa daxil olan məhsullar üzrə isteh-sal programında nəzərdə tutulmuş istehsalın həcminə vurulur;
 - nümunəvi təmsilçinin material məsrfi -norması yeni məhsulun oxşar məhsuldan fərqlən-dırıcı jə-hət-iər-iər-i-ni nəzərə almaq üçün isti-fa-də edi-lən düzəldici əm-sala vurulur.
-

Sual: Müəssisədə mövsümi ehtiyat hansı hallarda yaranır? (Çəki: 1)

- müəssisənin xammal və materialla təminatında onun miqdarı, və ya vax-taşırılığında kənarlaş-ma-lar baş verən zaman istehsalın fasıl-ezsizliyini təmin etmək məqsədilə;
 - gələcəkdə xammal və materiala tələbin artması ehtimalı ilə;
 - istehsal prosesinin fasılısızlığı ilə əlaqədar;
 - xammal və materialın isteh-sa-lı və ya tə-darükünün mövsümi olması ilə əlaqədar;
 - iki məhsulgöndərmə (alma) ara-sındakı vaxt inter-valında müəssisənin ahəngdar iş-ləməsini təmin etmək məqsədilə.
-

Sual: Tranzit norması nədir? (Çəki: 1)

- istehsalçı müəssisədən bir sifarişlə bir isteh-lak-çıya göndəriləcək məhsulun minimum həcmidir;
 - istehlakçının istehsalçıya bir dəfəyə gön-dər-mək üçün öhdəsinə götürdüyü material həcminin maksimum miq-darıdır;
 - istehsalçı müəssisədən bir il ərzində bir isteh-lak-çıya göndəriləcək məhsulun minimum həcmidir;
 - istehsalçı müəssisədən bir il ərzində bir isteh-lak-çıya göndəriləcək məhsulun maksimum həcmidir;
 - istehlakçının istehsalçıya bir dəfəyə gön-dər-mək üçün öhdəsinə götürdüyü material həcminin minimum miq-darıdır.
-

BÖLƏM: 1001

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1001 |
| Suallardan | 8 |
| Maksimal faiz | 8 |
| Sualları qarşıdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Aşağıdakılardan hansı müəssisədə marketing fəaliyyətinin metodlarına daxil deyil? (Çəki: 1)

- daxili mühitin təhlili;
- istehlakçıların (alıcıların) təhlili;

- bazarda məhsulun hərəkətinin və satışın planlaşdırılması;
 - qiymət siyasetinin işlənib hazırlanması;
 - xarici mühitin təhlili.
-

Sual: Aşağıdakılardan hansı marketinqin funksiyalarına daxil deyil? (Çəki: 1)

- istehsalın optimal strukturunun müəyyən edilməsi;
 - məhsul çeşidinin planlaşdırılması;
 - satışdan sonraki xidmətin təşkili;
 - yeni istehlakçıların təqibimi və seçilməsi.
 - məhsul göndərənlərlə hesablaşmaların səmərəli təşkili.
-

Sual: Aşağıdakılardan hansı müəssisənin marketinq fəaliyyətinə aid deyil? (Çəki: 1)

- müəssisələrin istehsal həcmiñin (təklifinin) bazarın mövcud potensial tələblərinə uyğunlaşdırıla bilmə imkanlarının araşdırılması;
 - işçilərin əmək məhsuldarlığının yüksəldilməsi üçün tədbirlərin işlənib hazırlanması;
 - müəssisənin istehsal etdiyi məhsula tələbatın, başqa sözlə, məhsul bazarının yaradılmasına və formalasdırılmasına fəal təsir göstərilməsi
 - müəssisədə məhsulların reallaşdırılması şəraitinə, tələ-ba-tın dəyişməsinə və s. bu kimi məsələlərə çəvik münasibətlərin göstərilməsinə nəzarət edilməsi;
 - bazarda məhsullara olan potensial tələbatın və ehtiyac-ların həcmiñin, onun dinamikasının, şəraitinin, hadisələrin real gedisi-nin və onun inkişaf perspektivlərinin dəqiq nəzərə alınması.
-

Sual: Aşağıdakı əlamətlərin hansından bazar seqmentinin öyrənilməsində istifadə olunmur? (Çəki: 1)

- coğrafi əlamətlər;
 - demoqrafik əlamətlər;
 - təşkilati əlamətlər;
 - psixoqrafik əlamətlər;
 - məhsula ehtiyac əlamətlər.
-

Sual: Aşağıdakı əlamətlərin hansından bazar seqmentinin öyrənilməsində istifadə olunur? (Çəki: 1)

- texnoloji əlamətlər;
 - texniki əlamətlər;
 - təşkilati əlamətlər;
 - iqtisadi əlamətlər;
 - psixoqrafik əlamətlər.
-

Sual: Marketinq nədir? (Çəki: 1)

- müəssisənin istehsal fəaliyyətinini səmərəli maliyyələşdirilməsi mexanizmidir;
 - müəssisənin xammal və materiallarla təminatı prosesidir;
 - bazarın kompleks təhlili və proqnozlaşdırılmasası prosesidir;
 - bazarda məhsulun satışı ilə əlaqədar kontraktların bağlanması prosesidir;
 - idarəetmənin metodlarından biridir.
-

Sual: Müəssisənin marketing sistemi aşağıdakı məsələlərin həllində iştirak etmir: (Çəki: 1)

- məhsul (xidmət) çeşidi və qiymətinin planlaşdırılmasında;
 - bazarın kompleks öyrənilməsində (tədqiqində);
 - plan üzrə işin yerinə yetirilməsi üçün zərur olan işçilərə təlabatın hesablanması;
 - potensial (real) tələbatın və ödənilməyən ehtiyacların müəyyən edilməsində;
 - bazarda mövcud olan tələbatın mümkün qədər çox ödənilməsi nail olmaq məqsədilə tədbirlər sisteminin işlənib hazırlanmasında.
-

Sual: Ticarət vasitəcilişinə aid deyil: (Çəki: 1)

- agentlər;
 - dilerlər;
 - distributerlər;
 - kommivoyajerlər;
 - konsalting təşkilatı.
-

BÖLMƏ: 1002

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1002 |
| Suallardan | 10 |
| Maksimal faiz | 10 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Aşağıdakılardan hansı marketinqin idarə edilməsi prosesinə aid deyil? (Çəki: 1)

- bazar imkanlarının təhlili;
 - məqsədli bazarın seçilməsi;
 - materiallara təlabatın hesablanması;
 - marketinq kompleksinin işlənib hazırlanması;
 - marketinq tədbirlərinin həyata keçirilməsi.
-

Sual: Aşağıdakılardan hansı marketinqin funksiyalarına aiddir? (Çəki: 1)

- avadanlıqlara təlabatın müəyyən edilməsi;
 - işçilərin sayının planlaşdırılması;
 - xammala təlabatın müəyyən edilməsi;
 - əmtəələrin satış bazarlarının müəyyənləşdirilməsi.
 - əmək məhsuldarlığının artırılması yollarının müəyyən edilməsi.
-

Sual: Aşağıdakı prinsiplərin hansından marketinq şöbəsi yaradılarkən istifadə edilmir? (Çəki: 1)

- ahəngdarlıq prinsipi üzrə təşkil;
- əmtəə-bazar prinsipi üzrə təşkil;
- bazar prinsipi üzrə təşkil;

- əmtəə istehsalı prinsipi üzrə təşkil;
 - funksional prinsip üzrə təşkil.
-

Sual: Marketinq şöbəsi yaradılarkən aşağıdakı prinsiplerin hansından istifadə olunur? (Çəki: 1)

- sosial prinsip;
 - coğrafi prinsip;
 - təklif prinsipi;
 - stimullaşdırıcı prinsip;
 - təşkilati prinsip.
-

Sual: Marketinq programının hazırlanmasında aşağıdakı elementlərin hansından istifadə edilmir? (Çəki: 1)

- satış bazarının müəyyən edilməsi;
 - dövriyyə vəsaitlərinin dövretmə uzunluğunun müəyyən edilməsi;
 - bazar seqmentinin müəyyən edilməsi;
 - daxili və xarici mühit amillərinin təsirinin uçota alınması ilə planların dəqiqləşdirilməsi;
 - marketinq məqsədlərinin müəyyən olunması.
-

Sual: Aşağıdakılardan hansı satışın planlaşdırılmasına aid edilmir? (Çəki: 1)

- məqsədlərin müəyyən olunması;
 - mənfəətin bölgüsü;
 - konyunktura və tələb üzrə proq-nozların hazırlanması;
 - məhsulların reallaşdırılması proq-nozlarının işlənməsi;
 - satışın idarəedilməsi üzrə xərc-lər səmə-ta-sızının tərtibi.
-

Sual: Aşağıdakılardan hansı satışın təşkilinə aid edilmir? (Çəki: 1)

- iş qüvvəsi və istehsal vasitələrinin məkan baxımından düzgün əlaqələndirilməsinin təşkili;
 - tələbin stimullaşdırılmasının və rek-lam fəaliyyətinin təşkili;
 - ticarət kommunikasiyalarının, hüquqi və iddia işlərinin təşkili;
 - informasiya-dispetçer xid-mətinin hesa-bat-larının hazırlanmasının təşkili;
 - əmtəənin hərəkəti texnologiyası;
-

Sual: Aşağıdakılardan hansı satış kanalında olan axınlara daxil edilmir? (Çəki: 1)

- informasiya axını;
 - maliyyə axını;
 - fiziki axın;
 - mülkiyyət hüququnun axını;
 - iş qüvvəsinin axını;
-

Sual: Aşağıdakılardan hansı satışın planlaşdırılmasına aid edilir? (Çəki: 1)

- maddi-texniki təminat planlarının tərtib etmək;
- əlavə xidmətlərin, xarici ticarət əməliyyatlarının, reklam fəaliyyətinin planlaşdırılması;

- müəssisədə innovasiya prosesinin planlaşdırılması;
 - əmək haqqının müəyyənləşdirilməsi;
 - müəssisənin əmək resurslarına olan təlabatın planlaşdırılması.
-

Sual: Aşağıdakılardan hansı satış kanalında olan axınlara daxil edilir? (Çəki: 1)

- sifarişlər axını;
 - iş qüvvəsinin axını;
 - tələb axını;
 - iqtisadi axın;
 - resurs axını;
-

BÖLMƏ: 1003

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1003 |
| Suallardan | 7 |
| Maksimal faiz | 7 |
| Sualları qarşıdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Aşağıdakılardan hansı satış siyasetinin əsas elementlərinə aid edilmir? (Çəki: 1)

- məhsulun tamamlanması;
 - məhsulun saxlanması;
 - istehlakçılarla əlaqələr;
 - məhsulların nəqli;
 - məhsulların istehsalı.
-

Sual: Aşağıdakılardan hansı satışın təşkilinə aid edilir? (Çəki: 1)

- müəssisədə istehsalın material resursalar və texniki vəsiyyətlərlə təmin edilməsinin təşkili;
 - məhsulun reallaşdırılmasının forma və metodlarının, onun istehlakçılara çatdırılması üsullarının seçilməsi;
 - iş qüvvəsi və istehsal vasitələrinin məkan baxımından düzgün əlaqələndirilməsinin təşkili;
 - müəssisədə innovasiya prosesinin təşkili;
 - müəssisədə heyətin fəaliyyətinin səmərəli təşkili;
-

Sual: Müəssisədə satış sistemləri onların təşkilinə görə necə qruplaşdırırlar? (Çəki: 1)

- intensiv və selektiv satış sistemləri;
 - əsas və köməkçi satış sistemləri;
 - birbaşa və dolayı satış sistemləri;
 - daxili və xarici satış sistemləri;
 - analistik və sintetik satış sistemləri.
-

Sual: İstehsalçı firma özünəməxsus aşağıdakı struktur bölmələrindən istifadə edərək satışı həyata keçirə bilməz? (Çəki: 1)

- yerli bazarı, rəqibləri tanıyan, istehlakçıların tələblərinə uyğun satış şərtləri və xidmətləri təklif edə bilən ixtisaslı mütəxəssis-lərə malik regional satış filialları;
 - əmtəə ehtiyatları yaratmadan sövdələşmələrin bağlanması, bazarın öyrənilməsi, sifarişlərin yerinə yetirilməsi üzrə funksiyaları icra edən satış kontorları;
 - xammal və material ehtiyatlarının yaradılması üçün tədarük funksiyaları icra edən təchizat kontorları;
 - funksional vəzifələrinə, həm də əmtəənin müştəriyə nümayişini həyata keçirməli olan, sövdələşmələr bağlamaq və ya bu hüquqa malik olmayan xüsusi agentliklər;
 - pərakəndəsatış şəbəkəsi (köşklər, mağazalar, salonlar və s.).
-

Sual: Firma nöqtəyi-nəzərindən satışla əlaqədar funksiyaların vasitəcılərə verilməsi məqsədə uyğun amillərə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- əlaqələrin sayının azalması;
 - xidmətin yaxşılaşdırılması;
 - miqyasa görə qənaət;
 - funksional uyğunsuzluğun azalması;
 - son istehlakçılarla mütəmadi olaraq sıx əlaqələr saxlanması.
-

Sual: Müəssisədə satış sistemləri vasitəcılərin sayına görə necə qruplaşdırırlar? (Çəki: 1)

- intensiv, selektiv və xüsusi satış sistemləri;
 - əsas, köməkçi və xidmətedici satış sistemləri;
 - birbaşa, dolayı və qarışiq satış sistemləri;
 - daxili, xarici və qarışiq satış sistemləri;
 - analitik, sintetik və eksperimental satış sistemləri.
-

Sual: Firma birbaşa satış sisteminin üstünlüğünə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- əlaqələrin sayının azalması;
 - əmtəənin hərəkəti ilə bağlı risklərin azalması;
 - əmtəə ehtiyatlarının yaradılması ilə əlaqədar istehsaldankənar xərclərin azalması;
 - məhsulun son istehlakçıya bila-sitə çatdırılması ilə əlaqədar xərclərin azalması;
 - son istehlakçılarla mütəmadi olaraq sıx əlaqələr saxlanması.
-

BÖLMƏ: 1101

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1101 |
| Suallardan | 8 |
| Maksimal faiz | 8 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: İstehsalın ictimai təşkili formaları hansılardır? (Çəki: 1)

- fərdi, seriyalı və kütləvi istehsal;

- istehsalın təmərküzləşdirilmesi, ixtisaslaşdırılması, kooperativləşdirilməsi və kombinəlaşdırılması;
 - istehsalın elektrikləşdirilməsi, mexanikləşdirilməsi, avtomatlaşdırılması və kimyalaşdırılması;
 - istehsalın mexanikləşdirilməsi, kompleks mexanikləşdirilməsi, avtomatlaşdırılması və kompleks avtomatlaşdırılması;
 - istehsalın təmərküzləşdirilmesi, ixtisaslaşdırılması, mexanikləşdirilməsi və avtomatlaşdırılması.
-

Sual: İstehsalın təmərküzləşməsi nədir? (Çəki: 1)

- bütün sənaye müəssisələrinin birliyi
 - istehsal həcminin kiçik müəssisələrdə həyata keçməsi prosesinin genişlənməsi
 - yerli müəssisələr tərəfindən sənaye istehsalının getdikcə artması
 - sənaye sahəsində kiçik müəssisələrin tamamilə iflası
 - sahədə məhsul istehsalı üzrə iri müəssisələrin xüsusi çəkilərinin mütəmadi artması
-

Sual: İstehsalın təmərküzləşməsi aşağıdakılardan hansı biri ilə xarakterizə olunur? (Çəki: 1)

- müəssisələrin iriləşməsi;
 - müəssisədə işçilərinin sayının azalması;
 - müəssisənin ölçülərinin kiçilməsi;
 - texnoloji cəhətdən müxtəlif istehsalların bir müəssisədə uzlaşdırılması
 - əmək bölgüsünün dərinləşməsi.
-

Sual: Nisbi təmərküzləşdirmə nədir? (Çəki: 1)

- sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
 - sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır
 - sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır
 - sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasınaşıdır
 - sahəyə daxil olan müəssisələrin ölçülərinin azalmasıdır
-

Sual: Aşağıdakı cəhətlərdən hansı təmərküzləşmə prosesinə xasdır? (Çəki: 1)

- məhsul istehsalının müəssisələr arasında bərabər bölünməsi;
 - məhsul istehsalının iri müəssisələrdə cəmləşməsi;
 - məhsul bazarının müəssisələr arasında bərabər bölünməsi;
 - eyni məhsulu istehsal edən müəssisələrin sayının artması;
 - eyni məhsulu istehsal edən müəssisələrin hamısının bir mərkəzdən idarə edilməsi.
-

Sual: Təmərküzləşmənin formaları hansılardır? (Çəki: 1)

- fərdi, seriyalı və kütləvi;
 - istehsal, satış, idxlə və ixrac;
 - aqreqat, istehsal-texniki və texnoloji;
 - konstruksiya, texnoloji ardıcılılıq, son məhsul istehsalı və təşkilati-təsərrüfat;
 - aqreqat, mexaniki, texniki.
-

Sual: Təmərküzləşmənin vəziyyətini və dinamikasını öyrənmək hansı göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- məhsul istehsalının həcmi, heyətin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri;
 - ölçülərinə görə ən kiçik ölçülü müəssisələr qrupunun istehsal həcmi;
 - milli iqtisadiyyatın əsas fondları dəyərinə görə strukturu;
 - sənayenin tərkibində olan müstəqil sahələrin sayı, hər sahədə müəssisələrin sayı və orta ölçüsü;
 - müəssisənin istehsal səviyyəsinin yalnız fəaliyyət göstərdiyi sahədə deyil, ümumiyyətlə sənayedəki xüsusi çəkisi və əsas fondların orta illik dəyəri.
-

Sual: Müəssisənin ölçüsü nədir? (Çəki: 1)

- Bu, istehsalın ölçüsüdür
 - İstehsal prosesinin nəticəsi olmaqla müəyyən dövr ərzində müəssisənin əldə etdiyi mənfəətin həcmini əks etdirir
 - istehsal prosesinin təşkili formalarının kəmiyyət xarakteristikasıdır və müəssisədə toplanmış maddi və əmək resurslarının məcmusu ilə, həmçinin istehsalın ölçüsü ilə müəyyən olunur
 - istehsal prosesinin nəticəsini ifadə edir və natural, əmək və ya dəyər göstəricilərində məhsulun kəmiyyəti ilə müəyyən olunur
 - İstehsal prosesinin nəticəsi olmaqla müəyyən dövr ərzində müəssisənin istehsal xərclərinin həcmi ilə müəyyən olunur
-

BÖLMƏ: 1102

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1102 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Bazar iqtisadiyyatı şəraitində istehsalın ictimai təşkilinin hansı forması daha çox perspektivli sayılır? (Çəki: 1)

- istehsalın təmərküzləşməsi
 - istehsalın kooperativləşməsi
 - istehsalın ixtisaslaşması
 - istehsalın kombinələşməsi
 - istehsalın universallaşması
-

Sual: Təmərküzləşmənin mütləq mənada artması nədir? (Çəki: 1)

- sahəyə daxil olan müəssisələrin istehsal əlaqələrinin güclənməsidir
 - sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır
 - sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır
 - sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasıdır
 - sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
-

Sual: Aqreqat təmərküzləşməsi necə baş verir? (Çəki: 1)

- müəssisədə qurulmuş aqreqat və avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə;
 - aqreqat və avadanlıqların texnoloji strukturunda daırıma güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
 - qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
 - müəssisədə köməkçi və xidmətedici bölmələrin sayının artırılması yolu ilə;
 - köməkçi və xidmətedici təsərrüfatlarda avadanlıqların sayının artırılması yolu ilə.
-

Sual: İstehsal-texniki təmərküzləşmə necə baş verir? (Çəki: 1)

- qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
 - aqreqat və avadanlıqların texnoloji strukturunda daırıma güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
 - aqreqat və avadanlıqların texnoloji strukturunda daırıma güclülərin, məhsuldarlığı yüksək olanların sayının azaldılması yolu ilə;
 - müəssisədə qurulmuş avadanlıqların əsaslı təmiri və modernləşdirilməsi yolu ilə;
 - müəssisədə qurulmuş avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə.
-

Sual: Texnoloji təmərküzləşmə necə baş verir? (Çəki: 1)

- qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
 - müəssisədə qurulmuş avadanlıqların əsaslı təmiri və modernləşdirilməsi yolu ilə;
 - aqreqat və avadanlıqların texnoloji strukturunda daırıma güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
 - qurulmuş avadanlıqların sayca çoxaldılması ilə yanaşı həm də onlardan hər birinin gücünün artırılması yolu ilə;
 - qurulmuş avadanlıqların sayca çoxaldılması ilə yanaşı həm də onlardan hər birinin gücünün azaldılması yolu ilə;
-

Sual: Sənayedə təmərküzləşmənin hansı forması daha səmərəli hesab edilir? (Çəki: 1)

- ixtisaslaşmış istehsalın təmərküzləşməsi;
 - kombinələşmiş istehsalın təmərküzləşməsi;
 - univerisal müəssisələrin ölçülərinin artırılması;
 - avadanlıqların güc vahidlərinin artırılması yolu ilə təmərküzləşmə;
 - müəssisələrdə eyni tip avadanlıqların sayının artırılması;
-

Sual: Aşağıdakı göstəricilər arasında istehsalın təmərküzləşməsini daha düzgün əks etdirəni hansıdır? (Çəki: 1)

- sənaye-istehsal heyətinin orta illik sayı;
 - istehsal əsas fondlarının orta illik dəyəri;
 - istehsal edilən məhsulun həcmi;
 - texnoloji prosesə sərf edilən enerji gücünün kəmiyyəti;
 - istehsal dövriyyə fondlarının orta illik dəyəri.
-

Sual: Aşağıdakılar hansı müəssisənin ölçüsünə təsir göstərən istehsaldaxili

amillərdəndir: (Çəki: 1)

- ərazinin relyefi, əmək ehtiyatlarının möv-cud-lu-ğu, su təchizatı, enerji təminatı, kadrların ixtisas səviyyəsi, istehlakçıların gəlirləri və s.
 - texnikanın inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun orijinallığı, istehsalın təşkili vəziyyəti, fəhlələrin mədəni-texniki səviyyəsi və s.
 - xammal və nəqliyyat amilləri, demoqrafik vəziyyət, iqtisadi-coğrafi amilləri, regionun mə-rnim-sənil-mə vəziyyəti, sosial infrastrukturun inkişaf səviyyəsi, eko-loji və-ziyət, vaxt amili və s.
 - elmi-texnili tərəqqi, istehsalın ictimai təşkili formaları, istehsalın ahəngdar təşkili, istehsalın təşkili tipi, istehsal üsulu və s.
 - makroiqtisadi sabitlik, inflyasiya səviyyəsi, məhsulun qiyməti, müəssisənin bazar mövqeyi, bazar rəqabəti və s.
-

Sual: Aşağıdakı sənaye sahələrində iri müəssisələr tam üstünlüyə malikdir: (Çəki: 1)

- yeyinti sənayesi; yüngül sənayə, gön-dəri və ayaq-qə-bı sənayesi, metal emalı sənayesi, kombinələşdirilmiş yem istehsalı;
 - bədii məmulatlar istehsalı, musiqi alət-lə-rin hazırlanması, oyun-caq istehsalı, Kimyəvi təmizləmə və bo-yama, dəftərxana ləva-zı-ma-tı istehsalı;
 - ağac emalı və mebel, sellüloz – kağız, poliqrafiya, tikinti ma-te-rialları, toxuculuq, balıq, kon-serv sənaye sahələri;
 - elektroenergetika, neft emalı, qara və əlvan me-tallurgiya, kimya və neft-kimya sənayesi, sement isteh-salı, ma-rışton-ı-qayırma, şüşə və çini-saxsı sənayesi;
 - istehlak malları istehsalı, istehsal vasitələrinin istehsalı, tikinti materialları sənayesi, emal sənayesi.
-

Sual: Aşağıdakılardan hansı səmərəlilik baxımından iri müəssisənin üstünlüyünü şərtləndirən amil hesab edilmir: (Çəki: 1)

- İri müəssisələrdə daha güclü və məhsuldarlığı yüksək olan ava-danlıqlar tətbiq etmək mümkündür;
 - İri istehsallarda istehsalın və əməyin mütərəqqi təşkili for-ma-larına keçmək daha asan olur;
 - İri istehsalda hazırlanan məhsulun maya dəyəri kiçik istehsallara nisbətən aşağı səviyyədə olur
 - İri istehsallarda elmi-tədqiqat və sınaq laboratoriyaları, güclü konstruktor büroları yaratmaq mümkün olur;
 - İstehsalın iri müəssisələrdə cəmlənməsi daxili bazarda rəqabət iştirakçılarının sayının artmasına gətirib çıxarır.
-

Sual: Təmərküzləşmənin aqreqat forması daha çox iqtisadi üstünlük'lərə malikdir. Ona görə ki: (Çəki: 1)

- bu, istehsalın ekstensiv yolla təmərküzləşdirilməsi olduğundan qənaət imkanı böyükdür;
 - bu, istehsalın intensiv yolla təmərküzləşdirilməsi olduğundan qənaət imkanı böyükdür;
 - bu zaman istehsal meydançalarının genişlənməsi baş verdiyindən əlavə xərclər artır;
 - bu zaman yeni istehsal bölmələrinin enerji təminatı əlavə xərclər tələb edir;
 - bu, istehsalın həm intensiv, həm də ekstensiv yolla təmərküzləşdirilməsidir.
-

BÖLMƏ: 1103

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1103 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Aşağıdakı fikirlərdən hansı yanlışdır? (Çəki: 1)

- İstehsalın ictimai təşkili formaları ilə istehsalın səmərəliliyinin artırılması arasında birbaşa əlaqə yoxdur;
- İstehsalın təmərküzləşməsi, ixtisaslaşması, kooperativləşməsi və kombinələşməsi arasında sıx qarşılıqlı əlaqələr vardır;
- İstehsalın ictimai təşkili formaları ictimai istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldiləməsinin amilidir;
- İstehsalın ictimai təşkili formaları ictimai əmək bölgüsünün dərinləşməsinin nəticəsidir;
- İstehsalın təmərküzləşməsi istehsalın ictimai təşkili formaları arasında daha mürəkkəbidir.

Sual: Kombinələşmiş istehsalların təmərküzləşməsi aşağıdakılardan hansına təminat vermir? (Çəki: 1)

- texnoloji proseslərin yerinə yetirilməsinin ardıcılılığını təmin edir;
- xammalın kompleks emalını təmin edir;
- aralıq məhsul və tullantılardan istifadə edilməsini təmin edir;
- ətraf mühitin çirkənməsinin azalmaşını təmin edir;
- müəssisənin mənfəətinin düzgün bplüşdürülməsini təmin edir.

Sual: Təmərküzləşmənin aqreqat formasının öyrənilməsi zamanı hansı göstəricilərin tətbiqi daha məqsədə uyğundur? (Çəki: 1)

- dəyər göstəriciləri;
- nisbi göstəricilər;
- ümumiləşdirilmiş göstəricilər;
- natural göstəricilər;
- integral göstəricilər.

Sual: Müəssisənin optimal ölçüsü nədir? (Çəki: 1)

- az xərclə daha az mənfəət əldə edilə bilən ölçüsüdür;
- çox xərclə daha çox mənfəət əldə edilə bilən ölçüsüdür;
- mənfəətlə xərcin mütənasiblik təşkil etdiyi ölçüsüdür;
- minimum xərclə risksiz fəaliyyət göstərə bilən ölçüsüdür;
- az xərclə daha yüksək təsərrüfat nəticələrinə nail olunan ölçüsüdür.

Sual: Müəssisənin minimal səmərəli ölçüsü nədir? (Çəki: 1)

- müəssisənin uzunmüddətli orta istehsal xərclərini maksimumlaşdırın istehsal həcəmi;
 - müəssisənin uzunmüddətli orta istehsal xərclərini minimuma endirə biləcək ən aşağı istehsal həcəmidir;
 - uzunmüddətli dövrdə müəssisənin mənfəətini maksimumlaşdırın istehsal həcəmi;
 - müəssisədə istehsalın təkrarlanması dərəcəsi;
 - istehsal həcminin artım tempi ilə məhsul vahidinə çəkilən xərclərin artım tempinin bərabər olması.
-

Sual: "İstehsal miqyasının müsbət effekti" nədir? (Çəki: 1)

- bu, istehsal həcminin artmasına uyğun olaraq məhsul satışı həcmərinin artmasını əks etdirir
 - bu, istehsala əlavə investisiya qoyuluşu yolu ilə məhsul istehsalı həcmərinin artırılmasını əks etdirir
 - bu, istehsal həcminin artmasına uyğun olaraq məhədrisul vahidinə çəkilən xərclərin artmasını əks etdirir
 - bu, istehsal həcminin artması ilə məhədrisul vahidinə çəkilən xərclərin azalmasını əks etdirir
 - bu, istehsal həcminin artması ilə müəssisənin təsərrüfat əlaqələrinin genişlənməsini əks etdirir
-

Sual: "İstehsal miqyasının mənfi effekti" nədir? (Çəki: 1)

- bu, istehsal həcminin artması ilə məhədrisul vahidinə çəkilən xərclərin azalmasını əks etdirir
 - bu, istehsal həcminin artması ilə məhədrisul vahidinə çəkilən xərclərin artmasını əks etdirir
 - bu, istehsal həcminin azalması ilə məhədrisul vahidinə çəkilən xərclərin azalmasını əks etdirir
 - bu, istehsal həcminin azalması ilə məhədrisul vahidinə çəkilən xərclərin artmasını əks etdirir
 - bu, istehsal həcminin azalması ilə müəssisənin mənfəətinin azalmasını əks etdirir
-

Sual: Miqyas artımından qənaətin (miqyasın müsbət effektinin) davamlı olduğu sənaye sahələrinə aşağıdakılardan hansı xasdır: (Çəki: 1)

- belə sahələrdə iri ölçülü müəssisələr üstünlük təşkil edir;
 - belə sahələrdə orta ölçülü müəssisələr üstünlük təşkil edir;
 - belə sahələrdə kiçik ölçülü müəssisələr üstünlük təşkil edir;
 - belə sahələrdə kiçik və orta ölçülü müəssisələr üstünlük təşkil edir;
 - belə sahələrdə çoxlu sayıda kiçik müəssisələr fəaliyyət göstərir.
-

Sual: Aşağıdakı istehsal sahələrindən hansında həm kiçik, həm orta, həm də iri müəssisələr təqribən eyni dərəcədə səmərəli fəaliyyət göstərə bilərlər? (Çəki: 1)

- ağac emalı və mebel istehsalı;
- musiqi alətlərinin hazırlanması;
- polimer materiallarının istehsalı;
- kombinələşdirilmiş yem istehsalı;

Əlvan metallurgiya.

Sual: İstehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi nədə ifadə olunur? (Çəki: 1)

- müəssisənin ölçülərinin artması nəticəsində yeni iş yerlərinin yaradılmasında;
 - müəssisənin ölçülərinin artması nəticəsində bazarlara daha çox məhsul çıxarılmasında;
 - müəssisənin ölçülərinin artması nəticəsində istehsalın texniki-iqtisadi gəs-təricilərinin yaxşılaşmasında;
 - eyniadlı məhsul istehsalçılarının sayının azalması nəticəsində sahənin idarə edilməsinin asanlaşmasında;
 - müəssisənin ölçülərinin artması nəticəsində xammal və materialların emalı imkanlarının genişlənməsində.
-

Sual: Metallurgiya və elektroenergetikada istehsalın təmərküzləşməsini müəyyən edən əsas amil hansıdır? (Çəki: 1)

- əsas aqreqatarın orta gücü;
 - istehsal alətlərinin kompleksi;
 - istehsalın texnologiyası və təşkili xarakteri;
 - istehsal xərclərinin həcmi;
 - istehsalda istifadə edilən xammal və materialların həcmi;
-

BÖLMƏ: 1201

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1201 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: İctimai əmək bölgüsünün formaları hansılardır? (Çəki: 1)

- fərdi, seriyalı, kütləvi;
 - mütləq, nisbi, integrallaşdırılmış;
 - fərdi, texniki, texnoloji;
 - ümumi, xüsusi, fərdi;
 - fiziki, mexaniki, texnoloji.
-

Sual: Fərdi əmək bölgüsü nədir? (Çəki: 1)

- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələre bölünməsidir;
- sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahə-lərin) əmələ gəlməsidir;
- ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
- müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib his-sələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;

- müəssisə miqyasında istifadə olunan in-san əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
-

Sual: Texniki əmək bölgüsü nədir? (Çəki: 1)

- istehsal prosesləri arasında olan texnoloji fərqlərdir;
 - ayrı-ayrı iş yerlərində tətbiq olunan texnika və texnologiyaların fərqli olmasıdır;
 - iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələre bölünməsidir;
 - sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir
 - müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;
-

Sual: Ümumi əmək bölgüsü nədir? (Çəki: 1)

- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələre bölünməsidir;
 - ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
 - istehsal proseslərində müasir texnika və texnologiyaların tətbiq edilməsidir;
 - sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir;
 - ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sahənin uyğunlaşdırılmasıdır.
-

Sual: İxtisaslaşdırma nədir? (Çəki: 1)

- konstruktiv qurluşuna, hazırlanma texnologiyasına və iqtisadi təyinatına görə həmcins məhsul istehsalın məhdud sayda müəssisələrdə təmərküzləşməsidir.
 - müəssisənin həmişə eyni məhsul göndərənlərlə işləməsidir.
 - müəssisənin həmişə eyni istehlakçılarla xidmət göstərməsi və məhsul satmasıdır.
 - müəssisənin nisbətən uzun müddətə müəyyən bazar seqmentinə uyğun fəaliyyətidir.
 - müəssisənin mümkün olan bütün fəaliyyət sferalarına daxil olmasıdır.
-

Sual: İxtisaslaşdırma necə meydana çıxır? (Çəki: 1)

- istehsalın iri müəssisələrdə cəmlənməsi nəticəsində;
 - müəssisələrin ölçüsünün böyüməsi nəticəsində;
 - əmək bölgüsünün inkişafı və dərinləşməsi nəticəsində;
 - müxtəlif istehsalların bir müəssisədə birləşməsi nəticəsində;
 - müəssisələr arasında uzunmüddətli təsərrüfat əlaqələrinin yaranması nəticəsində.
-

Sual: Müəssisə miqyasında ixtisaslaşdırma nədir? (Çəki: 1)

- ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün bir sahədə cəmləşməsidir;
- özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təşkil edən, tətbiq sahəsi məhdud olan, istehsalı uzun dövr üçün təkrar-la-nan məhəsul

istehsalının bir müəssisədə təmərküzləşməsidir;

- müəyyən texnoloji əməliyyat-ların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülrək cəmləşdirilməsidir;
 - eyni adlı məhsulların bazarda satışının yalnız bir müəssisədə cəmləşməsidir;
 - özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləşməsidir.
-

Sual: Müəssisədaxili ixtisaslaşdırma nədir? (Çəki: 1)

- müəyyən texnoloji əməliyyat-ların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülrək cəmləşdirilməsidir;
 - ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının bir müəssisədə cəmləşdirilməsidir;
 - özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləşməsidir;
 - istehsal prosesinin və iş yerlərinin səmərəli və yüksək məh-sul-darlıqlı texnika ilə təmin olunmasıdır;
 - özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təşkil edən, istehsalı uzun dövr üçün təkrar-la-nan məh-sul istehsalının bir müəssisədə cəmləşdirilməsidir.
-

Sual: Sahə üzrə ixtisaslaşma nədir? (Çəki: 1)

- ictimai və ya şəxsi tələbatı ödəmək üçün geniş nomenklaturada məhsul istehsalının müəyyən dövr üçün bir sahədə cəmləşməsidir;
 - ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sahənin uyğunlaşdırılmasıdır;
 - özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir sahədə cəmləşməsidir.
 - iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
 - iqtisadi əməkdaşlıq birliklərinə daxil olan ölkələrin müəyyən məhsulların istehsalı və satışı üzrə ixtisaslaşmasıdır.
-

Sual: İstehsalın kooperasiyalasdırılması nədir? (Çəki: 1)

- müəssisələrin hər hansı məhsulun birgə istehsalı üçün yaratdıqları birlik formasıdır;
 - müəyyən bir məhsulun birgə istehsalı ilə məş-ğul olan müəssisələr arasındaki uzunmüddətli təsərrüfat əla-qə-ləri formasıdır;
 - bazar seqmentini ələ keçirmək üçün müəssisələrin gizli razılığıdır;
 - ölkədə hər hansı məhsul istehsal etmək məqsədilə xarici investorların cəlb edilməsidir.
 - bir-birinin fəaliyyət nəticələrinə ehtiyacı olan müəssisələrin öz aralarında əmtəə və xidmətlərlə hesablaşmaları prosesidir.
-

Sual: İstehsalın kooperativləşdirilməsinin formaları hansılardır? (Çəki: 1)

- aqreqat, hissə və texnoloji mərhələ üzrə
- aqreqat, istehsal-texniki və texnoloji;
- əşya, texniki, fiziki;
- texnoloji, əşya, mexaniki;

əşya, istehsal-texniki və texnoloji mərhələ üzrə

BÖLMƏ: 1202

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1202 |
| Suallardan | 13 |
| Maksimal faiz | 13 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisə miqyasında ixtisaslaşdırmanın formaları hansılardır? (Çəki: 1)

- əşya, hissə və texnoloji mərhələ üzrə;
- aqreqat, əşya və istehsal-texniki;
- əşya, texniki, mexaniki;
- fiziki, aqreqat, texnoloji mərhələ üzrə;
- hissə, istehsal-texniki, mexaniki.

Sual: Əşya formasında ixtisaslaşdırma nədir? (Çəki: 1)

- istehlakçıya çatan hazır məhsul istehsalının bir neçə müəssisə arasında bölünməsidir;
- müəssisənin əmək predmetinin emalı mərhələlərindən birinin yerinə yetirilməsinə cəlb edilməsidir;
- sonradan istehsalda istifadə edilmək və hazır məhsulu dəstləşdirmək məq-sədilə onun ayrı-ayrı hissələrinin buraxılışının bu və ya digər bir müəssisədə təmərküzləşdirilməsidir;
- bilavasitə istehlakçıya çatan hazır məhsul istehsalının bu və ya digər bir müəssisədə cəm-ləş-di-rilməsidir;
- sonradan istehsalda isti-fadə edilmək və hazır məhsulu dəstləşdirmək məq-sədilə onun ayrı-ayrı hissələrinin müxtəlif müəssisələr arasında bölünməsidir.

Sual: Soyuducu istehsalını həyata keçirən zavod hansı formada ixtisaslaşmış sayılır? (Çəki: 1)

- istehsal-texniki formada
- hissə formasında
- əşya formasında
- texnoloji mərhələ üzrə
- avadanlıq formasında

Sual: Mərkəzləşdirilmiş tökmə müəssisəsinin ixtisaslaşma formasını göstərin. (Çəki: 1)

- istehsal-texniki formada
- hissə formasında
- əşya formasında
- texnoloji mərhələ üzrə
- avadanlıq formasında

Sual: İxtisaslaşdırma səviyyəsini səciyyəlnədirən göstəricilər hansılardır? (Çəki: 1)

- əşya, hissə, texnoloji mərhələnin miqdarı və sayı
 - hissə və məhsulun sahə üzrə məbləği, sahənin ümumi sənaye məhsulunda xüsusi çəkisi
 - sənayedə müstəqil sahələrin sayı; ixtisaslaşmış sahə məhsulunun ümumi istehsaldakı payı, müəssisənin istehsal etdiyi əsas məhsulun ümumi istehsaldada xüsusi çəkisi, növü, tipi, ölçüsü və modellərin sayı, ixtisaslaşmış müəssisələr və sexlərin ümumi istehsaldakı payı
 - sənaye sahəsinin ümumi həcmi, sahədəki müəssisələrin sayı, sahədə işləyənlərin orta illik sayı, sahədə əmək haqqı fondu, sahəyə illik vəsait qoyuluşu
 - ixtisaslı fəhlələrin ümumi sayı, ixtisaslaşmış müəssisələrin ümumi sayı, texnoloji mərhələlərin sayı
-

Sual: Aşağıdakı göstəricilərdən hansı müəssisədaxili ixtisaslaşma səviyyəsini qiymətləndirmək üçün tətbiq olunur? (Çəki: 1)

- sahənin müəssisələri tərəfindən buraxılan konstruktiv və texnoloji cəhətdən yekcins məmulatlar qrupunun miqdarı və növləri;
 - müəssisənin müəyyən dövr ərzində istehsal etdiyi məhsulun həcmi;
 - müəssisənin təsərrüfat əlaqələrində olduğu müəssisələrin sayı;
 - bir iş yerinə düşən hissə-əməliyyatların sayı;
 - bir iş yerində ay ərzində istehsal olunan məhsulun həcmi.
-

Sual: Aşağıdakılardan hansı istehsalın kooperasiyalasdırılmasına xas olan cəhətdir? (Çəki: 1)

- müəssisənin buraxdığı məhsulun bütün detal, qovşaq və hissələri həmin müəssisənin ayrı-ayrı sexlərində istehsal olunur
 - müəssisənin bütün bölmələri bir-biri ilə texnoloji bağlılığı olmayan məhsullar buraxır
 - müəyyən məhsulun istehsalı və satışı bütünlükə bir müəssisədə cəmlənmişdir
 - eyniadlı məhsul istehsalçıları arasında bazarın bölüşdürülməsi ilə bağlı razılıq olur
 - müəssisə bir məhsulun hazırlanması üçün müxtəlif müəssisələrdən detal, qovşaq hissə və yarımfabrikat alır;
-

Sual: Maşınqayırma zavodu kooperasiyaya daxil olduğu müəssisələrdən porşen, radiator, diyircəkli yastıq, şin və başqa hissə və qovşaqlar alır. Bu, kooperativləşdirmənin hansı formasını əks etdirir? (Çəki: 1)

- aqreqat üzrə kooperativləşdirmə
 - əşya üzrə kooperativləşdirmə
 - istehsal-texniki üzrə kooperativləşdirmə
 - hissə üzrə kooperativləşdirmə
 - texnoloji mərhələ üzrə üzrə kooperativləşdirmə
-

Sual: Texnoloji mərhələ üzrə kooperativləşdirmə nədir? (Çəki: 1)

- son hazır məhsulun istehsalı üzrə ixtisaslaşmış baş müəssisə əla-qədar müəssisələrdən hissə və qovşaqlar almaqla məhəsulun istehsalı işi-ni tamamlayırlar
- baş müəssisə koope-ra-siya-ya daxil olan zavodlardan elektrik mühərrikləri, generatorlar, nasoslar, kompressorlar və s. kimi məmulatlar almaqla hazır məhsulun istehsalını tamamlayırlar

- bir müəssisə digerinə müəyyən yarımfabrikatlar göndərir və ya onun üçün məhsul istehsalı texnologiyasının müəyyən bir mərhələsinin icrasını həyata keçirir
 - baş müəssisə əməkdaşlıq etdiyi müəssisələrin məhsullarının daxili bazarda satışını həyata keçirir
 - baş müəssisə əməkdaşlıq etdiyi müəssisələrin məhsullarının daxili və xarici bazarda satışını həyata keçirir
-

Sual: Ərazi və sahə üzrə təşkili baxımından istehsalın kooperasiyalasdırılmasının hansı formaları vardır? (Çəki: 1)

- ölkədaxili, ölkələrarası, bölgədaxili
 - sahədaxili, ölkədaxili, rayondaxili
 - ölkələrarası, ölkədaxili, sahələr arası, sahədaxili,
 - rayondaxili, rayonlararası, sahədaxili, sahələrarası
 - rayondaxili, rayonlararası, ölkə daxili, ölkələrarası, sahədaxili, sahələrarası
-

Sual: Sahədaxili kooperativləşdirmə nədir? (Çəki: 1)

- belə kooperasiya əlaqələri müxtəlif sahələrin müəssisələri arasında yaranır
 - belə kooperasiya əlaqələri ey-ni sahənin iki və daha çox müəssisələri arasında yaranır
 - kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yertəşdirilmiş müəssisələr arasında baş verir
 - belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
 - belə kooperativləşdirmə ayrı-ayrı ölkələrdə olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
-

Sual: Rayonlararası kooperativləşdirmə nədir? (Çəki: 1)

- kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yerləşdirilmiş müəssisələr arasında baş verir
 - belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
 - belə kooperativləşdirmə zamanı 2 qonşu ölkənin sərhəd rayonlarında olan müəssisələr arasında təsərrüfat əlaqələri yaranır
 - belə kooperasiya əlaqələri ey-ni sahənin iki və daha çox müəssisələri arasında yaranır
 - belə kooperasiya əlaqələri müxtəlif sahələrin müəssisələri arasında yaranır
-

Sual: Kooperativləşmə səviyyəsini səciyyələndirən gösətricilər hansılardır? (Çəki: 1)

- məhsul istehsalında iştirak etmiş müəssisələrin sayı və maya dəyərində ən böyük payın xüsusi çəkisi
- ixtisaslaşmış sex və istehsal sahələrinin xüsusi çəkisi
- bir iş yerinə düşən hissə-əməliyyatların sayı, əməliyyatların təhkimolunma əmsali, bir müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı, istehsaldakı texnoloji mərhələ və sahələrin sayı
- bir müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı, məhsulun maya dəyərində «satın alınmış yarımfabrikat və məmulatlar» adlı xərc maddəsinin xüsusi çəkisi, bir müəssisə və sahə üzrə rayondaxili və rayonlararası kooperativləşdirmənin nisbəti

- aqreqatların müştərək istifadəsi, hissələrin sayı, texnoloji proseslərdə iştirak edən müəssisələrin sayı

BÖLƏM: 1203

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1203 |
| Suallardan | 6 |
| Maksimal faiz | 6 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Aşağıdakı fikirlərdən hansı yanlışdır: (Çəki: 1)

- müəssisə miqyasında istifadə olunan in-san əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanması texniki əmək bölgüsünü eks etdirir;
- bilavasitə müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib ayırması fərdi əmək bölgüsünü eks etdirir;
- müəyyən texnoloji əməliyyat-ların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülrək cəmləşdirilməsi müəssisədaxili ixtisaslaşdırmanın eks etdirir;
- sahənin ümumi istehsalında iri müəssisələrin payının artması nisbi təmərküzləşmədir;
- müəyyən texnoloji əməliyyat-ların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülrək cəmləşdirilməsi müəssisə miqyasında ixtisaslaşdırmanın eks etdirir.

Sual: Aşağıdakı amillərdən hansı istehsalın ixtisaslaşdırılmasının dərinləşməsinə mənfi təsir göstərir? (Çəki: 1)

- müəssisənin buraxdığı məhsulun nomenklatura və çeşidinin genişlənməsi
- buraxılan məhsula perspektiv dövr üçün tələbatın artması və satış bazarının genişlənməsi
- elmi-texniki tərəqqinin yüksək tempi
- müəssisədə məhsul buraxılışının təmərküzləşməsi və istehsalın op-ti-mal ölçüyədək artması
- buraxılan məhsulun çeşidinin uzunmüddətli və məqsədə-uyğun konstruktiv sabitliyinin yaradılması

Sual: Bir il ərzində müəssisə tərəfindən 1 milyon 800 min manatlıq ümumi məhsul buraxılışı həyata keçirilmişdir. Bunun 1 milyon 260 min manatını əsas (profil) məhsul təşkil etmişdir. Bu məlumatlar əsasında müəssisənin ixtisaslaşdırılması əmsalını hesablayın. (Çəki: 1)

- 60 faiz
- 45 faiz
- 80 faiz
- 65 faiz
- 70 faiz

Sual: Aşağıdakı göstəricilərin hansı kooperasiyalasma səviyyəsini təhlilində istifadə edilir? (Çəki: 1)

- məhsul bahidinin materialtutumu
 - məhsul vahidinin maya dəyərində enerji məsrəflərinin xüsusi çəkisi
 - müəssisənin pərakəndə satış şəbəkəsinə verdiyi məhsulun həcmi
 - ixtisaslaşmış sex və istehsal sahələrinin xüsusi çəkisi
 - məhsul vahidinin maya dəyərində "satın alınmış yarımfabrikat və məmulatlar" adlı xərc maddəsinin xüsusi çəkisi
-

Sual: İstehsalın ixtisaslaşdırılmasının iqtisadi səmərəliliyinin əsas göstəriciləri hansılardır? (Çəki: 1)

- məhsul istehsalına cari məsrəflərə və onun isteh-lakçı-lara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət, istehsalın ixtisaslaşdırılmasından əldə edilən illik iqtisadi səmərə
 - əsaslı vəsait qoyuluşunun ödənmə müddəti, müəssisələr arasında kooperasiya əlaqələrinin müddəti
 - ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi, bir iş yerinə düşən hissə-əməliyyatların sayı
 - ayrı-ayrı detalların, qovşaqların, aqreqatların və pəstahların buraxılışı üzrə ixtisaslaşdırılmış və ya mərkəzləşdirilmiş istehsal-ların müəssisə və sexləri tərəfindən buraxılan məhsulların isteh-sa-lın ümumi həcmində xüsusi çəkisi, ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi
 - məhsul istehsalına cari məsrəflərə və onun isteh-lakçı-lara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət,) ixtisaslaşdırılmış sex və sahələrin mənfəətinin həcmi
-

Sual: Aşağıdakı fikirlərdən hansı yanlışdır? (Çəki: 1)

- istehsalın ixtisaslaşdırılması is-teh-sala yüksək məhsuldarlıqlı texnika və texnologiya tətbiq et-məyə, kadrların peşəkarlığının yüksəlməsinə, müəssisənin təşkilati və istehsal struk-tu-runu təkmilləşdirməyə imkan yaradır
 - istehsalın ixtisaslaşdırılması əsasında səmərəliliyinin artırılması sahə və müəs-si-sədə həyata keçirilən təşkilati, texniki və iqtisadi tədbirlərlə əla-qədardır
 - bazar münasibətləri inkişaf etdikcə istehsalın ixtisaslaşması və kooperasiyalasınmasının iqtisadi əhəmiyyəti tədricən azalır
 - istehsalın ixtisaslaşması və kooperativləşməsi ayrı-ayrı məh-sul növlərinin hazırlanmasının kütləviliyini artırır, xüsusi, yüksək məh-suldarlığa malik avadanlığın tətbiqini asanlaşdırır
 - istehsalın ixtisaslaşması və kooperativləşməsi kiçik, orta və iri müəssisələr arasında səmərəli təsərrüfat əlaqələrinin qurulmasına imkan verir.
-

BÖLƏM: 1301

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1301 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Sənayedə kombinələşdirmə nədir? (Çəki: 1)

- istehsalın daha iri müəssisələrdə təmərküzləşməsi prosesidir.
 - texnoloji və təş-ki-lati baxımdan əlaqəli olan müxtəlif sa-hə-lərə məxsus ayrı-ayrı isteh-salların vahid istehsal kompleksində birləşdiril-mə-si-dir.
 - birlik və müəssisələrin istehsal etdiyi məhsulların növü, tipi, ölçüsü və modellərin sayının artması prosesidir.
 - müəssisələrin fəaliyyətlərinin dövlət tərəfindən əlaqələndirilməsidir.
 - oxşar məhsulları istehsal edən müxtəlif müəssisələrin bir mərkəzdən idarə edilməsidir.
-

Sual: Aşağıdakılardan hansı kombinələşdirmənin səciyyəvi xüsusiyyəti hesab olunur?
(Çəki: 1)

- istehsal prosesinin yalnız bir müəssisədə baş verməsi, istehsal olunmuş məhsulların istehlakçıya çatdırılmasında heç bir vasitəciddən istifadə edilməməsi
 - istehsal prosesinin mərhələləri arasındaki ahəngdarlı, müəssisələrin mülkiyyətçisinin eyni şəxs olması, vahid mərkəzləşdirilmiş idarəetmə sistemi
 - müxtəlif müəssisələrin istehsali olan hissə və qovşaqların bir müəssisədə son məhsul formasında yığılması
 - istehsalın yalnız sifarişlər əsasında olması, sifariş edilmiş məhsulların bir neçə müəssisə tərəfindən istehsali
 - müxtəlif istehsalların birliyi, kombinata daxil olan müəssisələrin texniki-iqtisadi vəhdəti, vahid enerji sistemi və nəqliyyat bazası
-

Sual: Əmək predmetlərinin emalının ayrı-ayrı mərhələlərinin birləşdirilməsi xarakterindən asılı olaraq kombinələşmənin formaları hansılardır? (Çəki: 1)

- aqreqat, istehsal-texniki və texnoloji
 - xammalın ardıcıl emalına görə, xammalın kompleks emalına görə, tullantılardan istifadəyə görə
 - şaquli, üfiqi və qarışiq
 - alət, hissə və texnoloji mərhələ üzrə
 - fərdi, seriyalı və kütləvi
-

Sual: İstehsallar arasında əlaqələrin xarakterindən asılı olaraq kombinələşmənin tipləri hansılardır? (Çəki: 1)

- aqreqat, istehsal-texniki, texnoloji
 - xammalın ardıcıl emalı, xammalın kompleks emalı, tullantılardan istifadə
 - fərdi, seriyalı, kütləvi
 - alət, hissə və texnoloji mərhələ üzrə
 - şaquli, üfiqi, qarışiq
-

Sual: Qarışiq kombinələşmə tipi nə vaxt olur? (Çəki: 1)

- xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullantılardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsullar alınanda
- xammal ardıcıl emal olunanda

- xammal kompleks emal olunanda
 - məhsulun həm istehsalı, həm də satışı bir müəssisədə cəmləşəndə
 - müxtəlif müəssisələrdə istehsal edilən hissə və qovşaqlar bir müəssisədə hazır məhsul kimi yığılında
-

Sual: Aşağıdakı cəhətlərdən hansı kombinələşmə üçün səciyyəvi deyildir? (Çəki: 1)

- müxtəlif istehsalların ərazicə birlüyü
 - vahid satış şəbəkəsinin olması
 - kombinata daxil olan istehsalların texniki-iqtisadi vəhdəti
 - vahid enerji sistemi
 - vahid nəqliyyat bazası
-

Sual: Aşağıdakı əlamətlərdən hansı kombinələşmiş müəssisələr üçün səciyyəvi deyil? (Çəki: 1)

- texnoloji prosesin bir mərhələsindən digərinə keçid fasılısız baş verir
 - texnoloji prosesin bir mərhələsindən digərinə keçid ən qısa yolla baş verir
 - istehsallardan birinin nəticəsi digəri üçün başlanğıc olur
 - istehsallardan birinin məhəsulü digəri üçün material və ya yarımfabrikat rolunda çıxış edir
 - istehsallardan hər birinin məhsulu birbaşa satış bazarlarına çıxarılır
-

Sual: Kombinələşmənin əsas şərti nədir? (Çəki: 1)

- kombinata daxil olan müxtəlif müəssisələr arasında bazarın bölüşdürülməsidir
 - kombinata daxil olan müxtəlif müəssisələrdə eyni texnoloji avadanlıqlardan istifadə edilməsidir
 - müxtəlif profilli istehsalların eyni bir məkanda təmərküzləşdirilməsidir
 - müxtəlif profilli istehsalların eyni bir ölkədə yerləşdirilməsidir
 - eyni bir ərazidə analoji müəssisələrin cəmləş-di-rilməsidir
-

Sual: Aşağıdakı cəhətlərdən hansı həm kombinələşməyə, həm də təmərküzləşməyə şamil olunur? (Çəki: 1)

- müəssisələrin ölçüsünün böyüməsi
 - müəssisələrin istehsal etdiyi məhsul digəri üçün xammaldır;
 - işçilərin sayının azalması
 - müxtəlif istehsalların birlüyü;
 - analoji məhsullar istehsal edən müəssisələrin birlüyü;
-

Sual: İstehsalın ixtisaslaşması və kombinələşmənin qarşılaşdırılmasını nəzərdə tutan aşağıdakı fikirlərdən hansı düzdür? (Çəki: 1)

- ixtisaslaşma müəssisənin buraxdığı məhsul nomenklaturasını məhdudlaşdırır, kombinələşmə isə genişləndirir;
- ixtisaslaşma müəssisənin buraxdığı məhsul nomenklaturasını genişləndirir, kombinələşmə isə məhdudlaşdırır;
- ixtisaslaşma müəssisənin buraxdığı məhsulun həcmini məhdudlaşdırır, kombinələşmə isə genişləndirir;
- ixtisaslaşma müəssisənin məhsul bazarını məhdudlaşdırır, kombinələşmə isə

genişləndirir;

- müəssisənin istehsal xərclərinə qənaət yaradır, kombinələşmə isə xərclərin artmasına gətirib çıxarıır
-

Sual: Aşağıdakı əlamətlərdən hansə kombinələşdirməni xarakterizə edir? (Çəki: 1)

- Kombinələşdirmə - müəssisədə istehsalın təşkili tiplərindən biridir
 Kombinələşdirmə - müəssisədə istehsalın təşkili üsullarından biridir
 Kombinələşdirmə - istehsalın ictimai təşkili formalarından biridir
 Kombinələşdirmə - marketinqin təşkili üsuludur
 Kombinələşdirmə - müəssisənin maliyyə vəziyyətinin təhlili vasitəsidir.
-

BÖLMƏ: 1302

| | |
|----|------|
| Ad | 1302 |
|----|------|

| | |
|------------|----|
| Suallardan | 11 |
|------------|----|

| | |
|---------------|----|
| Maksimal faiz | 11 |
|---------------|----|

| | |
|----------------------|-------------------------------------|
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
|----------------------|-------------------------------------|

| | |
|----------------------|-----|
| Suallar təqdim etmək | 1 % |
|----------------------|-----|

Sual: Qara metallurgiya kombinatı üçün kombinələşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- xammalın ardıcıl emalı
 xammalın kompleks emalı
 texnoloji mərhələ üzrə
 üfiqi kombinələşdirmə
 istehsal-texniki kombinələşdirmə
-

Sual: Mineral (üzvi) xammalın emalı kombinatları üçün kombinələşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- xammalın ardıcıl emalı
 texnoloji mərhələ üzrə
 xammalın kompleks emalı
 tullantılardan istifadəyə əsaslanan
 texniki kombinələşdirmə
-

Sual: Neftayırma müəssisələri üçün kombinələşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- xammalın ardıcıl emalı
 texnoloji mərhələ üzrə
 xammalın kompleks emalı
 tullantılardan istifadəyə əsaslanan
 şaquli kombinələşdirmə
-

Sual: Şəquli kombinələşmənin səciyyəvi xüsusiyyəti nədir? (Çəki: 1)

- xammalın ardıcıl olaraq emal edilərək yarımfabrikat və hazır məhsula çevrilməsini nəzərdə tutur
 - xammalın kompleks emalını nəzərdə tutur
 - ayrı-ayrı müəssisələrdə istehsal olunan qovşaq və hissələr bir müəssisədə son məhsul kimi yığılırlar;
 - müxtəlif müəssisələrdə istehsal olunan məhsullar bir müəssisə tərəfindən satılır
 - xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullanıtlardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsullar alınır
-

Sual: Azərbaycanda kombinatların yaradılması üçün daha geniş imkanların olduğu sənaye sahəsi hansıdır? (Çəki: 1)

- yeyinti sənayesi
 - ağır metallurgiya
 - neft-kimya sənayesi
 - ağac emalı sənayesi
 - hasilat sənayesi
-

Sual: Kombinələşdirmə səviyyəsi hansı göstəricilərlə ölçülür? (Çəki: 1)

- sənaye sahələri üzrə göstəricilər, ərazi üzrə göstəricilər
 - texnoloji mərhələ və sahələrin sayı, kombinatda məhsul istehsalının həcmi və onun ümumi istehsalda xüsusi çəkisi; kombinatların işçi heyətinin ümumi istehsal işçi heyətində xüsusi çəkisi; kombinatların əsas fondlarının dəyəri və ümumi istehsal əsas fondlarında xüsusi çəkisi.
 - əl ilə idarə olunan universal dəzgahların sayı, xüsusi və ixtisaslaşdırılmış dəzgahların sayı, universal yarımatomat və avtomat dəzgahların sayı, aqreqat dəzgahların dəyəri və bunların dəzgah parkının ümumi dəyərləridə xüsusi çəkisi
 - əməyin mexanikləşmə səviyyəsi, fəhlələrin ümumi sayı, müəssisələrin sayı
 - kombinatların istehsal etdiyi məhsulların sayı, dəyəri, ixracdakı payı, əməyin texniki silahlanması səviyyəsi.
-

Sual: Aşağıdakı göstəricilərin hansından kombinələşmənin səviyyəsini qiymətləndirmək üçün istifadə edilir? (Çəki: 1)

- kombinatda bir iş yerinə düşən hissə-əməliyyatların sayı
 - kombinatla kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı
 - kombinatın müəyyən dövrdə əldə etdiyi mənfəət
 - kombinatın müəssisələrində olan avadanlıqların orta gücü
 - kombinatlarda birləşdirilən texnoloji mərhələ və sahələrin sayı
-

Sual: Aşağıdakılardan hansı kombinələşdirmənin iqtisadi səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- xammal və materialların daşınma xərclərinə ciddi qənaəət olunur
 - idarəetmənin çəvikliyi artır
 - məhsulun rəqabət qabiliyyəti yükəlir
 - məhsulların satış sürəti artır
 - avadanlıqların boşdayanma halları azalır
-

Sual: Aşağıdakılardan hansı kombinələşdirmənin iqtisadi səmərəliliyini xarakterizə etmir? (Çəki: 1)

- kombinatın əsas istehsallarında əmək predmetləri və vasitə-lərinə, iş qüvvəsinə çəkilən xərclərə qənaət;
 - xammal, hazır məhsul və yarımfabrikatların daşınma xərc-lərinə qənaət;
 - istehsal ehtiyatları həcminin ciddi surətdə azalması;
 - müəssisənin istehsal quruluşunun sadəliyi;
 - istehsalın təşkili ilə əlaqədar olan vəsaitə qənaət.
-

Sual: Yüngül sənaye üçün kombinələşmənin hansı forması daha səciyyəvi ola bilər? (Çəki: 1)

- xammalın kompleks emalına görə
 - xammalın ardıcıl emalına görə
 - tullantılardan istifadəyə görə
 - istehsal-texniki
 - üfiqi kombinələşmə
-

Sual: Üfiqi kombinələşmə tipinin səciyyəvi xüsusiyyəti hansıdır? (Çəki: 1)

- bu, xammalın ardıcıl olaraq emal edilərək yarımfabrikat və hazır məhsula çevrilməsini nəzərdə tutur
 - bu, xammalın bir-biri ilə əlaqəli bir neçə müəssisədə hazır məhsula çevrilməsini nəzərdə tutur
 - bu, xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsulun, tullan-tılardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsulların alınmasını nəzərdə tutur
 - bu, ilkin xammalın emalının bir neçə axınının mövcudluğunu nəzərdə tutur ki, nəticədə bir neçə sahənin məh-su-lu alınır
 - bu, əlaqəli istehsalların hamısında istehsal həcmərinin böyüməsini nəzərdə tutur
-

BÖLƏM: 1303

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1303 |
| Suallardan | 7 |
| Maksimal faiz | 7 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Neft-kimya kombinatlarının istehsalları üçün kombinələşmənin hansı tipi səciyyəvidir? (Çəki: 1)

- şaquli kombinələşdirmə
 - xammalın kompleks emalı
 - tullantılardan istifadəyə əsaslanan
 - üfiqi kombinələşdirmə
 - qarışiq əlaqələr
-

Sual: Əlvan metal filizlərinin emalı kombinatları üçün kombinələşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- xammalın kompleks emalına görə
 - tullantılardan istifadəyə əsaslanan
 - xammalın ardıcıl emalına görə
 - üfiqi kombinələşdirmə
 - şaquli kombinələşdirmə
-

Sual: Kombinələşməyə daxil olan müəssisələrin texniki-iqtisadi vəhdəti nə deməkdir? (Çəki: 1)

- kombinata daxil olan müxtəlif müəssisələrdə istifadə edilən avadanlıqlar eyni olur, məhsulun nomenk-la-turası və çeşidi məhdudlaşdırılır
 - kombinata daxil olan müxtəlif müəssisələrdə eyniadlı və eyni keyfiyyətdə məhsullar istehsal olunur
 - kombinata daxil olan müxtəlif müəssisələrin istehsal gücləri öz ölçülərinə görə uzlaşdırılmış olur, məhsulun nomenk-la-turası və keyfiyyətinə görə isə bir-birilə analog təşkil edirlər
 - kombinata daxil olan müxtəlif müəssisələrin istehsal etdikləri məhsulların qiymətləri bir-birinə uyğunlaşdırılır
 - kombinatın ümumi gəlirləri kombinata daxil olan müxtəlif müəssisələr arasında bərabər bölünür.
-

Sual: Aşağıdakı sənaye sahələrinin hansında kombinələşmə imkanları daha məhduddur? (Çəki: 1)

- maşinqayırma
 - metallurgiya
 - neft emalı sənayesi
 - yeyinti sənayesi
 - neft-kimya sənayesi
-

Sual: Aşağıdakı sənaye sahələrinin hansında kombinələşmə mümkün deyildir? (Çəki: 1)

- ağac emalı sənayesi
 - metallurgiya
 - yeyinti sənayesi
 - hasılat sənayesi
 - emal sənayesi
-

Sual: Emal sənaye müəssisəsinin hasılat müəssisəsinə yaxınlaşdırılmasına əsaslanan kombinatlar hansı istehsallar üçün səciyyəvidir? (Çəki: 1)

- əmək predmetinə təsirin mexaniki üsullarının tətbiqinə əsas-lanan istehsallar üçün
 - əmək predmetinə təsirin kimyəvi üsullarının tətbiqinə əsas-lanan istehsallar üçün
 - əmək predmetinə təsirin fiziki üsullarının tətbiqinə əsas-lanan istehsallar üçün
 - avtomatlaşdırılmış istehsallar üçün
 - kütləvi və seriyalı istehsallar üçün
-

Sual: Toxuculuq kombinatları üçün kombinələşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- xammalın kompleks emalına görə
 - xammalın ardıcıl emalına görə
 - tullantılardan istifadəyə görə
 - istehsal-texniki
 - üfiqi kombinələşmə
-

BÖLƏM: 1401

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1401 |
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |
| Sualları qarşıdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisədə idarəetmə nədir? (Çəki: 1)

- qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurs-larının sərfi ilə nail olmağa yönəldilmiş idarəetmə subyekti ilə istehsal heyətinin birgə həyata keçirdikləri tədbirlər sistemin-dən ibarətdir.
 - qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurs-larının sərfi ilə nail olmağa yönəldilmiş dövlət idarəetmə orqanlarının birgə həyata keçirdikləri tədbirlər sistemin-dən ibarətdir;
 - qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurs-larının sərfi ilə nail olmağa yönəldilmiş dövlət tənzimləmə orqanlarının birgə həyata keçirdikləri tədbirlər sistemin-dən ibarətdir;
 - qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurs-larının sərfi ilə nail olmağa yönəldilmiş tədbirlərin qiymətləndirilməsi sistemi-dir;
 - qarşıya qoyulan məqsədlərə yönəldilən lisenziyalasdırma sistemidir.
-

Sual: Müəssisələrdə idarəetmə funksiyaları hansılardır? (Çəki: 1)

- istehsal, mübadilə, istehlak;
 - planlaşdırma, təşkiletmə, koordinasiya;
 - idarəetmədə əmək bölgüsü, təkbaşınaçılıq, korporativ əhval-ruhiyyəsi;
 - inzibati, iqtisadi, sosial-psixoloji;
 - xətti, fuksional, xətti-funksional.
-

Sual: İdarəetmənin metodları hansılardır? (Çəki: 1)

- inzibati, iqtisadi, sosial-psixoloji;
 - inzibati, psixoloji, təşkilatı;
 - iqtisadi, təşkilatı, sosial-psixoloji;
 - maddi-texniki, təşkilatı, iqtisadi;
 - iqtisadi; texnoloji, operativ;
-

Sual: İdarəetmə prinsiplərinə aid deyil: (Çəki: 1)

- İdarəetmədə əmək bölgüsü;
 - Təkbaşınaçılıq;
 - Ədalət prinsipi;
 - Təşəbbüskarlıq;
 - koordinasiya.
-

Sual: İdarəetmənin funksiyası olan planlaşdırmanın mərhələlərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- matris sxemi;
 - koordinasiya;
 - Təşəbbüskarlıq;
 - məqsədlərin müəyyən edilməsi;
 - lisenziyalasdırma.
-

Sual: Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aid deyil? (Çəki: 1)

- intizam prinsipi;
 - ahəngdarlıq prinsipi;
 - qayda prinsipi;
 - ədalət prinsipi;
 - istiqamətlərin vəhdəti prinsipi.
-

Sual: Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aiddir? (Çəki: 1)

- avtomatlaşdırma və mexaniklaşdırma prinsipi;
 - səlahiyyət və məsuliyyət prinsipi;
 - düzxətlilik prinsipi;
 - ahəngdarlıq prinsipi;
 - paralellik prinsipi.
-

Sual: Müəssisədə idarəetmə prosesinin mərhələləri hansıdır? (Çəki: 1)

- proqnozlaşdırma, təşkil etmə, tənzimləmə;
 - planlaşdırma, planların reallaşdırılması və nəzarət;
 - təşkil, idarəetmə, tənzimləmə;
 - planlaşdırma, proqnozlaşdırma, tənzimləmə
 - təşkl etmə, stimullaşdırma, nəzarət.
-

Sual: İdarəetmə sistemi nədir? (Çəki: 1)

- idarəetmə məqsədlərinin məcmusu, investisiya qoyuluşu prosesidir;
 - idarəetmə metodları və funksiyalarının məjmusu, istehsalın təşkili prinsipləridir;
 - idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur;
 - müəssisədə idarəetmənin təşkilati quruluşunu xarakterizə edir, kadrların tərkibini göstərir;
 - idarə aparatında çalışan işçilərin məcmusudur.
-

BÖLMƏ: 1402

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1402 |
| Suallardan | 5 |
| Maksimal faiz | 5 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: İdrəetmə aparatının ən geniş yayılmış sxemi hansıdır? (Çəki: 1)

- xətti;
 - funksional;
 - xətti-funksional;
 - matris sxemi;
 - məqsədli-proqram.
-

Sual: İdarəetmədə qasıya qoyulan məqsədlər hansı tələbə cavab verməyə bilər? (Çəki: 1)

- məqsədlərin uzlaşması, vəhdətdə olması və bir-birinə zidd olmaması;
 - real olması (yerinə yetirilməsinin mumkun olması);
 - təhcizatçıların mənafeyinə tabe olması;
 - icracılar ucun aydın olması;
 - cevik olması.
-

Sual: Bunlardan hansı müəssisənin idarəetmə mexanizminə aid olunmur? (Çəki: 1)

- idarəetmə prinsipləri və funksiyaları;
 - idarəetmənin funksional quruluşu;
 - istehsal fəaliyyətinin lisenziyalasdırılması;
 - iqtisadi və huquqi qanunlar və məhdudiyyətlər;
 - məlumatlar və onların işlənmə usulları.
-

Sual: İdarəetmənin hansı prinsipinə gorə işçi cox yerdən deyil, ozunun tabe olduğu şəxslən əmr almalıdır? (Çəki: 1)

- İdarəetmədə əmək bolgusu prinsipi;
 - Səlahiyyət və məsuliyyət prinsipi;
 - Təkbaşınaçılıq prinsipi;
 - İntizam prinsipi;
 - İstiqamətlərin vəhdəti prinsipi.
-

Sual: İdarəetmənin hansı prinsipinə gorə işçilər və maddi resurslar lazım olan vaxtda öz yerlərində olmalıdır? (Çəki: 1)

- İntizam prinsipi;
- Mərkəzləşdirmə prinsipi;
- Ədalət prinsipi;

- Səlahiyyət və məsuliyyət prinsipi;
 - Qayda prinsipi.
-

BÖLƏM: 1403

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1403 |
| Suallardan | 8 |
| Maksimal faiz | 8 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: İdarəetmə sistemi: (Çəki: 1)

- idarəetmə subyekti ilə idarə olunan obyektin məcmusudur;
 - idarəetmə qərarlarının və idarəetmə kadrlarının məcmusudur;
 - idarəetmənin strukturu, idarəetmə qərarlarının, idarəetmə kadrlarının məcmusudur;
 - idarəetmə məqsədlərinin, idarətmədə istifadə olunan texnikanın, idarəetmə qərarlarının məcmusudur;
 - idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur.
-

Sual: Muəssisədə idarə etmə mexanizminin hansı təşkilati quruluşunda idarəetməni butunlukdə müəyyən kollektivə başçılıq edən xətti rəhbərlər həyata kecirir, onlara isə ayrı-ayrı qərarları hazırlayarkən ixtisaslaşmış funksional aparat komək edir? (Çəki: 1)

- matrisa quruluşu;
 - qərargah quruluşu;
 - funksional quruluşu;
 - xətti quruluşu;
 - program məqsədli və cevik quruluşu.
-

Sual: Muəssisədə idarə etmə mexanizminin hansı təşkilati quruluşunda obyektlər üzrə rəhbərlərin ayrılır və bunlardan hər biri həmin obyektin idarə edilməsi ilə əlaqədar olan butun qərarları işləyib hazırlayıv və qəbul edir? (Çəki: 1)

- qərargah quruluşu;
 - matrisa quruluşu;
 - xətti quruluş;
 - funksional quruluş;
 - program məqsədli və cevik quruluş.
-

Sual: Muəssisədə idarə etmə mexanizminin hansı təşkilati quruluşunda kollektivin idarə edilməsinə dair butun iş novləri muxtəlif funksional bolmələr arasında bolşdurulur və bu bolmələrdən hər biri müəyyən işləri yerinə yetirir? (Çəki: 1)

- xətti quruluş;
- matrisa quruluşu;
- qərargah quruluşu;

- program məqsədli və cevik quruluş;
 - funksional quruluş.
-

Sual: İdarəetmə prosesi nədir? (Çəki: 1)

- rəhbər kadrların və mutəxəssislərin secilməsi və yerləşdirilməsi, onların əməyinin təşkili, əməyin iyerarxiyası və funksional bolgusunun formalaşması, idarəetmə orqanları aparatının quruluşunun müəyyənləşdirilməsi və işcilərin sayının müəyyən olunması, müəssisənin fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsi kimi əməliyyatlar kompleksi başa duşular;
 - müəssisənin qarşısında qoyulmuş sosial-iqtisadi məqsədlərə nail olmanın yolları və metodlarını müəyyənləşdirilməsi, istehsalın avtomatlaşdırılması və mexanikləşdirilməsi başa duşular;
 - gələcəkdə həyata keciriləcək fəaliyyətin parametrlərinin müəyyən edilməsi, qarşıya qoyulmuş məqsədlərə nail olmaq ucun layihələrin hazırlanması, müəssisələrin yaradılması proseslərinin məcmusu başa duşular;
 - işcilərin peşə-ixtisas tərkibinin müəyyənləşdirilməsi, əmək məhsuldarlığına təsir edən amillərin araşdırılması, istehsalın avtomatlaşdırılması və mexanikləşdirilməsi kimi ardıcıl əməliyyatların məcmusu başa duşular;
 - idarə olunan obyekti qarşısında duran vəzifələrin müəyyən edilmiş muddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcılıqla yerinə yetirilən muxtəlif xarakterli əmək və maşın əməliyyatlarının kompleksi kimi başa duşular;
-

Sual: Aşağıdakılardan hansı idarəetmənin əsas funksiyası olan planlaşdırmanın əhatə etdiyi mərhələlərə aid deyil? (Çəki: 1)

- məqsədlərin müəyyən edilməsi mərhələsi;
 - problemin təhlili və proqnozlaşdırma mərhələləri;
 - alternativ variantların müəyyən olunması mərhələsi;
 - qəbul edilmiş qərarların qiymətləndirilməsi mərhələsi;
 - istehsal prosesinin unsurları arasında kooperasiyasının yaradılması mərhələsi.
-

Sual: Aşağıdakılardan hansı idarəetmənin sosial-psixoloji metodunun təsir vasitələrinə aid deyil? (Çəki: 1)

- işcilərin əməyə maraqlarının və yaradılılıq təşəbbuslarının artırılması;
 - müəssisədə istehsalat mədəniyyətinin yüksəldilməsi;
 - işçi heyətinin təsərrufat fəaliyyətinə və onun təşkilinə təsiri;
 - əxlaq normaları və tərbiyəvi motivlər;
 - əməyin normalaşdırılması.
-

Sual: İdarəetmə funksiyası dedikdə nə başa duşular? (Çəki: 1)

- idarəetmə məqsədlərinin və istehsalın təşkili prinsiplərinin məcmusu başa duşular
 - idarəetmə vəzifələrinin və metodlarının məcmusu başa duşular;
 - idarəetmə məqsədlərinin və vəzifələrinin məcmusu başa duşular;
 - idarəetmə məqsədlərinin və metodlarının məcmusu başa duşular;
 - idarəetmə vəzifələrini yerinə yetirmək usulları və vasitələrinin məcmusu başa duşular.
-

BÖLMƏ: 1501

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1501 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Plan nədir? (Çəki: 1)

- məqsədi, məzmunu, həcmi, metodları, ardıcılılığı, icra olunma vaxtı göstərilməklə muəyyən bir dovr ucun yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu ozundə əks etdirən sənəddir;
- müəssisənin inkişafı ucun zəruri olan sənədlərin məjmusudur;
- uzun muddət ucun muəyyən edilmiş, rəqabət ustunluklarının və səmərəliliyin artırılması əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin, fəaliyyət qaydaları və normalarının, idarəetmə funksiyalarının məcmusudur;
- dovlət və təsərrufat subyektləri tərəfindən muəyyən dovr ərzində icrası nəzərdə tutulan təsərrufat tədbirləri üzrə məqsəd və vəzifələrin, icra sənədlərinin məcmusudur;
- perspektiv dovr ucun iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, strateji məqsədlərə nail olmaq ucun qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvur, mulahizə və tövsiyələrin məcmusudur.

Sual: Proqram nədir? (Çəki: 1)

- proqramda öz əksini tapan tədbirlərin rəvan, bir qaydada realizə olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan konkret və kompleks tədbirlər sistemidir;
- dovlət və təsərrufat subyektləri tərəfindən muəyyən dovr ərzində icrası nəzərdə tutulan təsərrufat tədbirləri üzrə məqsəd və vəzifələrin məcmusudur;
- strateji məqsədlərə nail olmaq ucun qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvur, mulahizə və tövsiyələrin məcmusudur;
- məqsədlərin muəyyən edilməsi, problemin təhlili, proqnozlaşdırma, alternativ variantların muəyyən olunması, qəbul edilmiş qərarların qiymətləndirilməsi, investisiya qoyuluşlarının həyata keçirilməsi mərhələlərini əhatə edən fəaliyyət novudur.
- elmi jəhətdən formalasdırılan biliklər sistemi və habelə ictimai həyatın bütün sahələrinin şurullu nizamlanmasına yönəldilmiş fəaliyyət novudur;

Sual: Proqnoz nədir? (Çəki: 1)

- perspektiv dovr ucun iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, ustunluk veriləcək sahələrin inkişaf istiqamətlərinə, strateci məqsədlərə nail olmaq ucun qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvur, mulahizə və tövsiyələrin məcmusudur;
- idarə olunan obyektin qarşısında duran vəzifələrin muəyyən edilmiş muddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədilə qarşılıqlı əlaqədə və muəyyən ardıcılıqla yerinə yetirilən muxtəlif xarakterli əmək və maşın

əməliyyatlarının məcmusudur;

- yalnız sənaye müəssisələrinə aid olan idarəetmə funksiyası olmaqla, sexlərin istehsal etməli olduğu məhsulların adları və natural göstəricilərinin məcmusudur;
 - istehsal müəssisəsinin öz gecunu və bazarda baş verən tələb və təklifi tam şəkildə hesablayaraq, öz qarşısına elmi əsası olan məqsəd qoyub və buna məqsədə nail olma mərhələlərini müəyyənləşdirməklə onların nə vaxt və necə yerinə yetirilməsinin sənədləşdirilməsidir;
 - idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur.
-

Sual: Aşağıdakılardan hansı müəssisənin fəaliyyətinin planlaşdırılması prinsiplərinə aid olunmur? (Çəki: 1)

- paralellik prinsipi;
 - komplekslik prinsipi;
 - stabillik prinsipi;
 - qənaətlilik prinsipi;
 - prioritətlərin müəyyən olunması prinsipi;
-

Sual: Aşağıdakı əlamətlərdən hansından planların novlərini təsnifləşdirərkən istifadə edilmir? (Çəki: 1)

- əhatə etdiyi dovrə gorə;
 - funksional baxımdan;
 - istehsalın həcminə gorə;
 - idarəetmə iyerarxiyasına gorə;
 - planlaşdırma iyerarxiyasına gorə.
-

Sual: Aşağıdakılardan hansı müəssisədə planlaşdırmanın metodlarına aid deyil? (Çəki: 1)

- "Nail olunmuş səviyyədən" planlaşdırma;
 - iqtisadi-statistik metodlar;
 - təcrubi-eksperimental metod;
 - normativ metod;
 - balans merodu.
-

Sual: İstehsal programının dəyər göstəricisi hansıdır? (Çəki: 1)

- əmtəəlik məhsul;
 - 1 manatlıq əmtəəlik məhsula cəkilən xərc;
 - əsas istehsal fondlarının tərkibi;
 - dovriyyə vəsaitlərinin dəyəri;
 - məhsulun maya dəyəri.
-

Sual: Aşağıdakılardan hansı müəssisənin inkişaf planının bolmələrinə aid deyil? (Çəki: 1)

- investisiya və yeni texnikanın tətbiqi planı;
- əmək haqqı və kadrlar planı;
- siğorta işinin planı;
- məhsulun istehsalı və reallaşdırılması planı;

- Əmək kollektivinin sosial inkişaf planı.
-

Sual: Planlaşdırmanın iyerarxiyası əlaməti üzrə planlar hansı növlərə ayrıılır? (Çəki: 1)

- inzibati, iqtisadi, sosial-iqtisadi planlar;
 - plan, program, proqnoz;
 - satış, istehsal, maddi-texniki təminat planlar;
 - strateji, taktiki, operativ planlar;
 - qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar.
-

Sual: Funksional əlamətə görə planlar hansı novlərə ayrıılır? (Çəki: 1)

- qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar inzibati, iqtisadi, sosial-iqtisadi planlar;
 - strateji, taktiki, operativ planlar;
 - satış, istehsal, maddi-texniki təminat planlar;
 - plan, program, proqnoz;
 - inzibati, iqtisadi, sosial-iqtisadi planlar.
-

Sual: "Nail olunmuş səviyyədən" planlaşdırma: (Sürət 01.01.2011 2:16:30) (Çəki: 1)

- müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
 - istehsal-təsərrufat tapşırıqlarının müəssisənin fəaliyyətini əks etdirən göstərijilərin faktiki formallaşmış dinamikası əsasında müəyyən olunmasına əsaslanır;
 - planların tərtib olunmasının elmi bazası olan norma və normativlərə əsaslanır;
 - müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdir;
 - müəssisənin ayrı-ayrı bölmələri arasında ən səmərəli proporsiya və kəmiyyət əlaqələrini müəyyən.
-

BÖLƏM: 1502

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1502 |
| Suallardan | 10 |
| Maksimal faiz | 10 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Umumi məhsulun həcmi necə hesablanır? (Çəki: 1)

- əmtəəlik məhsul ustə gəl ilinin əvvəli ucun hazır məhsul qalığı çıxılsın ilinin axırı ucun hazır məhsul qalığı reallaşdırılmış məhsul kimi;
- reallaşdırılmış məhsul ustə gəl ilinin axırı ucun bitməmiş istehsal qalığının çıxılsın ilinin əvvəli ucun bitməmiş istehsal qalığı kimi;
- plan ilinin axırı ucun hazır məhsul qalığı kimi;
- əmtəəlik məhsul ustə gəl ilinin əvvəli ucun bitməmiş istehsal qalığının çıxılsın ilinin axırı üçün bitməmiş istehsal qalığı kimi;

- əmtəəlik məhsul ustə gəl ilinin axırı ucun bitməmiş istehsal qalığının çıxısın ilinin əvvəli ucun bitməmiş istehsal qalığı kimi.
-

Sual: İstehsal programının natural göstəricisi hansıdır? (Çəki: 1)

- əmtəəlik məhsul;
 - umumi məhsul;
 - reallaşdırılmış məhsul;
 - məhsulun nomenklaturası;
 - xalis məhsul;
-

Sual: Planlaşdırmanın iyerarxiyası əlamətinə görə planlar hansı novlərə bolunur? (Çəki: 1)

- taktiki, analitik, operativ;
 - strategi, taktiki, operativ;
 - taktiki, funksional, strateji;
 - funksional, analitik, cevik;
 - strateji, direktiv, indikativ.
-

Sual: Müəssisədə normaların işlənib hazırlanmasında aşağıdakı hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- qənaətli, kompleks və funksional;
 - analitik-hesablama, funksional və qənaətli;
 - iqtisadi, texnologici və operativ;
 - məmulat üzrə, hissə üzrə və oxşarlığa görə hesablama metodları;
 - analitik-hesablama, təcrubi-eksperimental və statistik.
-

Sual: Müəssisələrdə istehsal programının əsaslandırılmasında əsasən aşağıdakı göstəricilərin hansından istifadə olunur? (Çəki: 1)

- giriş istehsal gücündən;
 - orta illik istehsal gücündən;
 - çıxış istehsal gücündən;
 - rentabellik normasından;
 - rentabellik indeksindən;
-

Sual: Aşağıdakılardan hansı müəssisənin maliyyə planında nəzərə alınmır? (Çəki: 1)

- müəssisənin pul mədaxili;
 - müəssisənin pul məxarici;
 - budçə ilə hesablaşmalar;
 - fondveriminin planlaşdırılması;
 - bank və digər subyektlərlə hesablaşmalar.
-

Sual: Aşağıdakılardan hansı müəssisənin inkişaf planının əsas bolması olan «İstehsalın iqtisadi səmərəliliyinin artırılması» planınınnda nəzərə alınmır? (Çəki: 1)

- kadrlardan istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
- əsas fondlardan istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;

- ayrı-ayrı məhsulların istehsalı üzrə tapşırıqlar;
 - dovriyyə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
 - investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
-

Sual: Aşağıdakılardan hansı planlaşdırmanın metodlarına aiddir? (Çəki: 1)

- iqtisadi təhlil metodу;
 - funksional metod;
 - inzibati metod;
 - sosial-psixoloji metod;
 - normativ metod.
-

Sual: Maliyyə planında: (Çəki: 1)

- ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
 - işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
 - planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
 - müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
 - müəssisənin pul mədaxili və məxaricini, budcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir.
-

Sual: İstehsal programında: (Çəki: 1)

- planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
 - işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
 - ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
 - müəssisənin pul mədaxili və məxaricini, budcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
 - müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
-

BÖLMƏ: 1601

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1601 |
| Suallardan | 14 |
| Maksimal faiz | 14 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Əsaslı vəsait qoyuluşunun texnoloji quruluşu nədir? (Çəki: 1)

- layihələndirməyə, avadanlıqların alınmasına, tikinti quraşdırma işlərinə cəkilən hər bir xərcin umumi əsaslı vəsait qoyuluşunda xüsusi cəkiləridir;
 - iqtisadiyyatda həyata kecirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı maliyyələşmə mənbələrinin xüsusi cəkiləridir;
 - yeni tikintiyə, mövjud gujlərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki jəhətdən silahlandırılmasına cəkilən xərjlərin əsaslı vəsait qoyuluşunun umumi məbləğində xüsusi cəkiləridir;
 - iqtisadiyyatda həyata kecirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı sahə xərclərin xüsusi cəkiləridir;
 - iqtisadiyyatda həyata kecirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı regionların xüsusi cəkiləridir.
-

Sual: Əsaslı vəsait qoyuluşunun tərkibi hansı xərclərdən ibarətdir? (Çəki: 1)

- təkrar istehsal, texnoloji, cari və s. xərclər;
 - tikinti-quraşdırma avadanlıq, alət və inventarların alınması, geoloji kəşfiyyat, torpaq alma, kadr hazırlama, idarə heyətinin saxlanması xərcləri;
 - müəssisələrin genişləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təhcizat və satış xərcləri;
 - sənaye, kənd təsərrufatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri;
 - texnoloji təkmilləşdirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı xərcləri.
-

Sual: Əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəriciləri hansılardır? (Çəki: 1)

- investisiya qoyuluşunun geri qaytarılma muddəti, xalis cari dəyər
 - investisiya qoyuluşlarının həcmi, investisiya riski
 - daxili rentabellik norması, risklərin gozlənilən səviyyəsi
 - bazarın potensial həcmi, risklərin gozlənilən faizi
 - bazarın real həcmi, daxili mənfəət norması
-

Sual: Birbaşa investisiya: (Çəki: 1)

- müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı verir;
 - müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı vermır;
 - istiqrazların alınmasına yönəldilir;
 - veksellərin alınmasına yönəldilir;
 - imtiyazlı səhmlərin alınmasına yönəldilir;
-

Sual: Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyekti ola bilər? (Çəki: 1)

- yeni yaradılmış və ya moderniləşdirilmiş əsas fondlar, qiymətli kağızlar, mulkiyyət huququ və əqli mulkiyyət huququ
 - əsaslı təmir, cari təmir, avadanlıqların alınmasına cəkilən xərclər, binaların tikintisi
 - əsas fondlarının yeniləşdirilməsi, dovruyyə fondlarının alınması, istehsalın genişləndirilməsi, məhsul satışı
 - yeni tikinti, istehsalın modernizasiyası, vergi xərcləri, müəssisənin qurluşunun dəyişdirilməsi
 - işçilərin əmək haqqı, kadrların yenidən hazırlanması, əsas fondların təkrar istehsalı, müəssisənin qurluşunun dəyişdirilməsi
-

Sual: İstehsal investisiyası (istehsala investisiya) nəzərdə tutur: (Çəki: 1)

- məhsulun istehsalına və reallaşdırmasına cəkilən cari xərclərini
 - xammal və materialların alınması xərclərini
 - işləyənlərin əmək haqqını
 - avadanlıqların alınması və quraşdırılması xərclərini
 - əsas fondların cari təmiri xərclərini
-

Sual: İnvəstisiya kimi sahibkarlıq obyektlərinə nə qoyula bilməz? (Çəki: 1)

- pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;
 - işçi quvvəsi, muvinətlər və bank lisenziyası;
 - daşınan və daşınmaz əmlak;
 - müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrubi və digər intellektual sərvətlər;
 - bu və ya digər istehsal novunun təşkili ucun zəruri olan, anjaq patentləşdirilməmiş, texniki sənədləşdirilmə, vərdiş və istehsalat təjribəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu;
-

Sual: Verilənlərdən hansı invəstisiyanın subyektinə aid deyil? (Çəki: 1)

- işlərin icracıları (podratçılar);
 - invəstisiya fəaliyyətindən istifadə edənlər;
 - əmtəələr, avadanlıq və layihə məhsullarını təqdim edənlər;
 - məqsədli pul yatırımları;
 - banklar, sigorta şirkətləri və vasitəci təşkilatlardır.
-

Sual: Real invəstisiya nədir? (Çəki: 1)

- invəstisiya portfelinin formalaşdırılması ucun qiymətli kağızların alınması ilə əlaqədər uzunmuddətli vəsait qoyuluşudur;
 - qiymətli kağızların alınmasına və dovrıyyə vəsaitlərinin formalaşdırılması ilə əlaqədər layihələrə uzunmuddətli vəsait qoyuluşudur;
 - əmək haqqının odənilməsinə yönəldilmiş uzunmuddətli invəstisiya qoyuluşudur;
 - birbaşa və portfel invəstisiyaların cəminə bərabərdir;
 - əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə uzunmuddətli vəsait qoyuluşudur.
-

Sual: Maliyyə invəstisiyası nədir? (Çəki: 1)

- əsas fondların yaradılmasına yönəldilən invəstisiyadır;
 - daşınmaz əmlakın alınmasına yönəldilən invəstisiyadır;
 - əmək haqqının odənilməsinə yönəldilmiş invəstisiya qoyuluşudur;
 - invəstisiya portfelinin formalaşdırılması ucun qiymətli kağızların alınmasına yönəldilən invəstisiyadır;
 - əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə uzunmuddətli vəsait qoyuluşudur;
-

Sual: Portfel invəstisiyası: (Çəki: 1)

- müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı verir;
- müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı vermir;

- ancaq kredit şəklində olur;
 - ancaq səhm şəklində olur;
 - ancaq veksel şəklində olur;
-

Sual: Aşağıdakıdardan hansı müəssisənin investisiya fəaliyyətinə aid deyil? (Çəki: 1)

- investisiya strategiyasının müəyyən olunması;
 - strateji idarəetmənin həyata kecirilməsi;
 - investisiya layihələndirilməsi;
 - layihənin və investisiyanın faktiki səmərəliliyinin təhlili;
 - strateji planlaşdırmanın həyata kecirilməsi.
-

Sual: İnvestor dedikdə: (Çəki: 1)

- müəssisənin işçiləri başa duşular;
 - müəssisənin debitorları başa duşular;
 - güclü maliyyə imkanlarına malik olan huquqi şəxslər başa duşular;
 - güclü maliyyə imkanlarına malik olan fiziki şəxslər başa duşular;
 - ozunun maddi və intellektual sərvətlərinin birbaşa və yaxud dolayı şəkildə investisiya obyektlərinə qoyulması haqqında qərar çıxarılmış subyektlər başa duşular;
-

Sual: Kapital qoyuluşu: (Çəki: 1)

- istiqrazların buraxılışına sərf edilən xərclərdir;
 - qiymətli kağızların alınmasına yönəldilən investisiyadır;
 - əsas fondların yaradılmasına yönəldilən investisiyadır;
 - banka qoyulan depozitdir;
 - səhmlərin buraxılışına sərf edilən xərclərdir;
-

BÖLMƏ: 1701

| | |
|----------------------|-------------------------------------|
| Ad | 1701 |
| Suallardan | 11 |
| Maksimal faiz | 11 |
| Sualları qarşıdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Aşağıdakı əlamətlərdən hansı müəssisənin innovasiya fəaliyyətini bilavasitə səciyyələndirmir? (Çəki: 1)

- yeni orijinal ideyanın reallaşdırılması və hazır məhsul şəklində bazara çıxarılması;
 - yeni satış bazarlarının və yeni satış usullarının tapılması;
 - yeni idarəetmə usullarının tətbiqi;
 - istehlakçıların istəklərinin oyrənilməsi sahəsində tədqiqatlar;
 - müəssisənin operativ istehsal fəaliyyətinin planlaşdırılması;
-

Sual: İntelektual mulkiyyətə nə daxildir? (Çəki: 1)

- kəşflər, ixtiralar, mal və xidmətlər, modellər, nəzəriyyələr, informasiya məhsulları, inventarlar;
 - kəşflər, ixtiralar, lisenziyalar, mulkiyyət huquqları, modellər, nəzəriyyələr, informasiya məhsulları, avadanlıqlar;
 - kəşflər, ixtiralar, konsepsiyalar, sənaye məhsuları, xidmətlər, informasiya məhsulları (program məhsulları, radio və teleprogramlar), texnika;
 - kəşflər, ixtiralar, konsepsiyalar, modellər, nəzəriyyələr, informasiya məhsulları (program məhsulları, radio və teleprogramlar), incəsənət əsərləri;
 - kəşflər, ixtiralar, konsepsiyalar, modellər, nəzəriyyələr, informasiya məhsulları (program məhsulları, radio və teleprogramlar), məisət xidməti, lisenziyalar;
-

Sual: Aşağıdakı məlahizələrdən hansı biri elmi-texniki tərəqqi ilə innovasiya arasında əlaqəni daha dolğun əks etdirir? (Çəki: 1)

- Innovasiya – elmi-texniki tərəqqinin potensial imkanlarının yeni məhsul və texnologiyalarda öz əksini tapan real elmi-texniki nailiyyətlərə cevirləməsini əks etdirir;
 - Innovasiya elə elmi-texniki tərəqqinin ozudur;
 - Innovasiya – elmi-texniki tərəqqinin ilkin mərhələsidir;
 - Innovasiya - fundamental tədqiqatlarının bazara çıxarılması və stılmasıdır;
 - Innovasiya həm elmi-texniki tərəqqini, həm də marketinq fəaliyyətini birləşdirir;
-

Sual: Texnoloji parametrlərindən asılı olaraq innovasiyalar aşağıdakı kimi qruplaşdırılır: (Çəki: 1)

- idarəetmə və texnoloji innovasiyalar;
 - iqtisadi və təşkilati innovasiyalar;
 - məhsul və proses innovasiyaları;
 - məhsul və əməliyyat innovasiyaları;
 - təşkilati və proses innovasiyalar;
-

Sual: Aşağıdakılardan hansını innovasiya proseslərinin idarə olunmasının daha vacib məsələsi hesab etmək olar: (Çəki: 1)

- yeniliyin texnoloji potensialının onun iqtisadi potensialına uyğunlaşdırılmasının təmin edilməsini;
 - yeniliyin iqtisadi potensialının onun texnoloji potensialına uyğunlaşdırılmasının təmin edilməsini;
 - yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının yaradılması;
 - yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının optimal uzlaşdırılmasının təmin edilməsi;
 - yeniliyin texnoloji potensialının reallaşdırılması ucun onun iqtisadi potensialının yaradılması.
-

Sual: Aşağıdakı fəaliyyətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətinə aid edilə bilməz? (Çəki: 1)

- iqtisadi dovrıyyədə reallaşdırılacaq yeni yaxud təkmilləşdirilmiş məhsulun və ya texnoloji prosesin yaradılmasına istiqamətlənmiş elmi-tədqiqat, təcrübə-konstruktur və texnoloji işləmələrin yerinə yetirilməsi;
- innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;
- intellektual mulkiyyət obyektlərinə və məxfi elmi və texnoloji informasiyaya

huquqların əldə edilməsi, ötürülməsi və qorunması;

- yeni proseslərin, məhsulların və məmulatların sınağının lisenziyalasdırılması;
 - istehsalın texnoloji cəhətdən yenidən təchiz edilməsinin və hazırlığının həyata keçirilməsi;
-

Sual: Aşağıdakılardan hansı müəssisənin innovasiya fəaliyyətinin maliyyələşdirilməsi mənbəyi rolunda çıxış edə bilməz? (Çəki: 1)

- müəssisənin sərəncamında qalan mənfəət;
 - müəssisənin təsiscilərinin verdiyi vəsait;
 - müəssisənin ehtiyat fondunun vəsaiti;
 - müəssisənin əmək haqqı fondunun vəsaiti;
 - müəssisənin cəlb etdiyi borc vəsaitləri;
-

Sual: Yeniliklərin tətbiqində ozəl şirkətlərin son məqsədi: (Çəki: 1)

- satış bazarlarını genişləndirməkdir;
 - məhsulun keyfiyyətini yüksəltməkdir;
 - öz mənfəətini artırmaqdır;
 - istehlakçıların tələbatını daha dolğun ödəməkdir;
 - rəqabət qabiliyyətini artırmaqdır;
-

Sual: Patent nədir? (Çəki: 1)

- ixtiraya müəllifliyi təsdiq edən və sahibinə bu ixtira ilə bağlı müstəsna hüquqlar verən sənəddir;
 - məhsulun keyfiyyətini təsdiq edən sənəddir;
 - məhsulun qızılıyənlik və ya təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənəddir;
 - müəssisənin sahibkarlıq fəaliyyətlə məşğul olmasına isəzə verildiyini təsdiq edən sənəddir;
 - müəssisənin dovlət qeydiyyatına alındığını təsdiq edən qeydiyyat şəhadətnaməsidir;
-

Sual: İnnovasiya layihəsinin bolmələri arasında beləsi yoxdur: (Çəki: 1)

- layihənin məqsədlər ağacı və onun reallaşdırılması üzərə tədbirlər sistemi;
 - layihənin kompleks əsaslandırılması;
 - layihənin həyata kecirilməsinin resurs (kompleks) təminatı;
 - layihənin reallaşdırılması mexanizmi və motivasiya sistemi;
 - məhsulun satış planı;
-

Sual: Müəssisənin uğurlu innovasiya fəaliyyəti son nəticədə nəyə gətirib çıxarı? (Çəki: 1)

- məhsul istehsalının artmasına və satılmayan məhsulun coxalmasına;
 - müəssisənin rəqabət qabiliyyətinin güclənməsinə və mənfəətinin artmasına;
 - əlavə xərclərin artmasına və mənfəətin azalmasına;
 - müəssisənin olkədə və xaricdə tanınmağına;
 - müəssisənin sənədləşmə işlərinin artmasına;
-

BÖLƏM: 1801

| | |
|----------------------|-------------------------------------|
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |
| Sualları karışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Məhsulun keyfiyyəti: (Çəki: 1)

- məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və istifadə səmərəliliyinin yüksəldilməsi imkanlarını müəyyən edən xassələrin məcmusudur
- məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən özünəməxsus xassələrin məcmusudur
- məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və material tutumunun aşağısalınması imkanlarını müəyyən edən xassələrin məcmusudur
- məhsulun qiymətini müəyyən etməklə onun istehsalının rentabelliyini qiymətləndirməyə imkan verən göstəricilərin məcmusudur
- məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən və yalnız istesalçı üçün əhəmiyyətli olan xassələrin məcmusudur

Sual: Məhsulun rəqabətqabiliyyəti: (Çəki: 1)

- yalnız onun qiyməti ilə müəyyən olunur
- dovrıyyə və tədavul fondları istifadə göstərijiləri ilə müəyyən olunur
- reallaşdırılmaya çəkilən xərjlərin həmi ilə müəyyən olunur.
- onun oz təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən, özünəməxsus xassələrin məjmusu ilə müəyyən olunur
- alıcıların müəyyən qrupu üçün maraq kəsb edən və onların müəyyən tələbatlarının ödənilməsini təmin edən xassələrin məjmusu ilə müəyyən olunur

Sual: Sertifikasiya: (Çəki: 1)

- məhsullar ucun norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyətdir
- məhsul keyfiyyətinin standartlarda oz əksini tapmış tələblərə javab verməsini sınaqdan keçirilməsidir
- məhsulların istehsalı üçün məsrəf normalarının işlənib hazırlanmasına yönəldilmiş fəaliyyətdir
- məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir
- məməkulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir

Sual: Standartlaşdırma: (Çəki: 1)

- məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir
- məhsul keyfiyyətinin standartlarda oz əksini tapmiş tələblərə javab verməsini sınaqdan keçirilməsidir
- məhsulların istehsalı üçün məsrəf normalarının işlənib hazırlanmasına yönəldilmiş fəaliyyətdir

- normaların işlənib hazırlanması (yaratılması) üzrə fəaliyyətdir
 - məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
-

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti göstəricilərinə aid deyil? (Çəki: 1)

- texnolojilik göstərijiləri
 - məhsulun nəql ounma qabiliyyəti
 - məhsulun maya dəyəri
 - məhsulun estetik göstəriciləri
 - standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
-

Sual: Əhəmiyyəti, tətbiq miqyası və məsuliyyət dərəcjəsinə görə standartlar hansı növlərə bölünür? (Çəki: 1)

- məhsul, xidmət, sənaye, ticarət standartlarına
 - beynəlxalq, regional, dovlətlərarası, milli standartlara
 - müəssisədaxili, müəsisələrarası, sahə, milli standartlara
 - məterial, hazır məhsul, xidmət standartlarına
 - analitik, ekperimental, statistik standartlara
-

Sual: Məhsulun keyfiyyəti: (Çəki: 1)

- satış zamanı formalaşır
 - bazarda formalaşır
 - istehsal prosesində formalaşır
 - məhsula servis prosesində formalaşır
 - tə davul prosesində formalaşır
-

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti standartlarının növlərinə aid deyil? (Çəki: 1)

- beynəlxalq standartlar;
 - regional standartlar;
 - dovlətlərarası standartlar;
 - muhasibat standartları;
 - milli standartlar.
-

Sual: Məhsulun keyfiyyətinin yüksəldilməsi: (Çəki: 1)

- təklifin azılması deməkdir
 - məhsulların istehsalının faktiki həcminin artması deməkdir
 - işçilərin sayının ixtisas edilməsi deməkdir
 - məhsulların sayının kəmiyyətcə nisbi mənada azalması deməkdir
 - məhsulların sayının kəmiyyətcə nisbi mənada artırılması deməkdir
-

BÖLMƏ: 1901

Ad

1901

Suallardan

7

Sualları qarışdırmaq

Suallar təqdim etmək

1 %

Sual: Aşağıdakılardan hansı müəssisənin qiymət siyasetinin koməyi ilə nail olmaq istədiyi məqsədlərə aid olunmur? (Çəki: 1)

- Mənfəətin maksimumlaşdırılması
 - Müəssisənin likvidliyinin (odəməqabiliyyətinin) təmin olunması məqsədi
 - Müəssisənin bazarda oz satış payını artırması məqsədi
 - İşçilərin sayının azaldılmasına nail olmaq məqsədi
 - Bazarda müəssisənin stabil mövqeyinin saxlanması məqsədi
-

Sual: Müəssisədə qiymətqoymaının metoduna aiddir: (Çəki: 1)

- analitik
 - müşahidə
 - orta xərclər ustəgəl mənfəət
 - maya dəyəri usəgəl əmək haqqı
 - sex maya dəyəri ustəgəl umumzavod xərcləri
-

Sual: Qiymət funksiyalarına aiddir: (Çəki: 1)

- ucot, stimullaşdırma və nəzarət
 - analitik, müşahidə və eksperimental
 - nəzarət, stimullaşdırma və bölgü
 - ucot, stimullaşdırma və bölgü
 - stimullaşdırma, bölgü və tənzimləmə
-

Sual: Müəssisə oz məhsuluna qiymət müəyyən edərkən aşağıdakı amillərdən hansını nəzərə almalıdır? (Çəki: 1)

- məhsulun maya dəyərini
 - işçilərin rəyini
 - əsas fondların mənəvi köhnəlməsini
 - təhcizcilərin etibarlılığını
 - hazır məsul anbarının həcmi
-

Sual: Məhsuluna qiymətinə hansı amil təsir etmir? (Çəki: 1)

- məhsulun maya dəyəri
 - məhsulun əvəzedicilərinin qiyməti
 - inflasiyanın səviyyəsi
 - analoji məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları
 - hazır məsul anbarının həcmi
-

Sual: Qiymətlərin novlərinə aid deyil? (Çəki: 1)

- topdansatış qiyməti

- tikinti məhsuluna qiymət
 - nəqliyyat tarifləri
 - qarışiq qiymətlər
 - pərakəndəsatış qiymətləri
-

Sual: Oligopolik sahə: (Çəki: 1)

- təbii inhisarın mövcud olduğu sahədir
 - nisbətən az sayda müəssisənin əmtəə və xidmətlər bazارında hakimlik etdiyi sahədir
 - eyni olmayan, lakin oxşar məhsullar istehsal edən nisbətən coxlu sayıda müəssisələrin mövcud olduğu sahədir
 - standart və ya eynicinsli məhsullar istehsal edən coxlu sayıda müəssisələrin mövcud olduğu sahədir
 - müəyyən məhsul istehsal edən və xidmət göstərən bir müəssisənin mövcud olduğu sahədir
-

BÖLƏM: 2001

| | |
|----------------------|-------------------------------------|
| Ad | 2001 |
| Suallardan | 9 |
| Maksimal faiz | 9 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Müəssisədə cəlb edilmiş maliyyə resurslarının formallaşması mənbələrinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- bank kreditləri
 - kreditor borcları
 - ehtiyat kapitalı
 - istiqrazların və başqa borc qiymətli kağızlarının satışından daxil olan vəsaitlər
 - borc vəsaitləri
-

Sual: Müəssisədə xususi maliyyə resurslarının formallaşması mənbələrinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- istiqrazların satışından daxil olan vəsaitlər
 - kreditor borqları
 - bank kreditləri
 - səhmlərin satışından daxil olan vəsaitlər
 - müəssisənin əmək haqqı üzrə borc ohdəlikləri
-

Sual: Müəssisədə xususi maliyyə resurslarının formallaşması mənbələrinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- əlavə kapital
- yiğilmiş mənfəət

- ehtiyat kapitalı
 - mulkiyyətçi tərəfindən verilən kapital
 - istiqrazların satışından daxil olan vəsaitlər
-

Sual: Nizamnamə kapitalının (fondunun) həcmi: (Çəki: 1)

- dovlət qeydiyyatına alındıqdan sonra müəyyən edilir
 - dovlət qeydiyyatına alınarkən müəyyən edilir
 - müəssisə fəaliyyət göstərərkən onun rəhbərliyi tərəfindən müəyyən edilir
 - vergi orqanı tərəfindən müəyyən edilir
 - Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir
-

Sual: Muəssisənin maliyyəsinin funksiyaları hansıdır? (Çəki: 1)

- vergiodəmə, əlavə maliyyələşdirmə mənbələrinin umumi şəkildə qiymətləndirilməsi, tələb olunan maliyyə resurslarının həjmi, kredit alma imkanlarının təhlili
 - umumi maliyyə təhlili və planlaşdırılması, muəssisənin maliyyə resursları ilə təmin edilməsi, maliyyə resurslarının bolgusu
 - dovriyyə vəsaitlərinin optimallığı, umumi maliyyə təhlili
 - muəssisənin istehsal potensialının formalaşdırılması və artırılması, onun optimal strukturunun təmin edilməsi, cari maliyyə-təsərrufat fəaliyyətinin əmin edilməsi
 - umumi maliyyə təhlili, tələbolunan maliyyə resurslarının təhlili və planlaşdırılması
-

Sual: Muəssisələrinin xüsusi vəsaitlərinin formalaşdırılması mənbələri hansılardır? (Çəki: 1)

- məqsədli maliyyələşmə, boluşdurulməyən mənfəət, yığım fondları
 - əlavə kapital, nizamnamə kapitalı
 - mulkiyyətçi kapitalı, müəssisə tərəfindən yaradılmış ehtiyatlar
 - ehtiyat kapitalı, bank borcları, ianə və yardımçılar
 - nizamnamə kapitalı, əlavə kapital, uzunmuddətli borjlar, qısamüddətli borjlar
-

Sual: Aşağıdakılardan hansı müəssisənin xüsusi vəsaitlərinin formalaşdırılması mənbələrinə aid deyil? (Çəki: 1)

- mənfəət
 - amortizasiya ayırmaları
 - kreditor borcları
 - səhm buraxlışından daxil olan vəsaitlər
 - nizamnamə kapitalı
-

Sual: Müəssisənin balansının passiv hissəsi nəyi göstərir? (Çəki: 1)

- müəssisənin əmlakının tərkibini;
 - müəssisənin əmlakının yaranma mənbəyini;
 - müəssisənin mənfəətinin bolgusu qaydalarını;
 - müəssisənin işçilərinin və avadanlıqlarının sayını;
 - müəssisənin pul vəsaitlərini.
-

Sual: Müəssisənin balansının aktiv hissəsi nəyi göstərir? (Çəki: 1)

- muəssisənin əmlakının tərkibini;
 - muəssisənin əmlakının yaranma mənbəyini;
 - muəssisənin mənfəətinin bolgusu qaydalarını;
 - muəssisənin işçilərinin sayını;
 - muəssisənin ohdəliklərini.
-

BÖLMƏ: 2101

| | |
|----------------------|-------------------------------------|
| Ad | 2101 |
| Suallardan | 10 |
| Maksimal faiz | 10 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 1 % |

Sual: Muəssisənin xarici iqtisadi fəaliyyətində əsas tutduğu məqsədlərə nə daxildir?
(Çəki: 1)

- nizamnəmə fondunun azaldılması
 - işçilərin əmək haqqının yüksəldilməsi
 - əsas fondların ekstensiv istifadə əmsalının artırılması
 - təchizat və satış mənbələrinin diversifikasiyası
 - muəssisənin əmək haqqı üzrə borclarının azaldılması
-

Sual: Muəssisənin xarici iqtisadi fəaliyyətində əsas tutduğu məqsədlərə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- resursların əldə olunması
 - satışın artırılması
 - satış mənbələrinin diversifikasiyası
 - təchizat mənbələrinin diversifikasiyası
 - əmək haqqının artırılması
-

Sual: Hanısı variant gomruk rusumu novunə aid deyil? (Çəki: 1)

- advalor rusum
 - strateji rusum
 - xususi rusum
 - kompensasiya rusumu
 - spesifik rusum
-

Sual: Muəssisənin xarici iqtisadi fəaliyyəti novlərinə nələr daxil deyil? (Çəki: 1)

- ixrac və idxl
 - birbaşa investisiya və portifel investisiyası
 - planlaşdırma və programlaşdırma
 - idarəetmə kontraktları və «qifilaltı» kontraktlar
 - lisenziyalasdırma və francayzinq
-

Sual: Aşağıdakılardan hansı müəssisənin xarici iqtisadi fəaliyyətinə təsir edən amillərə aid deyil? (Çəki: 1)

- coğrafi amillər;
 - sosial amillər;
 - tarixi amillər;
 - siyasi və iqtisadi amillər;
 - huquqi və mədəni amillər;
-

Sual: Müəssisənin ixrac əməliyyatlarına nələr daxil deyil? (Çəki: 1)

- müvəqqəti ixraj
 - konsiqnasiya
 - kreditə ixrac
 - təkrar ixrac
 - francayzinq
-

Sual: Müəssisə ixrac əməliyyatlarını həyata kecirərkən gomruk orqanlarına hansı sənədi təqdim etmir? (Çəki: 1)

- müəssisənin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu
 - xarici şəxslərlə bağlanmış muqavilə
 - ixrac olunan məhsulların mənşəyi haqqında sənəd
 - müəssisənin nizamnaməsi
 - gomruk yuk bəyamnaməsi
-

Sual: Müəssisə idxal əməliyyatlarını həyata keçirərkən gömrük orqanlarına hansı sənədi təqdim etmir? (Çəki: 1)

- əmtəənin keyfiyyət sertifikatı
 - gomruk yuk bəyannaməsi
 - invoys
 - dovət qeydiyatı şəhadətnaməsi
 - əmtəənin mənşəyini təsdiq edən sənəd
-

Sual: Kvota: (Çəki: 1)

- müəyyən muddət ərzində konkret əmtəənin idxal və ixracına tətbiq olunan dəyər və natural ifadədə yol verilə bilən məhdudiyyətləri əks etdirir
 - müəssisənin istehsal-təsərrufat fəaliyyəti zamanı məhsul vahidinə material sərfinin yuxarı həddini əks etdirir
 - müəyyən muddət ərzində siyahıya daxil edilmiş əmtəələrin maneəsiz idxal və ixrac olunmasına icazəni əks edirir
 - xarici şirkətin müəyyən haqq muqabilində mineral xammalın kəşfiyyatı və hasilatını aparması üzrə məsələləri əks etdirir
 - dəyəri odənilmədən ekvivalent məbləğdə qarşılıqlı əmtəə (məhsul) mübadiləsini əks etdirir
-

Sual: Barter: (Çəki: 1)

- müəyyən muddət ərzində konkret əmtəənin idxal və ixracına tətbiq olunan dəyər və

natural ifadədə yol verilə bilən məhdudiyyətləri əks etdirir

- muəssisənin istehsal-təsərrufat fəaliyyəti zamanı məhsul vahidinə material sərfinin yuxarı həddini əks etdirir
 - müəyyən muddət ərzində siyahıya daxil edilmiş əmtəələrin maneəsiz idxal və ixrac olunmasına icazəni əks edirir
 - xarici şirkətin müəyyən haqq muqabilində mineral xammalın kəşfiyyatı və hasilatını aparması üzrə məsələləri əks edirir
 - dəyəri odənilmədən ekvivalent məbləğdə qarşılıqlı əmtəə (məhsul) mübadiləsini əks etdirir
-

